

REVAZ MİŞVELADZE

REVAZ MİŞVELADZE  
REVAZ MİŞVELADZE

# XEYİRXAH

BAKİ



ჩერიბიშვილ

ჩერიბიშვილ

გრიგორი მარტინი

მუსიკის  
მუზეუმი

მ. მარტინი

2017 წ.

REVAZ MİŞVELADZE

# XEYİRXAH

(Seçilmiş novellalar)

BAKİ - 2009



## რევაზ მიშველაძე

სათნო

ნოველები

T 14.089  
3

რედაქტორი – ელნურ ალიევი (ვუგარლი)  
მსატვარი – ელშად ალიევი (ვუგარლი)

**Redaktoru – Elnur Əliyev (Vüqarlı)  
Rəssamı – Elşad Əliyev (Vüqarlı)**

Gürcü dilindən çevirəni,  
tərtibçi, ön sözün müəllifi, kitabın sponsoru,  
fizika-riyaziyyat elmləri doktoru, şair  
**VÜQAR VÜQARLI (ƏLİYEV)**

ნოველების ტარგმანი, შემდგნელი, წინათქმის  
ავტორი, წიგნის სპონსორი, პოეტი  
ფიზიკა-მათემატიკის მეცნიერებათა დოქტორი  
**ვაგარ ვაგარლი (ალიევი)**

R. Misveladze. Xeyirxah (*Novellalar*) Bakı, «Elm və Təhsil», 2009. – 156 səh.

4702000000 Qrifli nəşr  
N - 098 - 2009

© «Elm və Təhsil» nəşriyyatı, 2009

Görkəmli gürcü yəzici, tanınmış novella ustası Revaz Mişveladzenin 70 illiyi münasibəti ilə nəşr olunan bu kitab gündən-günə genişlənən Gürcüstan-Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafına gözəl töhfədir.



## MÜƏLLİFDƏN

Əziz azərbaycanlı oxucular!

Tanınmış tərcüməçi və alim, Azərbaycan və Gürcüstan Yazıçılar Birliklərinin üzvü Vüqar Vüqarlı (Əliyev) on il əvvəl mənim novellalarımı Azərbaycan dilinə mükəmməl tərcümə etmiş və Bakıda çap olunmuş “Yorğun adamin monoloqu” adlı kitabını mənə hədiyyə etmişdi. Onda mənim sevincimin həddi-hüdudu yox idi.

Bu qardaş hədiyyəsindən bir il sonra Vüqar yeni hədiyyəsi olduğunu söylədi, məni daha da çox sevindirdi və təəccübəldəndirdi. Bu, mənim müəllifi olduğum və Vüqar Vüqarının tərcüməcisi olduğu kitabımıza yazılmış resenziya və fikirlərlə dolu, olduqca qalın bir qovluq idi.

O artıq iki yazıçının əlaqələrini daha da genişləndirməklə və yaxınlaşdırmaqla mənimcün ən gözəl həddə, yeni mərhələyə keçirdi: təmənnasız atılmış bu addımlar Azərbaycan və gürcü xalqlarının ləkəsiz və möhkəm dostluğundan sadəcə məmnunluq deyil, həmçinin azərbaycanlı oxucunun yüksək mədəniyyətindən və ölçütüyəgəlməz ədəbi marağından xəbər verir.

2002-ci ilin yanварında Gürcüstan Parlament nümayəndə heyətinin tərkibində Bakıda rəsmi səfərdə olarkən, “Yorğun adamin monoloqu” adlı bu kitabı Prezident Heydər Əliyevə hədiyyə etdim, elə oradaca əlavə etdim: – bu hədiyyəni Sizə onunçün layiq bildim ki, o sizin həmsoyadınız və yaxınınzı tərəfindən tərcümə olunub və istərdim ki, bu təmənnasız insanın adını yadınızda saxlayasınız, çünki o bizim xalqların qardaşlığının möhkəmlənməsində böyük rol oynayır.

Cənab Prezident gülümsədi, kitabın üz səhifəsinə bir daha nəzər salıb – tanıyıram, tanıyıram, o yalnız yazıçı deyil, həmçinin görkəmli alimdir, – dedi.

İllər keçdi.

Artıq 70 yaşa yaxınlaşırıam, bilmirəm bu dünyada daha nə qədər olacağam, amma, bir şeyə and içə bilərəm – məsləyimi heç vaxt dəyişməmişəm, bu gün də, ədəbi fəaliyyət, yüksək insanlıq idealı sədaqətlə mənə həvalə olunur və bu fikirdəyəm ki, axıra qədər elə yaşayam ki, insanlar içərisində yaxşılıq və xeyirxahlığın nəsihətamız prinsiplərinə heç vaxt xəyanət etməyim.

O ki, qaldı mənim yazıçı qovluğuma, onu XXI əsrin coşqun reallığı haqda yazılmış saysız-hesabsız novellalarla zənginləşdirmişəm və orada həmçinin mənim azərbaycanlı qonşularım haqqında yazılmış novellalar da var. Bu gün də, ürəyimin ən dərin guşələrində bir arzum vardır ki, hər iki ölkənin əsassız səbəblərdən pozulmuş ərazi bütövlüyü bərpa olunsun.

Başqa nə deyim...

70 illik yubileyimdə, azərbaycanca novellaların yeni kitabı ilə məni sevindirdiyi üçün Vüqar Vüqarlıya minnətdarlığını bildirirəm.

Hörmətlə,

**Revaz Mışveladze**



25. XI. 09 6.

## Ön söz

Revaz Mişveladze 1940-cı il yanvar ayının 1-də Gürcüstanda, Kutaisi şəhərində anadan olmuşdur. Tbilisi Dövlət Universitetini bitirdikdən (1963) sonra həmin universitetdə 40 ildən çox bir müddətdə mühazirələr oxumuş, filologiya sahəsində namizədlik (1966) və doktorluq (1974) dissertasiyaları müdafiə etmişdir. Paralel olaraq Gürcüstan Yazarlar Birliyində “Təsəlli” və “Tənqid” jurnallarına, habelə “Yazıcı” qəzetinə rəhbərlik etmişdir. Hazırda Gürcüstan Yazarlar Birliyinin sədrinin birinci müavinidir.

Revaz Mişveladze tanınmış ictimai xadimdir. Aktiv vətəndaşlıq mövqeyinə və ictimai fəaliyyətinə görə bir neçə orden və medallarla təltif olunmuşdur. Onun yeganə övladı, oğlu Abxaziya ilə müharibə zamanı həlak olmuşdur, Gürcüstanın Milli Qəhrəmanıdır. Bir nəvəsi vardır.

\* \* \*

Biz onunla 90-ci illərin sonlarında tanış olmuşduq. O vaxtlar mən hörmətli şairimiz Nəriman Həsənzadənin tövsiyəsi ilə görkəmli gürcü şairi Şota Nişnianidzenin şerlərini Azərbaycan dilinə çevirmişdim və “Allah, bizi saxla” adlı kitab şəklində nəşr etdirmişdim. Tbilisidəki Azərbaycan Mədəniyyəti Mərkəzində azərbaycanlı və gürcü ziyahlarının iştirakı ilə bu kitabın təqdimatı keçirildi. Təəssüf ki, kitabın nəşri ilə təqdimatı arasında keçən qısa müddətdə Şota Nişnianidze ağır xəstəlikdən vəfat etdi. Onun dəfn mərasimləri zamanı biz Revaz Mişveladze ilə tanış olduq. O, məni Tbilisi Dövlət Universitetinə, rəhbərlik etdiyi kafedraya dəvət etdi. O gündən başlayan əməkdaşlığımız, çox keçmədi ki, ailəvi dostluğa çevrildi. Revaz Mişveladzedən tərcümə etdiyim ilk novellaları “Ədəbiyyat qəzeti”ndə və bir sıra digər qəzetlərin səhifələrində çap etdirdim. İlk dəfə idi ki, onun əsərləri Azərbaycan dilinə tərcümə edilirdi. 2000-ci ildə isə, Revaz



Mişveladzenin 60 illik yubileyi ərafəsində tərcümələrimi <sup>toplayıb</sup>  
“Yorğun adamın monoloqu” adlı kitab şəklində nəşr etdirdim.

Tanış olduğumuz ilk gündən Revaz Mişveladzenin əsərləri məni valeh etdi. O, ədəbi yaradıcılığa nisbətən gec başlamışdı. Bunun müəyyən mənada üzürlü səbəbləri vardı. İlk novellalarını yazdığını vaxtadək o artıq doktorluq dissertasiyasını müdafiə etmiş və universitetin professoru olmuşdu. Qazandığı elmi adlar və titullar onun ədəbi dilini qəlizləşdirməmiş, əksinə getdikcə daha da anlaşıqlı etmişdi. Buna görə də, ədəbiyyatın əngin dəryasında özünəməxsus parlaq fərdiliyi və dəst-xətti ilə layiqli yerini tutmuşdur. Ədəbiyyata gec gəlmək, lakin onlarla ustad yazıçıların külüng çaldığı yaradıcılıq cəbhəsində qısa müddətdə öncül mövqelər qazanmaq olduqca çətin bir işdir. Revaz Mişveladze bu çətin işin öhdəsindən uğurla gəlmişdir.

Hazırda Revaz Mişveladze dünyada tanınmış görkəmli söz ustasıdır. Onun əsərləri, demək olar ki, dünyanın bütün aparıcı dillərinə tərcümə olunmuş, bir çox dillərdə, o cümlədən də, artıq qeyd etdiyim kimi, Azərbaycan dilində kitab halında nəşr olunmuşdur. O, Gürcüstanda bütün dövlət və ədəbi mükafatların, o cümlədən, ən nüfuzlu Şota Rustaveli mükafatının da laureatıdır.

Bəs onun belə böyük yaradıcılıq uğurlarının səbəbi nədir? Oxucu bu təbii sualın cavabını təqdim olunan kitabda tapacaqdır.

\* \* \*

Azərbaycan oxularının mühakiməsinə verilən bu yeni kitabda tarixi baxımdan iki qrup – sovet hakimiyyəti və müstəqillik illərində yazılmış – novellalar toplanıb. Birinci qrup novellalar rus dilindən, ikinci qrup novellalar isə orijinaldan dilimizə çevrilmişdir.

Sovet hakimiyyəti illərində ictimai həyatın durğunluğunu və cəfəngiyatlarını tam çıldaqlığı və zərgər dəqiqliyi ilə təsvir edən

novellaları mən daha çox sevmişəm və say etibarı ilə, önlərin tərcüməsinə üstünlük vermişəm. Mənim fikrimcə bu novellalardakı bədii fikir sosial vacibliyi baxımından daha kəskin qoyulmuş, yazıçının hədəfə tuşlanması isə daha sərrast olmuşdur.

Müstəqillik illərində qələmə alınmış əsərlər arasında azərbaycanlı oxular üçün daha maraqlı olacaq novellalar seçilib tərəfimizdən tərcümə edilmişdir. Bunlar əsasən azərbaycanlılara həsr olunmuş novellalardır. Yeri gəlmışkən qeyd etməliyəm ki, yazıçının Sovet illərində yazdığı “Təki qırğılar bizi tərk etməsin” adlı novelladakı azərbaycanlı Məmməd obrazı da özünün müsbət xarakteri ilə diqqətimizi cəlb etmişdir.

Mişveladze qəhrəmanlarının əksəriyyəti ona doğma olan imereti dialektində danışır. Yazıçının hekayətlərində bu dialektdə məxsus olan elə vasitələr, əlamət və xüsusiyyətlər var ki, həm də özünəməxsusluq o dərəcədədir ki, bu və ya digər cümləni tərcümə etmək bəzən müşkül məsələyə çevrilir və belə olan hallarda onları tamamilə dəyişməli olmuşam. Lakin orijinalın hərfi dərkindən uzaqlaşmaqla, onun ruhunu, mahiyyətini daha dərindən mənimseməyə can atmışam. Belə məqamlarla raslaşan azərbaycanlı oxucu mənim yaradıcılıq təxəyyülmə güvənmək məcburiyyətində qalacaq.

Yeri gəlmışkən etiraf etməliyəm ki, mütərcim fəaliyyətimin ilk (ancaq son – V.V.) acı təcrübəsi kimi, vaxtilə Şota Nişnianidzenin fəlsəfi şərlərini hərfi tərcümə etməklə, öz əməyimi zay etmiş, söz və ifadələrin arxasında gizlənən məna çalarlarını aça bilməmişdim. Tərcümə üçün ugursuz seçim etməklə, imkanlarından kənar olan bir işə girişmişdim. Sonralar bir çox gürcü ziyalılarının və azərbaycanlı tənqidçilərin də qeyd etdiyi kimi, hətta ali təhsilli gürcülər də Şota Nişnianidzenin fəlsəfi şərlərini dərk etməkdə çətinlik çəkirlər. Lakin mən ruhdan

düşmədim. Ümid edirəm ki, oxocular yeni tərcümələrimiñ maraqla qarşılıyacaqlar və layiqincə qiymətləndirəcəklər.

Bəzən tərcüməçiləri xalqların mənəviyyatları arasında dostluq körpüsünün yaradıcıları adlandırırlar. Ümid edirəm ki, mənim yaratdığım yeni körpülər əvvəlkilərdən daha mötəbər olacaq, bahar selləri onları bir həmlə ilə uçurub apara bilməyəcək. Bu körpülər daim Azərbaycan və gürcü xalqları arasında xoşməramlı əlaqələrə xidmət edəcəkdir. Bu gün mənim ucaldığım körpü ilə bir daha Azərbaycana təşrif gətirən 70 yaşı Revaz Mişveladze bir daha öz ilhamı ilə əl-ələ verib barlı-bəhərli fəaliyyətinin yeni nümunələrilə minlərlə azərbaycanlı oxucularını sevindirəcəkdir.

70 yaşın mübarək ustad!

### Vüqar Vüqarlı (Əliyev)

Azərbaycan və Gürcüstan  
Yazıcılar Birliklərinin üzvü,  
fizika-riyaziyyat elmləri doktoru,  
şair, tərcüməçi

## BACI\*

Altı aylıq quraqlıqdan sonra nəhayət ki, yağış yağdı. Bu il quraqlıq Kaxetiyaya və Kartliyə daha çox ziyan vurdu. Bulaqların, arxların suyu çökildi. Ağacların yarpaqları, əkinlər, üzümlüklər və çöllər saraldı. Bostanlarda bar-bəhərin pöhrenləri qurudu. Məlqara süddən kəsildi. Kiçik çayların suyu soğuldı. Canlı nə vardısa hamısı susuzluqdan mələşirdi. Yerli sakinlər öz arabacıqları ilə çaydan su daşıyır, mal-qarani suvarırdılar. Bürkündən nəfəs almaq olmurdu. Torpaq elə qızmışdı ki, hava təndirdəki kimi yellənirdi.

Nəhayət, dünən, gecə saat üçdə yağış başladı. Sonra aramsız olaraq yağdı.

İndi səhər saat doqquzdur. Bütün ailə yatır. Səhər yuxusundan oyananlar isə yataqdan qalxmırlar və qorxurlar ki, ayağa qalxsalar birdən yağış dayanar. Ona görə də, dinməzçə yağışın müşiltisini dinləyirlər.

Özü ilə bərəkət gətirən, bolluca və gur yağış gəldi. Ətraf aləm öz rənginə qayıtdı. Meşə yamyasıl oldu, kiçik çayların zümzüməsi artdı, həyatın ahəngi bərpa oldu.

- Ay, ev yiyəsi! – deyə, çağırılan Bacinin səsi gəldi.

Bu leysanda o necə gəlib çıxdı...

Baci adəti üzrə, günaşırı Msxaldidi kəndindən piyada buraya süd və qatıq gətirir. Msxaldidi ilə bizim Muxacğaro kəndi arasında məsafə heç üç kilometr də olmaz. Amma Baci üçün bu yolu gəlmək o qədər də asan deyil.

Arvadım xalatını geyib, Bacini qarşılıamağa çıxdı.

Baci, iki brezent torbanı güclə dartıb, daş döşəmənin üstünə qoydu.

Stul verdim. Oturdu. Uzun və gen, qara-boz rəngli donunu düzəltdi.

- Baci, niyə tələsirdin, belə havada səni evdən çıxmağa nə

vadar edib? Tamam islanmışan.

Arvadım dəsmal verdi. Baci üzünü və saçlarını sildi.

- İslanmaq bir şey deyil. Baci yorulub. Sadəcə olaraq mən artıq qocalıram, yoxuşda xüsusilə lap çox yoruluram.

- Barı, ya ərin Məmmədi, ya da gəlinini göndərəydin.

- Məmmədin işi vardı. Bu gün naxır növbəsinə getməlidir. Gəlinə isə yazığım gəlir. Baciya İslanmaq olar. Baci artıq qocalıb. Gəlinə isə soyuqlamaq olmaz. O cavandır, hələ uşaqlar doğmalıdır.

Bacının üzü elə bil ki, palıq qabığının rənginə çalırdı. O, üç dənə yun şalla sarınıbdır – birini başına, birini kürəyinə, birini də yançağına bağlayıb. Qara saçlarına artıq dən düşübür. Bacının rəngi solmuş, üzündə qırışlar əmələ gəlmışdır. Buxağı qarmonun üzü kimi qat-qatdır. Dərin çuxurunda oturan və moruğa oxşayan qara gözlərinin çevrəsindəki qəhvəyi xətlər uşaq rəsmlərini xatırladır. Kənd yerində böyümüş və tərbiyə almış bütün adamlar kimi Bacinin da gur səsi var. Əlləri və sıfəti gündən qaralmışdır. Ayağına yun corab və rezin çəkmələr geymişdir.

Baci, boş bankaları torbasına yiğib, ətrafa boylandı.

- Hə, necədi, nəhayət ki, yağan yağışlar ürəyincə oldumu? – deyə, Bacidan soruşdum.

- Bu hələ azdır. Gərək belə yağışlar həftələrlə yağışın ki, torpaq doysun, otlar yaşıllaşın, inəklər bolluca süd versin. Onda hamı razi olar.

- İndi neçə inəyin var?

- Yeddi inəyim var. Onlardan yalnız ikisi sağılır, qalanların südü quruyub. İki banka qatıq, bir litr süd Sizin üçün, iki litr süd və bir banka qatıq da Nemsadze üçün gətirmişəm. Olanım budur.

- Dünən Zambaxidzenin gəlini deyirdi ki, mən də süd alacağam.

- Yox, onlara heç nə verməyəcəyəm.

- Niyə, Baci?

Mən həftədə iki dəfə, səhər saat on ikidə gəlirəm. Deyirəm ki, məni ləngitmə. O, isə əvvəlcə yatağını yiğisdirir, sonra geyinir, papiros çəkir – mən isə gözləyirəm. Deyirəm: "Mən sübh tezdən dururam, üç-dörd kilometr yolu yük gətirirəm". Bu avara isə saat on ikidə hələ yatır, bankalarımı da çirkli qaytarır. Sizin bəyəm suyunuz yoxdur? – soruşuram. O isə bankanı yumağa tənbəllik etdiyini bildirir.

- Sizin gürcü kişilər çox müləyim xasiyyətli olurlar. Əgər mən, səhər vaxtında durmasam, Məmmədim məni kötəkləyər. Zambaxidzenin gəlini bircə həftə mənim ərimə arvadlıq eyləsə davranışında daha qıvrıq, xasiyyətcə isə lap quzu kimi olar... Bizim qadınlar həm ev işi görürər, həm bostanbecəirlər, üstəlik bazara da gedirlər... Kişilər isə mal otarırlar, ot tədarük edir, evin damı axırsa onu düzəldir.

- Baci, sənin neçə nəvən var? – deyə, arvadım soruşdu.

- On səkkiz və əlavə də üç.

- Necə yəni, "əlavə də üç"?

- Mənim böyük qızım Bakıda yaşayır. Onun dörd uşağı var. Kiçik oğlum Borçalıda yaşayır, onun səkkiz uşağı var. Böyük oğlum Qasımlı, bizimlə yaşayır, onun yeddi uşağı var. Bax belə on səkkizdir. Qasımlı şəhərdə bərbər işləyir. Qışda hava pis olanda Qasımlı kəndə gələ bilmir. Bir gün gələ bilmir, iki gün gələ bilmir. Axı o kişidir... Ona görə də, Tiflisdə bir azərbaycanlı qız tapıb evləndi, ondan da üç uşağı var.

- Təzə nəvələri görməmişiz?

- Xeyr, mən hələ görməmişəm. Allah qoysa, yayda təzə gəlinim bizə gələcək, onda üç təzə nəvəmlə də tanış olacaqıq.

- Bəs Qasımlı kənddəki arvadı bu işə necə baxır?

- Nə iş? Qasımlı arvadı, Qasımlı arvadıdır... O, yenə də öz

arvadlığını edir, Qasima yaxşı baxır. Tezliklə, Bakıdan qızımı da gələcək. O, da dörd uşağını gətirəcək.

- Bu qədər adam harda yerləşəcək, bu qədər nəvə nə yeyəcək?

- Allah Məmmədin ailəsinə süd və qatıq verir. Yağış olsa, ot olacaq. Ot olsa süd də olacaq. Msxalididə biz hamımız bir-birimizə qohumuq. Bütün qonaqlar və uşaqlar – ümumi qonaqlarımız və uşaqlarımızdır. Hamı bilir ki, hamilə qadınlar və uşaqlar ac qalmamalıdır. Uşaqları tərbiyə etməkdə də bir-birimizə kömək edirik. Adətimiz belədir.

- Allah köməyiniz olsun, inəklərinizin südü kəsilməsin.

- İnək südlü olsun. Yağış yağsın. Torpaq sulansın, yamaclar otlansın, ot da ki, süddür, –qatıq və süd.

Bax, bu gün, belə yağışda bu qədər yol gəlmisən, iki lari biz verəcəyik, bir lari yarımda Nemsadze verəcək... Buna dəyərmi?..

- Baci üçün dəyər. Ruzini də, uşağı da, dolanacağı da verən Allahdır. Mən bilirom ki, sizə süd və qatıq lazımdır. Sizinlə danışmışıq ki, nə lazımdırsa günaşırı gətirim. Siz də məni gözləyirsiz, bilirsiniz ki, mən gələcəyəm. Əgər tənbəllik edib, gəlməsəm, südü-qatıqi başqasından alacaqsınız, Baci isə pulsuz və işsiz qalacaq. Bunun hamısı hesablanıb. Bu xırda larılər olmasa, biz də ac qalarıq. Heç kəs bizi qapısına qoymaz. Baci yağışdan, soyuqdan qorxmur. Baci bekarcılıqdan, işsizlikdən qorxur. İsləyiriksə, deməli yaşayırıq.

Arvadım evdən plaş gətirdi və dedi: Baci, bunu çiyninə at, görürsən ki, yağış yağır, sonra qaytararsan.

- Sağ ol, xanım. Lazım deyil, Baci yağışı xoşlayır. Bu süd, qatıgi siz də, uşaqlarınız da ağız şirinliyi ilə yeyin.

Baci, pullarını paltarının qatlanmış qoluna qoydu, başını bağladı və Nemsadzenin evinə tərəf yollandı.

\* Gürcülər Azərbaycanlı qadına “baci” deyə müraciət edirlər.

## ŞULAVERİ MÜHARİBƏSİ

24 dekabr 1918-ci il tarixdə, erməni-gürcü davası zamanı bir İmereti bölgəyini erməni qəsəbkarları tərəfindən işğal olunmuş Şulaveri uğrunda döyüşə girdi və onları Şulaveri həndəvərində olan üç yüksəklikdən vurub çıxartdı. Ancaq əsgərlərimiz həmin gecə azad olunmuş Şulaveridəki mövqelərini tərk edib, qonşu kənddə çay içməyə getdilər...

General Kvinitadze

Ay, seyrək buludlar arasında, sanki buludsuz göyə nisbətən, daha sürətlə irəliləyir.

Odur ey, təpənin üstündə tikilmiş kilsənin yanında başını yumruğa oxşayan buluda soxur və bir göz qırıpında da yenidən çıxır.

Gecədir. Soyuqdur.

Dağın ətəyindəki cəngəllikdə uzun, yarımxaraba bir daxma var.

Allah bilir bu nə daxmadır: yaşayış üçündür, ya tövlədir, ya kazarmadır, başa düşmək olmur. Bu daxmanın qabağındakı ucuq divarın yanında bir metr hündürlüyündə qar-toz təpəsi var. Ayazlı, sümüyə işləyən soyuq külək qarı gah dağıdır, gah da topalayırdı.

Üç nəfər əsgər “kazarma”nın sınıq pəncərəsindən bu mənzərəni məyus-məyus müşahidə edirdi.

- Hər halda burda hava çox soyuqdur.
- Külək olmasa, bir o qədər də soyuq olmaz.
- Qar yağsaydı, hava isinərdi.
- Yəqin ki, burda heç vaxt əsl qar yağmır, bütün günü yalnız sulu qar yağır.
- Ayağın ağrıyır?
- Ağrıdan sınır.
- Burda?

- Yox, aşağıda, barmaqlarında.
- Allah səni saxlayıb. Hara baxırdın?
- Nə bilim, Sanduxadze əmr etdi ki, topun lüləsini saxlayım, bu vaxt ayağım sürüşüb təkərin altına düşdü.
- Yer palçıq olmasayı təkər barmaqlarımı üzərdi.
- Elədir.

Soyuqdan titrəyən əsgərlər qəfəsdəki canavar balaları kimi mırıldışdırlar. Donmuş əllərini paltarın qoluna sürtürdülər. Onları üzən acliği müvəqqəti də olsa dəf etmək üçün qurtum-qurtum su içirdilər.

- Nikoya, bir bax gör əsirlər orada nə edirlər?
  - Boyunları sınsın, cəhənnəm olsunlar. Onlar məni narahat etmir.
  - Sayıqlığı itirmək olmaz. Qapını açıb qaçarlar. Bax onda bizi güllələnmək cəzasından heç nə qurtara bilməz.
  - Onlar hara qaçacaqlar? Soyuqdan bir-birlərini qucaqlayıb, uzanıblar.
  - Gedək onlara baxaq, hər şey ola biləri. Tüfəngimizi və kerosin lampasını götürüb, üçüncü qapının cəftəsini çəkib, içəri baxdıq. Əsirlər əlləri ilə gözlərini örtdülər və bir səslə dedilər: “Vraç lava, haia kotraces!..”
  - Ay murdarlar, bunu ki, bilirdiniz, bizim torpağa burnunuza niyə soxurdunuz! “Vraç lava, haia kotraces!..”
- Qapının cəftəsini kəndirlə möhkəmlətdik.
- Zəhlətökən külək yenə də əsir və qar topasını çoxaldırdı.
- Uşaqlar, deyəsən qarşı tərəfdə işiqlar yönüb?
  - Hə. Orada kimlər olduğunu bilirsən?
  - Nə fərqi var, bizimkilər idi. Yəqin ki, onlar döyüş meydanındı tərk edib, qızınmaq üçün aşağı kəndə eniblər. Düz edirlər, ağıllıdırlar, axı gecə axtı kim vuruşacaq.
  - Maraqlıdır, bəyəm bizdən əvvəl bu daxmada olanlar ocaqsız

oturublar? Yaramazlar heç bir parça odun da qoymayıblar.

- Necə bəyəm?

Axı qızınmaq üçün bir az odun lazımdır, onlar isə heç nə qoymayıblar.

- Hə, elə bircə bu qalmışdı ki, ermənilər biz gürcülərin qayğısına qalib, odun tədarük edəydlər.

- Odun?

- Bir fikirləş ki, hətta odunu da aparıblar.

- Necə də “möhkəmləniblərmiş”. Bizim topun səsini eşidən kimi çubuqdan hörülümuş komalarından siçovul kimi qaçıb gediblər.

- Biz onları qovduq?

- Hə, onları elə-belə məzə üçün təqib etdik. Onlar dönüb atəş açsaydılar, biz dağın o üzündə davam gətirə bilməzdik. Doğrudanmı biz qalib gəldik?

- Oğlan necə düşünürsən, Şulaveri uğrunda döyüsdə mən erməni gülləsindən ölü bilərdim? Axı, mənim tüfəngimdə heç bir dənə də patron yox idi.

- Harda axırına çıxdın?

- Allah bilir. Elə ki, “Atəş!” əmri verdilər, hara gəldi atmağa başladım: gah yuxarı, gah aşağı. Heç bilmirəm... Atdığım gullə kiməsə dəydimi...

- Bəs, indi nə edək. Şaxta get-gedə güclənir. Sabahacan biz üçümüz də tamam donacayıq. Sanduxadzenin yanına gedib, ona vəziyyəti deyək.

Sanduxadze sınıq-salxaq taxtın üstündə uzanmışdı. Başını bürümüşdü, tüfəngini isə sinəsinə qoymuşdu. Əllərini paltarının qollarına soxmuşdu. Gözünü qırpmadan, soruşdu:

- Nə istəyirsiniz?

- Üşüyürük, həm də acmışıq.

- Sonra? Mən nə kömək edə bilərəm?

Yəqin ki, səhərəcən canımız çıxacaq.

- Siz nə düşünürsüz? Biz müharibədəyik, xaç suyuna salma mərasiminin qonaqlığında deyilik.

- Bəlkə bir saatlığa aşağı kəndə düşək. Bir şey təpib yeyərik, isti su içərik.

- Dəli olmuşuz?

- Xeyr. Başqaları gediblər. Bizim mövqelərdən heç işiq gəlmir. Sanduxadze ayağa qalxdı və pəncərəyə baxdı və dedi: - Siz də gedin. Mən galıram. Gecikməyin! Eşitdinizmi?!

- Siz də bizimlə getsəydiniz, yaxşı olardı.

- Mən komandırəm, postu qoyub gedə bilmərəm. Getsəm, sabah məni tribunalə verərlər. Sən bilirsənmi, tribunal nə deməkdir? Artıq Jordaniyaya teleqram vurmuşuq ki, Şulaverini almışıq. Yoxsa gedərdim.

- Sonra? Yalandır bəyəm? Şulaverini almamışıq, bəyəm?

- Necə almışıq ki, onu qoyub bura gəlmİŞİK.

- Bu qarışılıqlıda və soyuqda bunu kim yoxlayacaq?

- Bəs ermənilər hücumu keçsələr necə?

- Əgər hücumu keçsələr hamımızı qırarlar. Bu yüksəklikdə biz cəmisi dörd nəfər nə edə bilərik?

Oğlan, sən nə donquldanırsan. Belə sadəlöhv olma. Düşünürsən ki, ermənilər dəlidirlər. Belə gecədə heç it də çörək üçün çölə çıxmaz, ermənilər belə havada hücumu keçərlər? İsləri- gücləri yoxdur?

- Əgər hücum etsələr... Bizi aşağı süpürəcəklər?!

- Əgər hücum etsələr... Sabah da bu ayın günü deyilmi? Səhər Şulaverini yenidən qaytararıq.

- Bunlar hamısı yaxşıdır... Bəs əsirləri nə edək? Bəlkə onları indi xaçapuri və lavaşa qonaq edək. Sadaxlıda çay içməyə dəvət edək. Bunu ki, edə bilmirik, cəftəni aç, burax öz yolları ilə getsinlər.

Sanduxidze əsirləri buraxıb, qışqırdı:

- Sizin ananızı... rədd olun burdan!

Əsirlər dabanlarına tüpürüb, arxalarına baxmadan qaçırdılar və qışqırıldılar: - “Lav vraçə”.

...Ertəsi gün bizim “qüdrətli” ordumuz Şulaverini qaytarmaq üçün 3500 nəfər əsgər ilə hücum etməli oldu... Ümumiyyətlə, qaytarıb, qaytarmadığını bilmək istəsəniz, onda Gürcüstanın xəritəsinə baxın və əmin olun.

089  
03  
14  
1-

## ETİRAF

Əvvəllər həbsxanada olmamışam, amma eşitmışəm ki, kameraya tez-tez “qırt toyuq” qoyurlar. Qırt toyuq – yumurta üstündə oturan toyuğa deyirlər, elə deyilmə? Onu ətcəbala cüçələri olan vaxtda da belə adlandırırlar, ta cüçələr böyüyüb tüklenənə qədər belə deyirlər. Kameraya salınmış xəbərçiyyə niyə belə deyirlər, - izah edə bilmirəm. Yəqin ona görə ki, kamera qonşusundan etirafı eşidənə qədər qırt toyuq kimi oturmmalıdır, səhərdən-axşamadək boşboğazlıq etməklə, qonşusu ağızından təsadüfən biz söz qaçıracاقsan və o, səni xoşluqla sindirmiş olacaqdır...

Nə biləsən, bəlkə “qırt toyuq” elə sən özünsən... Amma bil ki, məni xəçin üstündə çarmixa çəksələr də ilkin istintaqda dediklərimdən dönen deyiləm, axıracan da dediyimin üstündə duracağam. Mən diviziyanın anbarından “kolleksiya üçün və təyinatlı üzrə istifadə etməmək” məqsədi ilə silah oğurlamaqda ittiham olunaraq, həbs olunmuşam. Vəssalam! Belə! Məni doğrasalar da bu belədir. “Kolleksiya üçün” – deməli, mən



silahdan adam öldürmək və ya qorxutmaq üçün istifadə etməmişəm. Mən silah həvəskarıyam. Bu mənim hobbimdir. Bu da bir cür ehtirasdır. Kolleksiya yığıram.

Deyirlər ki, oddan-sudan keçmiş vəkil olsa, dirləmələri tribunaldan mülki məhkəməyə keçirə bilər. Onda mənim işlərim saz olar və buna mağaric\* (hədiyyə) düşür. Yox, əgər alınmasa, arvadıma tapşıracam evi satsın və tribunalın sədrinin ağızına atsın.

Pul gündən-günə qiymətdən düşür, zəifləyir, cəhənnəm olsun, verib qurtarmaq lazımdır. Nə edəsən, başqa yol görmürəm, “tasa düşmək” - lazımdır. İki il oturub, çıxaram, bir təhər özüm gələrəm, evsiz qalmaram. Təki can sağlığı olsun, bir şey fikirləşərik. Əsas odur ki, müharibə olmasın.

Deməli, mən diviziyanın anbarından iki ədəd Kalaşnikov avtomatını, Marqolin sistemindən bir tapançanı və beş yüz altmış əl qumbarasını oğurlamaqda ittiham olunuram. Bax sən, əlini ürəyinin üstünə qoy de görüm, buna inanırsan? Axı hərbi anbardan silahı necə oğurlamaq olar?! Hərbi anbar – sənə emteesin samanlığı deyil ki, kar gözətçi Ciçe Kvarkvaxidze qapısının dalına dəmir ling qoya və mən də qardaşımla gecələr o samanlıqdan elə Kvarkvaxidzenin öz vedrələrində peyin daşıyırdıq.

O ki, qaldı silah oğurlamaq məqsədi ilə anbara hücum etməyə, bu haqda danışmaq gülüncdür. Belə ki qoçaqsan diviziyanın anbarına hücum et! Faner figurda səndə olan qədər deşik olmaz. Üç ədəd odlu silah və beş yüz altmış əl qumbarası! Zarafatdır, bəyəm?! Mat qalmaq olar!..

– Biz burada tənhayiq, protokolsuz: etiraf et, əsgərlərin silahını necə əkişdirdin?

Axı, kefli zad deyiləm ki. Lap lül kefli də olsam, yenə də ona etibar etmərəm.

– Necə yəni, – əkişdirmişəm? – deyə soruşuram. Necə yəni,

bəyəm mən onlarla aşiq-aşiq oynamışam, ya mərc udmuşam?!  
Kolleksiyamı genişləndirmək üçün anbardan oğurlamışam,  
vəssalam.

– Yaxşı, yaxşı, sənin belə xoşuna gəlirsə, qoy belə olsun. Mənə nə! Özün bil – on il meşədə şam ağacı doğrayacaqsan.

– Nə edim, – deyirəm. – haqlı cəzamı almalıyam. Günahgaram – dözməliyəm.

Məni geri kameraya qaytarmazdan öncə bir az düşünüb dedi:

– Siz gürcülər qəribə adamlarınız. Allaha and olsun, sizi başa düşmək çətindir! Elə bilirsən, kimsə sənin hərəkətinə bir qiymət verəcək, səni başa düşəcək?! Ya da əsgərlər hərbi xidmətini başa vurduqda yada salacaqlar ki, sən onları necə xilas etmişən?! Mənim sizə tövsiyəm budur ki, fantaziyalarla yaşamayın, buna son qoymaq lazımdır. Göylərdən yerə enin. Genasvale, indi başqa zamandır: iyirminci əsr qurtarmaq üzrədir...

Bax, əgər sən “qırt toyuq”sansa, onda mənim etirafımı sənin vicdanına buraxıram. Ancaq nəzərinə çatdırıram: özünə zəhmət verib bunu rəhbərliyə çatdırma, məni lap doğrasalar da, boynuma almayıacağam, deyəcəyəm ki, hamısını sən uydurmusən, özün axmaq vəziyyətdə qalacaqsan. Əgər sən normal adamsansa mənim başıma gələni yadda saxla. Bilmək olmaz, bizi nə gözləyir. Bu gün nəinki həbsdə olan, elə lap azadlıqda olanın da başının salamat olmasına zamanət yoxdur. Neçə ildir ki, hər evdən çıxanda arvadım məni elə ötürür ki, sanki müharibəyə yola salır... Mən onu başa düşürəm...

Nədənsə, istəyirəm ki, sən həqiqəti biləsən. Hər halda sən buradan daha əvvəl çıxacaqsan və normal adama rast gəlsən ona danışa bilərsən... Heç də hər zaman insan etirafa hazır olmur. Biz o qədər sırlı və xəlvəti işlərlə əhatə olunmuşuq ki, hətta bəzən keşiş qabağında tövbə edəndə də bu barədə susuruq.

Deməli, belə başladı: mənim çox köhnə “Volqa” maşınım var, birinci buraxılış, kapotunda maral var, bir həftə əvvəl iyirmi il oldu ki, onu almışam. Yəqin ki, məhkəmə hökmündən sonra onu əmlak kimi müsadirə edib, əlimdən alacaqlar. Arvadım xəbər verdi ki, mən həbs olunan kimi, maşını o saat möhürlədilər. Allah bilir ki, heç narahat olmuram, aparırlar, aparsınlar! Maşın deyil ki, cəzadır, trandulet! Elə günə düşüb ki, bir saat sürmək üçün, üç gün təmir edirəm.

Mən bilmirəm, sən avtomobilcisin, ya yox, amma mənim sözlərimə inana bilərsən: bizdə təzə maşınlara ehtiyat hissəni çıraqla axtarsan tapa bilməzsən, köhnə “Volqa”ya isə... Bu mənim qanımı sorub! Yadımda deyil, kimsə şeytanbazarda dedi ki, “sən bir hərbi hissəyə baş çək, yalnız orada taparsan”. İndiki kimi yadımdadır, qabaq sağ təkər səkkiz yazırıdı, yastıqlı ötürmə çarxı lazım idi, bütün şəhəri eninə-uzununa dilənci kimi axtardım. Yoxdur ki, yoxdur!

Cümə günü idi. Keçən il olmuş hadisəni danişıram. Gavalılar çoxdan çıçək açmışdı, şaftalı isə təzəcə çıçəkləyirdi. Rioni çayının sahilindəki, yaxın cərgədəki hərbi hissəyə gəldim.

Darvazada əli avtomatlı əsgər durur, aydın məsələdir ki, nizamnaməyə görə - buraxmir.

Deyirəm, sizdə yəqin avtopark və anbar var, mənə bu anbarda işləyən adam lazımdır.

Anbar sözünü eşidən, çilli əsgər binanın qapısını açdı və kimisə harayladı.

Qapının arasından görürəm ki, serjant çəkməli ayaqlarını pəncərənin allığına qoyub taxtda uzanıb. Burax, gəlsin – deyir. Əsgər başı ilə qapını göstərib – məni içəri dəvət edir. İçəri girdim.

Serjant pəncərə allığına qoyduğu ayaqlarını daha da rahatlayıb, başını mənə tərəf döndərdi.

- Nə lazımdır? – deyə soruşdu.
- Yastıqlı ötürmə çarxı, – dedim, – köhnə “Volqa” üçün.  
Təkərim üzülmək üzrədir, – dedim.
- Elə bu, əlavə bir şey lazım deyil? – açıq bıçağın ucu ilə furajkasını alnından bir qədər qaldırdı.

“Deyəsən, məni ələ salır...” – deyə düşündüm, amma susdum.

- Hey! – deyə əsgəri səslədi. Sidorova zəng vur, bura gəlsin.  
Əsgər telefonu firlatdı və dəstəyə qışqırdı:
- Sidorov, nəzarət buraxılış məntəqəsinə gəl, burada sənə...

Heç bir dəqiqliq keçmədi ki, – mənim qəbrimi qazan! – starşına Sidorov gəldi. Yuxusuzluqdan gözləri qızarmış, günəşdən yanmış sıfəti qırmızı, yastıburun, beləsinə – ördəkburun deyirlər. Köhnə dost kimi ciyinlərimi qucaqladı, otaqdan çıxardı və soruşdu:

- Qardaş, nə lazımdır? Nə ehtiyacın var?
- Belə, belə – dedim, ümidlə. – Heç yerdə yastıqlı ötürmə çarxı tapa bilmirəm. Allah xatırınə təşkil elə, xəcalətindən çıxaram.

O boynunu qaşıyıb, gözünü qıydı.

- Beşlik, – bəsdir deyir.
- Olsun, razıyam, - deyə cavab verdim, nə böyük puldur, - deyib, gimnastyorkasının cibinə iki üçlük basdım.

O, əlimi geri itələdi.

- Bu nədi! Dəli olmusan! Mən burada pul ala bilmərəm. – Ətrafa göz gəzdirdi.
- İzləyirlər.

Bu iş aprel hadisələrindən iki ay sonra olub, hərbiçilər hələ əsəbi idilər və bizə çox da inanmındılar.

- Sən, – deyə Sidorov üzünü mənə tutdu, qoca qovağın yanında, dəmir çəpərin açıq yerinə get, sənin çarxını oraya gətirəcəm. Uzaqdan məni izlə. Mən uzaqlaşandan sonra götürərsən. Çəpərin açıq yerində ağı daş var, pulu onun altına qoyarsan. Başa düşdün?

Əlbəttə başa düşdüm. Dəmir çəpərin arxasna gedib, uzaqdan baxmağa başladım. Çox keçmədi ki, uzaqdan ciyində taxta qutu gələn Sidorovu gördüm. Razılaşdığını kimi yerə qoyub, qayıtdı.

Mən konspiratoplar kimi, saymazyana qutunun yanına getdim. Qutu çarxlarla doludur! İstənilən ölçüdə! Qutunun üstündə kağız var: "Hansı ölçünü istədiyini başa düşmədim, bir onluğa hamisini götür. Bir şey lazım olsa, buraxılış məntəqəsinə getmə, telefonla zəng et. Amma bir şey demə - görüşəndə deyərsən".

Vicdanım ayağa qalxdı və daşın altına onluq yox, iyirmibeşlik qoydum. Qutunu ciyinimə atıb, evə gətirdim. Qutuda, yüz manatlıq mal olardı. Gör necə havayı çörək ağacı tapdım! Sevincimdən qanadlanıb uçuram...

Səni çox yormayım, onu deyim ki, nə lazım olurdusa, Sidorova zəng edirdim, o saat hazır olurdu! Starşinanın hesabına mən köhnə arabamda karbüratoru, kardan valı, qosqunu, şinləri, hətta mühərrikin klapanlarını da dəyişdim.

Bir şeyi deməyi unutdum: üçüncü, ya dördüncü dəfə görüşürdük, Sidorov mənə ehtiyatla dedi: yaxşı olar ki, pul ilə deyil araqla hesablaşaq, həmin qiymətə - "zəhmət olmasa...".

Nə zəhməti var! Şükr Allaha, o vaxt hələ dükanlarda nə qədər istəsən araq vardi. Sonralar satışdan araq yiğisdirilanda, mən öz xeyirxahımla bizim ev cacası ilə hesablaşmağa başladım, qismət olsa tamına baxarsan, mənim caca arağım yaxşıdır...

Sonra bu xoşagəlməz işlər başladı, qiyam, soyğunçuluq, bir yandan da osetinlər və abxzalar şuluqluq saldı, bir yandan dağın dalından çəçenlər bizə hədə qorxu gəlməyə başladılar, mən də fikirləşdim ki, əgər onlar silahlanırlarsa, mən də ürəyim sakit olması üçün nəsə bir paslı flint alım. İradəmi toplayıb dostum Sidorovun yanına getdim.

Ona deyəndə ki, avtomat istəyirəm əvvəlcə bir qədər fikirləşdi,

amma açığı heç hırsızınmədi.

– Burada gözlə, – dedi.

Getdi. On dəqiqə sonra gördüm ki, çiyninə atdığı gitelinin altından köynəyi görünən bir gənc leytenant mənə tərəf gəlir.

Yaxınlaşdı, məni süzdü.

– Sənə nə lazımdır?

– Heç nə, tanışımı gözləyirəm – dedim.

Yumruğuna öskürüb, soruşdu:

– Avtomat sənə lazımdır?

– Nə avtomat! – deyə, mən əsəbiləşdim. – Avtomat mənim nəyimə lazımdır! Sizin yeməkxanada işləyən tanışım mənə süd bidonu vəd edib.

– Dolaşıq danışma, – dedi. – Məni Sidorov göndərib, o isə heç ümumiyyətlə yeməkxanaya getmir. Sənin işin iki yüz manata başa gələcək.

O vaxt mən qiymətləri bilmirdim, mənə belə gəldi ki, çox bahadır.

– Necə yəni iki yüz! Başqa yerlərdə yüzə verirlər.

O isə:

– Düzdür, yüzə hesabdan silinmiş ya da keyfiyyətsizini satırlar. Sən kiminsə avtomatını mənimkinə tay eləmə! Yağın içində, sınaqdan çıxarılmış, saat kimi işləyir. Sidorovun dostu olduğun üçün sənə hörmət göstərirəm, yoxsa heç sənə qulaq asmazdım. Sən nə fikirləşirsən? Bir adam bilsə? Sənə görə necə risqə gedirəm: mən axı hamısını özümə götürmürəm, başa düşdün? Mənim də öz xərcim var, yarısını mayora verəcəm...

Danışdığını müddətdə, az qaldı ki, fikrimi dəyişəm. Allahım, avtomat mənim nəyimə lazımdır! Axı, ilişsəm dərimi soyarlar. Amma gənc leytenant o qədər həvəslə onu satmaq istəyirdi ki, etiraz etmək yaxşı olmazdı...

Ertəsi gön, razılaşdığını kimi, leytenant öz Kalashnikovunu çıxartdı, dəmir çəpərin yanında bir qədər hərləndi, sonra onu qoca qovağın koğuşuna qoydu və fit çala-çala geriyə döndü.

Mən də boylana-boylana koğuşa yaxınlaşdım, avtomati pencəyimin altından şalvarımı altına soxdum, iki yüzü isə daşın altına qoymadım. Vəssalam, şüt-tama...

Heç bir ay keçmədi ki, mən dranduletimin qabaq farasını dəyişməli oldum. Aydın məsələdir ki, Sidorova zəng etdim, bəs kimə etməliydim ki!

O sevindi, bir az da həyəcanlandı:

– Hara itib-batmışan! Səni axtarıram! Necə deyərlər, ov ovçuya tərəf qaçı! Saat ikiyə qarnizonun hamamına gəl, gözləyəcəyəm!..

Narahat oldum: bəlkə nə isə olub? İşimi ehtiyatlı tutub, avtomati sellofana bükdüm və hasarın yanında yemşən kolunun altında basdırıldım. Yaxşı ki, uşaqlar məktəbdə, arvadım isə işdəydi – görən olmadı.

Saat ikidə Sidorovla görüşdüm. O dedi:

– Bizdə bir yaxşı adam var, avtomat satır, kimə isə lazımdır mı?

– Mən heç birini qoymağın yer tapmırıam! – deyə, mən mızıldandım. – Mənə ikisi nə lazımdır! Mən qabaq fara üçün zəng vurmuşdum...

– Sən ikincisini də al, bir yerə gizlət birdən lazım olar, – deyir.

Mən qəti imtina etdim. Amma qəmiş oldu, ayıpəncəsi otu kimi yapışdı, əl çəkmədi: “Al, hələ ki, verirlər, al, sonra peşiman olarsan. Bu elə maldı ki, onun qiyməti üstündədir. İnana bilmərəm ki, sənin dostlarına o lazım olmasın... Satan da yaxşı adamdır”.

– Yaxşı, – deyirəm, – adamlardan soruştaram, iki gündən sonra zəng edərəm.

İş yerimdə kimə təklif etdimsə, hamı əlini yellədi: indi də avtomata pul xərcləyək? Nəhayət ki, kürəkənimi razi saldım. Açığı

etiraf edim ki, yaxın qoymurdu, çox dedim: bu sənə **mathbox** kombaynı, ya da paltaryuyan maşın deyil, qiyməti olmayan Kalaşnikov avtomatıdır, onun qədrini kim başa düşür! Kürəkənim təslim oldu: “Cəhənnəm olsun sənin Kalaşnikovun, yalnız sənin xətrinə alıram, biləsən. Amma elə gizlət ki, oğlanlar təsadüfən tapıb, bir xəta çıxarmasınlar”.

Yalan danişa bilmərəm, ikinci avtomatın yiyesini görməmişəm, onu Sidorov özü çıxardı. “Kapitanın şəksi silahıdır, – dedi. – Əvvəlcə üç yüz istədi, amma köhnə dostluğumuza görə iki yüzə verdi”.

Xüdahafizləşəndə telefon nömrəmi və ünvanımı da yazdı. “Sənə öyrəşmişəm, – dedi, sənin üçün darixanda hərdən zəngləşərik, bilərəm haradasan, necəsən...”. Bir az da kədərləndi. “İçgidən korluq çəkirik, – dedi, – lap qıtlışib, bu günlərdə komandirin siyasi məsələlər üzrə müavini işığa gəldi və ürəyi içmək istədiyini bildirdi, ona süzməyə bir şey tapmadıq... Ona görə də, sənin icazənlə hərdən bir zəng edərəm, sənə də bir şey lazımlı olsa utanma zəng et, çalışıb kömək edərəm. Sən mənə böyük qardaş oldun, mən sənə ehtiyat hissələr, dəmir parçası təşkil edirəm, əlimdən nə gəlir edirəm, sən də mənim ətimi yesən də sümüyümü atmazsan...”

Tezliklə məlum oldu ki, Sidorova telefonumu və ünvanımı yazmaqla, gobud səhv etmişəm.

Həftədə yeddi gün var, eləmi? Bax, azı on dəfə zəng vurur!

Üç şüşə arağa mənə Marqolin sistemindən olan tapança gətirdi. Marqolin tapançası idman silahı sayılır, amma otuz addımlıqdan üç santimetrik qalınlığı olan faneri deşir, bu da sənə idman silahı... Bir gün səhər tezdən bizə gəldi: Moskvadan zabitlər qrupu gəlib, ezamiyyətə, bir balaca çəllək yaxşı çaxır və bir-iki litr çaca lazımdır.



Özün fikirləş, mən gürcü, rus adamının bu xahişinə etməyə bilərdimmi!

Mən çaxır və çaca üçün gedib-gələnə qədər şüşəbənddəki kresloya səliqəli bükülmüş dörd bağlama qoymuşdu. Soruşanda “Bu nədir?” cavab verdi ki, “Boş şeydir... birinci dəfədir sizə gəlirəm, əliboş gələ bilməzdim ki...”

Onu alaqapıya qədər ötürdüm, qayıtdım, bükmələri açdım və starşinanın hədiyyəsi olan dörd əl qumbarasını gördüm.

Deyəsən, mən səni darıxdırdım? Qalan beş yüz altmış qumbara da mənim evimə bax beləcə yolla daxil oldu.

Bəzən, telefon saatlarla zəng çalırdı, götürmürdüm, onda birbaş evə gəlirdi: “Nə isə sənin telefonun zaylayır, neçə gündür zəng edə bilmirəm...”

Ona görə də çağıranda özüm çəpərin yanına gedirdim. Burada qəzetə bükülmüş əl qumbaraları məni gözləyirdi. Mən onları yetişmiş heyva kimi ciblərimə soxurdum və ağ daşın arxasına bir litr çaca qoyurdum.

Soruşa bilərsən: bu qədər qumbara mənim nəyimə lazımdır? Haqlı sualdır. Onların heç biri də mənə lazım deyil! Mənim zirzəmimdə babamın vaxtında basdırılmış çaxır küpü var, hələ atamın vaxtında çat verib, çaxır üçün yararsızdır. Mən həmin lənətə gəlmış qumbaraları səliqə ilə oraya yiğirdim... Açığı Sidorovu havayı çäçaya öyrətmək istəmirdim. O da mərd oğlan idi, havayı heç nə istəmirdi. Ona görə də ürəyimin dərinliyində ümid edirdim ki, onun qumbaraları qurtarar və əl çəkər.

Son iki həftədə iyirmi dəfə zəng olub, oğlumun canına and olsun, hər dəfə imtina etmişəm. Deyirəm, çaca qurtardı, yenisini çəkməyə də bir şey yoxdur... Əlbəttə ki, yalan deyirdim, istəyirdim onu özümdən də, çäçadan da aralayım.

Noyabrın axırında isə soyuqladım, yatağa düşdüm. Üç gündür

işə getmirəm, düşünürəm ki, yatım yaxşı olum, başqa ~~ciddi~~  
xəstəliyə çevrilməsin.

Sidorov zəng vurur: qardaş kimi xahiş edirəm, bir şey elə çaca lazımdır, məni pis vəziyyətdə qoyma!..

– Rədd olsun, nə çaca? – deyə cavab verirəm. – Soyuqlamışam, qızdırma ilə yatıram. Sağlam olsam da sənə kömək edə bilməzdəm, çaca qaynatmırıam, ona allergiyam var, həkimlər qəti qadağan ediblər...

– Heç bir saat keçmədi ki, Sidorov, qısaqol əsgər və mənə birinci avtomatı satan tanış leytenant bizə gəldilər.

Çarpayımın yanına oturdular, səhhətimi sordular. Deyəsən mənim xəstəliyim onları çox narahat etmişdi. Əsgər söylədi ki, nənəm bizə öyrədib soyuqdəyəməyə qarşı çiyəlek mürəbbəsini araqda həll edəndə kömək edir. Leytenant məsləhət gördü ki, üç qasıq balı bir stakan arağa qat – gündə üç dəfə yeməkdən qabaq iç, səhərisi xiyar kimi olacaqsan. Mənim Sidorovum isə məsləhət gördü ki, canımı araqla yaxşı-yaxşı sürtüm, sinəmə və alnıma araqla kompres qoyum. Bunu eşidəndə mən təslim oldum, qalxdım, isti geyindim və arvadıma dedim ki, süfrə hazırlasın.

Doqquzuncu badədən sonra leytenant çox uzun bir çöl mahnısı oxudu. Oxuyub qurtarana qədər kədərli nəzərlərini tavandan ayırmadı. Sonra məni elə qucaqladı ki, az qala boynumu sindiracaqdı, dodaqlarından öpdü. Aralananda da qulaqlarımı buraxmadı, yenidən qucdu – Allaha and olsun az qaldı ki, məni boğsun. Bir təhər əlindən çıxdım. Sonra gözlərində yaş, dedi

– Qardaş, tanış podpolkovnik BTR satır. Ucuz. Yaxşı adama. Sən mənim dostumsan, qardaş, ona görə də dilə tutaram ki, yarı qiymətə versin.

– Elə bircə tankım çatmırdı! – deyə, mən güldüm.

O isə mənə:

— Nahaq gülürsən! Al, uduzmazsan. Bir neçə qonşu yiğilin alın —anbara qoyun. Tezliklə elə zaman gələcək ki, BTR-siz mağazinə çörək üçün də gedə bilməyəcəksən. Siz, qardaş elə yerdə yaşayırsınız ki, hər üç gürcüdən birinin BTR-i olmalıdır ya da zirehli maşını, yoxsa batdırı..

Bu qonaqlıqdan düz üç gün sonra Sidorov ölümcül halda yanına gəlir.

— Mən batdım! —piçildadı. — Mən məhv oldum! Dairədən yoxlama gəlib! X əbərsiz gəliblər. Məni ən azı tribunal gözləyir... Ya da güllələnmək! — Buxarının yanında çöməlib, uşaq kimi ağladı. — Mən heç evlənməmişəm də... Bələli başıma nələr gəldi, mən indi nə edim!..

Oğlana yazışım gəldi, ürəyim ağrıdı.

— Nə danışırsan, Sidorov! — deyirəm. — Belə özünü üzmə! Mənə nə vermişən, hamısını qaytar, səssizcə yerinə qoy, anbara. Hamısı yerindədir, yalnız üç yastıqlı çarxdan başqa heç nə əskik deyil.

O, başını qucaqladı.

— Anbarı möhürləyiblər, indi oraya heç iynə də keçirə bilməzsən. Mən batdım, məni heç nə xilas edə bilməz!..

Ağladı, hönkürdü, sonra qalxdı və burnunu sildi. Gedəndə, fikirli-fikirli dönüb bir xeyli mənə baxdı.

Mən o saat başa düşdüm ki, o nə fikirləşdi.

Elə həmin axşam məni həbs etdilər.

Bundan da üç gün sonra isə general birbaşa televiziya ilə elan etdi: "Kutaisi şəhərinin sakini Şaşura Mikautadze hərbi anbardan iki Kalaşnikov avtomatı, Marqolin sistemindən bir tapança və beş yüz altmış əl qumbarası qızılramışdır".

## MİRZƏ

Hər dəfə Aleko Ğavelaşvilinin evinin yanından keçəndə canıma titrətmə düşür.

Hündür boylu, iri cüssəli, gözəl bədən quruluşlu, dişləri dumağ, sıfəti isə gündən qaralmış Aleko – gözümüzün qabağına gəlir.

İxtisasca geoloq idi. Aləm bir-birinə qarışanda, bir müddət milli hərəkata qoşuldu. 92-93-cü illərin Rusiya-Gürcüstan müharibəsi zamanı silah götürüb könüllü olaraq cəbhəyə getdi. Damişi yaxınlığında döyüdü, sonra Suxuminin küçələrində vuruşdu, daha sonra isə Kodori-Cuberi aşırımlarında üç yüzlük maşın karvanına qoşuldu və nəhayət, gözlərində yaş quruyanda Tbilisiyə qayıtdı.

Paytaxtda onu “zviadist” adlandırıb, işdən azad etdirilər. Aleko özü də ona zviadist damgası vuran adamlarla işləmək istəmirdi.

Biz bir-birimizi hələ Bakurianidən tanıyırıq. O çox gözəl dağ xizəkçisi idi.

Aleko yüksək qayalıqdan xizəklə enəndə, ona baxmaq insana ləzzət verirdi. Gözəl, ustalıqla, döngələrdə xizəkləri paralel saxlamaqla yüngülə enirdi. Elə bil ki, xizəklərinə güc düşmürdü. Gərginləşmiş əzələləri ilə əl ağacını çox ustalıqla işlədirdi. Əl ağaclarını qara sanclığı heç hiss olunmurdu.

Bir dəfə təsadüfən Rustaveli prospektində onunla rastlaşdım. Mənə öz hekayətini danışdı. Ruhdan düşdüyüünü, işləmədiyini bildirdi. Hər şeyini itirdiyini, özünü sanki döyülmüş, təhqir olunmuş bir sərsəri hesab etdiyini bildirdi. Deyirdi ki, şəhər kənarında bir parça torpağım olsaydı, gedərdim, balaca koma yapardım və məmələkətimiz düzələnə qədər orada olardım. Onların üzünü görmək istəmirəm.

Muxacğaroda bizim evlərin yanında kiçik bir sahə təşkil etdim

və Alekoya zəng etdim.

Az qaldı ki, sevincindən dəli olsun.

Ertəsi gün səhər bizə gəldi və xahiş etdi: qardaşımsan gedək o sahəni mənə göstər, yoxsa burada artıq səbrim çatmır, bütün gecəni yatmadısam.

Torbasında balta, külüng və bel vardi.

Geriyə qayıtmayacağam.

Meşəyə getdi ki, çəpər üçün çırrı gətirsin. Elə həmin gün sahəni çəpərlədi. Gecə-gündüz əlləşdi, sahəni bellədi.

Bir dəfə gecəyarısı bizə zəng vurdu; Allah səndən razı olsun, nə gözəl iş gördün. İndi heç bir şey istəmirəm, işim-güçüm var. Onu da əlavə etdi ki, sanki yenidən doğulmuşam, özümü normal adam hesab edirəm.

İki həftə ərzində qonşuların və dostların köməyi ilə Aleko kiçik bir ev tikdi. Kim nə ilə mümkündürsə ona kömək edirdi; armatur parçaları, köhnə kərpic, qum-sement. “katanka” məftili, iş alətləri və hər nə isə yeni evi tikib qurtardıq.

Yayın sonunda artıq Alekonun həyətində üstü şiferlə örtülmüş iki gözlü kürsülü ev dayanmışdı.

Mən həyatimdə belə çalışqan, zəhmətkeş, gecə-gündüz vurnuxan bir adam görməmişəm.

Muxacğaro kəndi ona doğma yuva oldu. Qış-yay o, Muxacğaronu tərk etmirdi.

Meşəyə gedəndə Tarzan kimi yarıçılpaq gəzirdi. Göbələk, dərman bitkiləri toplayırdı.

Entomoloğun məlumat kitabı onun stolüstü kitabı olmuşdu.

Hamiya dərman bitkiləri əsasında ekoloji təmiz dərmanlar və meyvələr təklif edirdi.

Asfalt üzərində yaşayınları, kabinetdə və televizor qarşısında oturanları səfəh adlandırdı.

Meşədə topladığı giləmeyvələrdən və dərman bitkilərindən  
bizi də sovqat verirdi.

Divarları suvanmamış, qapı-pəncərəsi bərkidilməmiş evdə  
yaşayırdı.

Niyə tələsirsən. Bütün işləri yekunlaşdır, şərait yarat, sonra  
içində yaşa.

Mənə qulaq asmadı.

Keçmiş idmançı öz sağlamlığını güvənirdi. Ancaq inişil onu  
pis xəstəlik tutdu. Çox keçmədi ki, xain xəstəlik onu yıxdı. Nə  
isə... gəlmədi, görünmədi...

Bir həftə əvvəl daxmasında ölmüş Alekonun meyitini  
meşəbəyi tapmışdı.

Qonşuların hamısına xəbər etdim, onu Vaşlicvari  
qəbristanlığında dəfn etdik.

Aleko arvadından ayrılmışdı. Arvadı Novosibirskdə yaşayırdı.  
Qonşuların sözlərinə görə, Alekonun iyirmi səkkiz yaşında oğlu  
var, Amerikada yaşayır. Ancaq Aleko bizimlə bu barədə heç  
danışmazdı.

Nə oğlunun, nə də arvadının ünvanını bilmirdik.

Bu hadisədən artıq üç il keçib, ancaq Alekonun yaxınlarından  
heç kəs onunla maraqlanmayıb.

Bu illər ərzində güclü külək Alekonun evinin damında bəzi  
yerlərdən şiferləri atıbdır. İçəriyə yağış suyu sızır. Sağ divardakı  
pəncərənin şüşələrini kimsə sindiribdir.

Alekonun sahibsiz qalmış evi baxımsızlıqdan bozarmışdı.

Hər dəfə onun evinin qarşısından keçəndə, məni titrətmə  
tuturdu.

Qəpik-qəpik pul toplayıb, Msxaldidi kəndinə yollandım.  
Soruşa-soruşa gedib, azərbaycanlı ustanın evini tapdım.

- Salamməleyküm, Mirzə, evdəsən?

- Əleykümsalam, bəs evdə olmayıb harada olacağım? İş yox, pul yox.

- Mirzə, balaca bir işim var; Ğavelaşvilinin evinin şiferini külək atıbdır, düzəltmək lazımdır.

- Alekonun evini deyirsən? Bu gün görmüşəm, axı orada bir kimsə yox idi. Yaziq Aleko nə qədər zəhmət çəkdi. İndi camaatda pul olmadığı üçün, yeni ev tikən yoxdur. Yalnız köhnə evlərdə, dam təmiri, ya da xırda bir iş olanda Mirzəni çağırırlar. İşsizlikdən əllərim kif bağlayıb.

Mirzə köhnə motosikletini gətirdi. Biz bu sınıq-salxaq motosikl ilə yoxuşları güclə keçib, Muxacğaroya qalxdıq.

Mirzə bir göz qırpmında dama dırmaşdı.

- Dörd ədəd təzə şifer lazım olacaq. Qalan yerləri isə sınıq şiferlərlə düzəltmək olar.

Həyətdə üç ədəd təzə şifer vardı.

- Mirzə, bilirsən də, köhnə atalar məsəli var: şərti şumda kəs ki, xırmando yabalaşmayasan. Bu iş neçəyə başa gələcək?

- Qırx lariyə, - deyə, Mirzə cavab verdi.

- Mirzə, sən ki, bilirsən mən kasib adamam, professoram, mənim maaşım cəmisi otuz laridir. Mən qırx larını necə verim?

- Yaxşı, otuz olsun.

- İş çöxdür, amma buna baxmayaraq qoy, siz deyən olsun.

Mirzə gedib haradansa şifer mismarları gətirdi. Mən isə həyətdəki şiferləri yaxına daşdım.

İş getdi.

Mirzə iki yerdə, çürümüş “reykalrı” dəyişdi, sonra məndən soruşdu:

- Siz Alekonun evini almışız?

- Nə danışırsan? Mənim nəyimə lazımdır?

- Bəs təmirin pulunu Alekonun oğlu verəcək?

- Yox, Mirzə. Alekonun oğlu Amerikadadır. Heç üzünü də  
görməmişəm.

- Bəs?

Aleko kişi adam idi. Onun evinin bu görkəmini görəndə, dözə bilmirəm. Nə qədər əlləşdi, çalışdı, bu evi düzəldti. Müxtəsəri, mənim nəvəm Şio yeməyini yarımcıq dayandırıb, Alekonun evinin bu vəziyyətinə kədərləndiyini bildirdi. Təəssüf ki, yaşışlar yağır və evin tavanından sizir. Ona görə də, bu evi təmir etdirmək qərarına gəldim.

Sən xeyirxah adamsan, savab iş görürsən.

Mirzə bir qədər fikrə getdi. Təmiri qurtarıb, dinməzcə damdan endi.

İki nəfərlik düz-çörək süfrəsi düzəltmişdim.

Bilirdim ki, Mirzə kefcil adamdır. Onu duz-çörəyə dəvət etdim. Mirzə yalnız bircə badə içdi, onu da Alekonun əziz xatirəsinə.

- Mirzə, biz səninlə xeyirxah bir işlə məşğul olduq. Allah görür və qiymətləndirir.

Mirzə başı ilə təsdiq etdi.

Cibimdən üç dənə onluq çıxarıb Mirzəyə uzatdım. O, əlimi göydə saxlayıb, dedi:

- Belə işlərə Mirzə pul almir. Halalı olsun.

- Mirzə, qardaş, nə danışırsan? Bütün günü işləmisən, bu qədər zəhmət çəkmisən.

Mən pulu onun dös cibinə soxdum.

Mirzə pulları qaytarıb stola qoydu və dedi:

- Uşaqlarımın canına and olsun ki, götürmərəm. Allah Alekoya rəhmət eləsin. Allah sizə kömək olsun. Salamat qalın.

- Mirzə, çox sağ ol, çox sağ ol.

Mirzə cins gödəkçəsini ciyninə atıb, motosiklinə oturdu və

yola düzeldi.

Lisi gölündən yavaş-yavaş duman qalxırdı.

Yəqin ki, axşama yaxın yağış yağacaq.

\* Gürcüstanın keçmiş prezidenti Zviad Qamsaxurdianın tərəfdarlarını “zviadist” adlandırırlar.

## İNADKAR

– Qırğının necə qırıldadığını eşitmisənmi? Bax, Şete də elə qırıldayaraq qırğı kimi üstümə şığıdı.

Şetenin quduzluğunu çox görmüşdüm, – amma, beləsini görməmişdim, əsl şimşək kimi, ildirim kimi!

Bir əlində dəyən vardi. O biri əli ilə qoçumun buynuzundan dartaraq – əzazil, qaniçən kimi həyətə soxuldu.

“Bəs indi sözün nədir?” – deyə qısqırır, qoyunu dümsükləyir və dəyənəyini yerə döyürdü.

“Nə olub? Qabağında qaya kimi nə durmusan?” – deyirəm.

Şetenin xasiyyətinə bələdəm: qabağından qaçsan, səni alçal-dacaq, qul kimi əzəcək.

“Dava-dalaşdan çox qaçmışam, ancaq yox – heç nə alınmir! Allah insanı cəzalandırmaq istəyəndə ona əzazil qonşu verir. Məndən nə istəyirsən? Nə ilişmisən? Əlimdən xata çıxmamış, məni günaha batırmamış əl çəkməyəcəksənmi?”

“Nə hədə-qorxu gəlirsən? – deyirəm. – Bunun səs-küyünə bax! Bəyəm sənin heyvanların heç mənim örüşümə girməyibmi? Heyvan ona görə heyvandır ki, çölə çıxdı, hara istəyir oraya da gedir”.

“Heyvanı yox, səni cəzalandırmaq, qarmaqdan asmaq lazımdır!  
 Əgər mal-qoyununun arxasınca gəzə bilmirsənsə, şələ-küləni yiğ,  
 öz xoşunla buralardan rədd ol!..”

Bax beləcə dedi, üstəlik dəyənəyini də yellədi.

Yaxşı ki, tez tərpəndim, yoxsa bütün qabırğalarımı sindirardı.

Düzü, bunu ondan gözləməzdəm. Dəli olub, nədir!?. Bəlkə, doğrudan məni zəif hesab edir? Əgər onun dərsini verməsəm, işim bitdi: əvvəl-axır məni ölünləçən döyücək.

Elə bil məni ildirim vurdu, gözlərim qaraldı.

Odunun yanındaki baltanı götürüb üstünə getdim.

Şete, dabanına tüpürüb qaçıdı! Deyinərək, söyərək, iri addımlarla qaçıdı. Birinci dirəklərə qədər arxasınca qovdum.

Bu dirəkləri də elə o basdırıb: buracan – deyir, sənin yerindir, bu tərəfi mənim sahəmdir. Min il babalarımız yan-yana yaşayıb, amma dağları bölmək heç ağıllarına da gəlməyib.

Burada, cəmisi iki qoca qalmışq, bir buna bax, məni boğur. İki həftədən-bir üstümə şığıyır ki, sənin qoyunların mənim otumu yedi! Öz gözündə isə kərəni görmür. Onun atı və inəkləri örüşə gedəndə yol boyunca mənim sahəmi otlayırlar. Bəyəm mən bir kərə ona söz demişəm, ya da çəp baxmışam? Heç ürəyimdə ona kin də saxlamamışam.

Əvvəllər də dözmüşəm, həmin gün də dözərdim, amma “yiğış, buralardan sürüs”, – deyib, məni özümdən çıxartdı. Kənddə elə ikimiz qalmışq, iki ocaq isidirik. Biz necə gedə bilərik? Bizim kor qalmış evlərə baxmaq hətta düşmənə də ağırdır. Kənd elə çirkinləşib ki! – amma nə edəsən. Şete daş ürəkli adamdır. Biz yan-yana bir ömür yaşamışq, birlikdə qocalmışq. O məndən cəmi bir-iki il cavandır. İyulun səkkizində mənim yetmiş üç yaşım olacaq, yetmiş dördə geçəcəm. O da, deyəsən yetmiş keçib. Bizim ələyimiz çoxdan ələnib...

O elə cavanlıqda da belə - söyüş söyle, zəhlətökən idi. Dəfələrlə bir-birimizi acılamışıq, amma əl qaldırmağa gedib çıxmayıb.

Bu danışdıqlarım, ötən yay, iyulun axırında olub; axırıncı dəfə savaşıdq Şete ilə, o vaxtdan da küsülüyük, danışmırıq. O özü üçün yaşayır, mən də özüm üçün. Yaxşı ki, o vaxt əlimdə balta onu qovanda çata bilmədim, heç kəs bilmir ki, nə müsibət olacaqdı. Aydın məsələdir ki, mən onu öldürməyəcəkdir, amma balta yanını yaralayacaqdı, bax onda işlər pis olardı.

— Belə çıxır ki, siz bütün illi bir-birinizlə danışmamısız? Qəribə adamlarsız! Bəs necə dözmüsünüz? Heç olamasa bir kəlmə kəsəyдинiz — bu da işdir. Bu tənhalıqda bir il susmaqla adam danışmağı da unudar, — deyib qonaq qartal yuvası kimi dağa yapışmış kəndə baxdı. Hə, nə olsun? Şetedən başqa heç kəs burada qışlamır?

— Heç kəs.

— Aranız nə qədərdir?

— İki verst olmaz... Küsülü olsaq da, bu inadkara kın bəsləmirəm. Hər necə olsa, diri adamdır qonşuluqda, umud yeridir. Bəzən düşünürəm ki, biz bu qayalarda bir-birimizə görə otururuq. O olmasa, elə mən də boqçamı yığıb aşağı, vadiyə, oğlanlarımın yanına gedərəm. Qoca sümüklərimizə dincəlmək vaxtidir. Ancaq ürək dincəlmək istəmir. Necə deyərlər, quşcuğaz harada böyüyüssə, ora da ona Bağdaddır. Zərb-məsəlsiz də keçinmək olar. Etiraf etməsəm də, amma bu şeytan Şeteyə görə burada otururam, yerimdən tərpənmirəm. O da elə bil mənə muğayat olur, ətraf dağları qurd kimi dolaşır.

Özün bilirsən ki, bu qış qar erkən yağıdı.

Oktyabrın əvvəlində axırıncı “propeller” uçub getdi, yollar bağlandı, bir də aprelədək qarlı zirvələrin üstündə göylərin üzü tutqun olacaq. Vadiyə köçənlər özləri üçün ağa olublar, hökumətlə

görüşlərdə, çobanlar bayramında, döşlərinə döyüüb, and içirdilər ki dağlarda qalacağıq, obalarımızı bərpa edəcəyik, ata evlərimizdə qışlayacağıq... Nə oldu! Sürüşüb getdilər...

Bütün bu diyarda təkcə biz – mən və Şete qalmışıq. Dərənin o üzündə Şetedir, bu üzündə mən.

Qış adamı tənbəlləşdirir. Qoyunlar çoxdan arxacda otlayırlar, inəklər və atlar isə tövlədə bağlıdır.

Günlər yavaş-yavaş uzanır.

Ocaqda qızaran kömür və isti kül, hisli daxma, qarla qarışmış peyin, buzlaşmış qarğıdalı saplığı və saman... İnəyi sağırsan, pendir tutursan və gün elə keçir ki, heç bir tikə çörək kəsmək yadına düşmür. Boşluqdan, dəlisov inəyin üstünə qışqırırsan: “Eh, səni qurd yesin!” – deyirsən ki, ayağını aralasın, südünü buraxsın; şər qarışanda bayquşa qışqırırsan, ya da canavarları qorxutmaq üçün tüfəngdən qış səmasına atəş açırsan. Vəssalam. Sükut içərisində yaşayırsan. Elə bil ki, ağ tabutda uzanıb, möcüzə gözləyirsən. Bu intizarın da sonu yoxdur...

Bir dəfə səhər dağa tərəf baxdım, dərənin o üzündə tüstü görmədim. Deməli, Şete ocağını qalamayıb.

Süd mayaladım, heyvanlara yem verib, suvardım, binoklu götürüb Şetenin evinə, həyətinə nəzər saldım. Heç kəs... Qarda izlər də yoxdu... Ayaqyolunun ciğiri da tapdanmayıb. Axı bu pis əlamətdir.

Hava qaralırdı. Gecə düşürdü. Düşündüm ki, bəlkə indi Şetenin pəncərəsində işıq yanar. Heç nə dəyişmədi. Zülmət kəndi bürdü. Təəssüfləndim ki, nahaq axşamı gözlədim. İndi dərədən keçə bilmərəm. Ya at ilə birlikdə sürüşüb daşlara dəyəcəyəm, ya da yırtıcılara yem olacağam.

Gecəni çox narahat keçirdim: gah mürgülədim, gah oyandım, ürəyimdə həyəcan keçirirdim.

Sübh tezdən heç atı da yəhərləmədim, belinə çul atdım, torbayə  
çörək və araq qoydum, yola düşdüm: Şeteyə nəsə olmuşdu.

Qar donmuşdu, atın da işi çətin idi, dırnağının altında buz  
xırçıldayırdı.

Dərənin qırığında özümə ağacayaq düzəldim, atı evə  
buraxdım, - onsuz da bu sıldırım yamacda onu sürüməli  
olacaqdım. İki dəfə elə qara düşdüm ki, sinəmə qədər batdım.  
Qarın altından çıxmış ağac budaqlarından tut-a-tuta irəliləyirdim,  
hər dəqiqə qar uçqunu ilə birlikdə dərəyə, alabalıqlı çaya yuvarlana  
bilərdim.

Elə ağırlaşmışdım ki, elə bil hər ayağımdan bir dəyirman daşı  
asmışdilar. Amma birtəhər Şetenin evinə çatdım.

Tövlədə heyvanlar böyüürdürlər, əvvəlcə ora baş çəkdir. Təsəvvür edin oradakı vəziyyəti: heyvanlar ac, tövlə çirkli, axurlar  
boş!.. Tələsik heyvanlara saman və quru qarğıdalı saplağı atdım və  
evə girdim.

Şete ocağın yaxınlığında, alçaq taxtda, arxası üstə uzanmışdı.  
Qulaqlı keçə papaq gözünə düşmüdü, papağın altında yalnız tərlə  
örtülmüş ağızı və çənəsi görünürdü. Üstünə iyi qoyun dərisi və  
uzun kürk atmışdı.

Özümü pəncərəyə atdım, qapaqlarını açdım. Gözlərinə düşən  
ışıqdan diksindi, papağı aşağı çəkdi.

“Şete!”

Sükut.

“A yazılq, sənə nə olub?”

Əlimi alnına qoydum – soba kimi qızarmışdı. Səsimi eşidib,  
əllərimi hiss edib, divara tərəf çevrildi.

Məzələnmək, ona dil-ağız etmək vaxtı deyildi. Ocağı yandırdım,  
arağa bir az sirkə qatdım. Sandıqdan yun şal çıxardım və kürəyini  
ovuşdurдум; elə ovxaladım ki, sümükləri xirtildədi. Şete mənə

baxmirdı, mən onu sirkəli araqla quruyanadək siləndən sonra azca zarıldadı və yenə də çevrildi.

Qazança tapıb inəkləri suvardım, tövləni yiğisərdim. Süd qızdırıdım, içində çörək doğradım və mis qabda taxtın yanında alçaq stula qoydum.

“Şete!”

Sükut.

“İsti südlə çörək ye!. Təzə toylu cavanlar kimi ərköyünləşmə...”

Düşündüm ki, “İndi mən getməsəm, axmaq oləcək, amma yeməyə əl vurmayaçaq”. Ocağa odun qoydum, ağacayaqlarımı götürdüm və getdim.

Öz saldıǵım cıǵırla qayıtdım və evə rahat çatdım.

Mənim bir axsaq qoyunum vardı, sürüyə qatmirdim onu – onsuz da getməzdi, amma samanı və qarğıdalı saplaşğını gözüne təpirdi. O, mənim uşaǵım kimi körpəlikdən yanında böyümüşdü, ona görə də əlimi kəsərdim, onu kəsməzdim, amma Şetenin xəstələnməsi məni ürəyimin dərinliyinə qədər sarsıtdı. “Yazıqdır, ölməsin” – deyə düşündüm. İndi küsmək, incimək vaxtı deyil, insanın həyatı tükdən asılıdır.

Ertəsi gün günortadan sonra qoyunu kəmərimə bağladım və dərəni keçib Şetegilə getdim. Bu qərara gəldim ki, qoyunu burada kəssəm, aparanacan birtəhər olacağam, həm də ət donub dadını itirəcək. Donan ətin dadi ilə təzə ətin dadi eyni deyil ki.

Şete südlü çörəyi yemişdi, amma yenə də divara چevrilib – məndən üz döndərdi.

Sevindim: “Ah, murdar qoca! Mənə deyirdi ki, şələ-küləni yiğ, sürüş burdan. Belə çıxır ki, mən hələ burada lazımadam...”

Ahnına toxundum, istisi hələ çox idi.

Düşündüm ki, “çoban hamamından” başqa ona heç nə kömək etməz.

Qazana qar doldurub, ocağa qoydum. Pəncərə və qapılardakı dəlmə-deşikləri tutdum. Mətbəxin taxçalarından pendir başlarını ocağın yanına yiğdim. Su qaynayanda onu dəri tuluqlara töküb, möhkəm bağladım. Çardaqda iki, köhnə, üzülmüş kürk tapdım. Şetenin hər tərəfinə və kürəyinə qaynar su tuluqları qoydum. Üstünü də kürk ilə örtdüm. O, əl-ayağını tərpədəndə qışqırırdı: “Dinc ol! Belə eləmə!” - yapincının üstündən də özüm uzandı.

Çox çabaladı. “Çoban hamamı” soyumağa başlayana qədər onu buraxmadım. Ocağa odun qoyub, odu artırdım, su tuluqlarını döşəməyə atdım. İndi Şeteyə baxmağa dəyərdi – artıq burnu parıldayırdı. Alt paltarı və balıncı tərdən ağırlaşmışdı.

Sandıqdan yun corablar çıxardım, alt paltarını dəyişdim, Şeteni çevirdim, sirkəli araqla yaxşıca sürtdüm, təmiz paltar geydirdim. Xeyli yaxşılaşdı. Divara tərəf çevrildi və köksünü ötürdü. Bir dəqiqə sonra dərin yuxuya getdi.

Düşündüm: “Yuxuya getdisə, - daha ölməz”. Başını qadın örپəyi ilə büründüm, taxtı ocağa yaxın çəkdir, özüm isə tövləyə getdim.

Qoyunu kəsdim, təmizlədim. Təzə ətdən elə çoban qovurması bişirdim ki, – kim yesə barmağını yalayardı. Çoban qovurmasını mənə uşaqlıqda rəhmətlik babam öyrətmüşdi, sürürləri uzaq yaylağa sürəndə...

Xörəyi və ocaqda qızdırılmış çörəyi stola qoydum, araq süzdüm və inadkar, çaxmaqdaşı kimi inadkar xəstənin kürəyini silkələdim.

“Al, isti qovurma ye. Onu şirəsi ilə ye, sağalacaqsan”.

O, cavabında nə isə deyinib, kürkünü başına çəkdi.

İnəkləri sağdım, südü çürütdüm və hava qaralarkən evə hazırlaşdım. Ehtiyat üçün qapının arasından evə baxdım. Şete, papağı çıxarıb, qolunu çırmayıb, acgözlükə qovurmamı yeyirdi. Deyəsən, çox acmışdı. Mən qapını örtdüm. Bilirəm ki, içəri girsəm dilxor olacaqdı və yeməyəcəkdi. İstəyirdim onlarda gecələyim, amma fikrimi dəyişdim – yenə də mənə görə tərsləşəcəkdi. Həm də öz mal-qarama da qulluq

etməliydim.

Şetenin həyatı uğrunda mübarizə bununla bitmədi. Gecə çölə çıxmış olub, yenə soyuq dəyib və səhər istidən yanındı, biber kimi.

Bir ay yarım onun yanından ayrılmadım. Yazıq, zəifləmişdi. Ona hər cür dərman otları dəmlədim, keçi piyi ilə yağladım, gah da sirkəli araqla sürtdüm, axır ki, onu Əzrayılın dırnağından qurtardım. Demək olar ki, bu inadkar şeytanı o dünyaya gedən qatardan düşürdüm...

İndi yenə də əvvəlki kimi küslüyük. Təəccübü işdir: başının üstündə dayandığım ay yarım müddətdə mənə bir kəlmə söz demədi, bir dəfə gülümsəmədi, minnətdarlıq etmədi. Amma nəyə görə mənə minnətdarlıq etməliydi ki?! Əslində sadəcə onun ölümü ilə mübarizə aparmırdım, həm də öz ölümümlə, tənhalığım ilə mübarizə aparırdım. Xala-xala oyunu kimi...

Şete çoxdan ayağa durmuşdu, biz quzular üçün arxac çəpəri toxumaq üçün ağacliqda çubuqlar kəsirdik. Dərədəki çayda rastlaşdıq. “Salam qoca! – dedim.” Cinqırı çıxmadi. Susdu. Döndü və ağacliqla yuxarı dırmaşdı.

Axi, nə edəsən, bu Şete də belə yaramazdı. İndi onu dəyişmək olmaz. Təki yaşasın ölməsin, və necə var elə olsun – inadkar, sərt, adamayovuşmaz. Bilirəm ürəyi xeyirxahdır, ancaq elə ki, inadkarlaşdı – dediyini edəcək, fikrindən dönməyəcək. “Ulağa minəcək, daha düşməyəcək”.

Bunları sənə danışmağa utanıram. Bizə, qocalara küsülü yaşamaq yaraşmaz, oğlum. Bu əngin diyarda biz ikiciyimiz qalmışiq. İkimiz – mən və Şete. Yayda buraya töküüb-gələnləri: yaylaqcıları, əyyaşları, boşboğazları – incimə, mən onları nəzərə almırıam. Buranı heç vaxt tərk etməyəcək, qoca və etibarlı – yalnız bizik – iki nəfər.

Babalarımız deyib ki, gəmiyə minəndə, gəmiçi ilə dava eləmə.

Adamlar sənə qulaq asır: bəlkə onun yanına qalxasan, bu müdrik kəlamı onun yadına salasan, başına ağıl qoyasan bu inadkarın.

Xeyirxah bir iş gör; bəlkə sənə hörmət qoyar inadkar şeytan! Qoca deyil ki, çaxmaqdaşıdı...

## QIŞ

Bizim kəndimizdə onsuz da çox az adam yaşayır, qışda isə sanki ölüdür: iş-güç yox, kəlmə kəsməyə adam yox. Səhərdən axşamacan radionun yanında oturmaq olmaz ki?

Bu darixdirici həyatdan adam lap dəli olar.

Artıq ova da getmirəm, ayaqlarım dözmür. Açığı mən elə cavaniqliqda da çox ov həvəskarı olmamışam.

Bu buz kimi evdə yuxudan oyanırsan, odun yarırsan, su daşıyırsan, inəyə ot atırsan və sonra da buxarının yanında oturursan. Sinən qızır, kürəyin üzüyür, çevrilirsən – kürəyin qızır, burnun donur.

Pəncərədən müşahidə edirsən, bu mənzərə qəlbini dondurur – sağda da, solda da mal dırnaqları ilə tapdanmış palçıq görürsən.

Burnunu mətbəxdən çıxarırsan, peynin iyi burnuna vurur.

İti lap ağacla döyəclə yenə də bayıra çıxara bilməzsən, buxarının yanında uzanıb, köpür. Heç nə onu narahat etmir: ona bir parça cad çörəyi atarsan həvəssiz çeynəyər, atmazsan – heç səsini də çıxartmaz.

Bizim uzun imereti qışını necə də gözəl təsvir edirlər: burada səninçün çaxır bardağı, buxarı ətrafında toplaşmış qonşular, isti cad çörəyi və “çarirama”. Əzizim bunlar çox yaxşıdır! Amma yaxşıdı bir dəfə, iki dəfə, dünən, srağagün, iki həftə əvvəl, daha hər gün yox ki?! Gündən günə soyuyan cad çörəyi, hislənmiş buxarı, üç gün əvvəl bişirilmiş lobya və bir də insani üzən,

darıxdıran, ürəyini sıxan süstlük!

Heç kəsin vecinə deyil, heç kəsi sənin taleyin narahat etmir!  
 Hərə öz ocağının yanında mürgüləyir və küçədə görünmək istəmir.

Nə qonaq, nə buxarı ətrafında yiğışmaq?! Axşamacan bir təhər dözürsən, sonra gəl şübhü gözlə görüm necə gözləyirsən. Sonsuz uzun qış gecələri.

Alov sözün. Həvəsin olmur ki, odun üçün həyətə çıxasan. Buxarının yanında mürgüləyirsən. Çiyinlərinə hopmuş soyuq səni oyadır. Çarpayıya can atırsan. Hirsindən boğulursan.

Yaxşı olardı ki, arvadın səndən əvvəl girə yatağa, onu qızdırıa. Amma yox, çırığın işığında donmuş göyərtini təmizləyir. İndi bu soyuq yatağa necə girəsən. Günümüz elə keçir ki, arvadımla heç iki kəlmə kəsmirik.

Axı nə danişaq, bir-birimizə yeni nə deyə bilərik? Biz axı təzə toylu deyilik. Qırıq ildir ki, bir-birimizi mişar kimi doğrayırıq. Hər şey əvvəldən məlumdur, hər şey aydındır.

Bu günü də keçirdik, tanrıya verdik. Nə dəyişdi? Sübh tezdən yenə qalx, yenə odun yar, su daşı, malı yemlə və yenə də buxarının yanında otur. Bükmə papirostan çək və boğulana qədər öskür. Bu deyəsən mənim axırıma çıxacaq, vəssalam.

Gecəyarısı eşidirəm ki, it zingildəyir. Bütün gecəni buxarının yanında qalıb, indi çölə çıxməq istəyir.

Qəzəbdən az qala partlayacaqdım. Təzədən necə yuxuya gedəsən? Qaloşları geyib, tappatap qapıya getdim. İt gullə kimi bayıra çıxdı. Qapının cəftəsini bağlayıram və bu zaman nəsə məni itələyir. İrəli yelləndim. Düşündüm ki, yəqin qan təzyiqim qalxdı. Sonra daha bir dəfə silkəldəti. Hiss edirəm, sanki ayağımın altından döşəmə gedir və mən göydən asılı qalıram. Bir təhər yatağıma qayıtdım. Mənim Pelageyam yataqda oturub, mənə baxır.

– Sən bir şey hiss etmədin?!

– Mən nəyi hiss etməliydim? – deyə, yorğana büründüm.

– Bir şey hiss etmədin?

– Sən nə danışırsan?

– İndi bu dəqiqə sən bir şey hiss etmədin?

– Heç nə. – Ona qan təzyiqi haqqında bir şey demək istəmirəm.  
 Ah-vay edəcək, əl-ayağa düşəcək, onsuz da bir kömək edə bilmir.

– Zəlzələ oldu. Çarpayını sanki yuxarı tulladı.

– Yat, yəqin belə yuxu görmüsən, ya da başını balınca narahat qoymusən.

Elə bunu demişdim ki, aşağıdan necə vurdusa – biz Pelageya ilə döşəməyə düşdük.

Evimiz silkələnir, yellənir, cingildəyirdi. – Elə bil ki, evimiz fırlanıb, sonra da harayasa uçdu, sanki onu dalğa götürüb çağlayan dənizə apardı.

Qorxudan gözlərimiz böyüdü. Qalxmaq istədim, dizlərim sözümə baxmadı. Dəhşətli səslə güzgümüz sindi. Taxçalardan dolçalar, qablar aşağı töküldü. Pelageya qaranlıqda məndən elə yapışdı ki, guya mən nəyi isə dəyişə bilərdim.

Bütün bunlar bir göz qırpmında oldu. Sanki evin divarları düzələndə mən əlimi uzadıb hisli lampanı götürdüm və yalnız indi mal-qaranın böyürməsini və kənddə tək-tək atəş səsləri eşitdim.

Biz qalın geyinib həyətə qaçıq.

Bəzi evlərdə işıq yanındı.

– E...h...ey!

– Kimdir?

– Mənəm, Minaqo, məni eşidirsiz?!

– Aha!

– Siz orada necəsiz, Tite? Sağsız?

– Sağ-salamatıq!

– Qorxdunuzmu?

– Pelageya bir az qorxub, hiçqırır!

– Zəhrimarin qüvvəsinə bax a...!

– Heç demə, heç demə...

– Daha yatmağa getmək olar, bir də silkələməz, qorxmayıñ!

Haradan bilirsən, Minaqo, şər deməsən xeyir gəlməz, bizi içəridə milçək kimi əzər!

– Yox, yox, daha təkanlar olmayıacaq, mən bilirəm, evlərinizə gedin, yoxsa soyuqlayarsınız.

Minaqonun pəncərəsində işıq söndü. Pelageya ilə birlikdə həyətdə bir müddət gəzdik, sonra soyuq ayaqlarımızı keyləşdirdi, və biz də evə getdik. İti nə qədər çağırıldıqsa, içəri girmədi.

Düzdür, təkanlar bir daha olmadı, amma bu qorxu və dəhşət də bizə bəs idi.

Mən artıq altmış yaşın içindəyəm, bu tərəflərdə zəlzələnin olduğunu xatırlamıram. Bir fikirləşin! Görün necə böyük qüvvə ilə tulladı evi, nəinki evi bütün kəndi mal-qarası ilə, bütün daşınan və daşınmayan əmlakı ilə birlikdə elə bil papaq kimi tulladı.

Yaxşı ki, torpaq yuxarı-aşağı silkələndi, sağa-sola silkələnsəydi divarlar dözməzdi.

Hava işıqlaşan kimi, evin ətrafına dolandım, baxdım ki, bəlkə divarlarda çat var. Şükr allaha ki, xata sovuşdu. Sonra tövləyə qaçdım, burada da hər şey qaydasında idi. Bu ev heyvanları üçün dünya o vaxt dağılır ki, yeməyini gecikdirirsən, ya da başını kəsirsən. Özlərinin üfunətli xaxalında dayanıb, gözlərini əllərimə dikiblər, elə bil ki, gecə heç nə olmayıb. Sanki, yerin ürəyini lərzəyə salan bu qüvvə, yalnız adamlara hədə gəlibdir.

Sulu qar yağır. Nəm və totuq qar dənələri havada cız çəkərək nəm torpağa düşür, və elə o andaca əriyir. Belə sulu qardan zəhləm gedir. Qoy təkcə qar yağısn. Barı mahalımızın görkəmi dəyişər.

– E...y...! Eşitmirsənmi?

– Eşidirəm, eşidirəm!

Minaqo, palçığa bata-bata irəliləyir.

– Hər şey qaydasındadır mı? Sabahın xeyir!

– Allahın bizə yazılışı geldi. Sabahın xeyir, sabahın xeyir! Sizdə vəziyyət necədir?

– Sovuşduq. Amma Şakro Xarabadzenin evi dağıldı.

– Nə danışırsan? – deyə, məni qorxuya düşdüm.

– Vaxtında qaçıblar çölə. Birinci təkan olanda Şakro uşaqları da götürüb birbaş həyatə qaçıb. Deyəsən, arvadının başına kərpic düşüb. Yüngülçə, ciddi bir şey yoxdur.

– Allaha şükür, özləri sağ və salamatdırılar.

– Bununla qurtarmayacaq, davam edəcək, deyəsən, ikinci dəfə silkələyəcək. Bəs onda nə olacaq?

– Bəs gecə lovğalanırdın ki, qorxmayıñ evlərinizə gedin, bir daha olmayacaq!

– Bəs nə edəydim? Axı şaxtada donacaqdılar. Axı nə fərqi var ya şaxtadan donub ölüsən, ya da diri-diri evin altında qalasan? Yaxşı olardı ki, elə yuxuda olanda axırımıza çıxayıd. Yoxsa bu nədir, əvvəl oyadır, top kimi atıb-tutur, sən də yalnız gözlərini döyürsən.

– Zarafat etməyə söz tapdın...

– Nə üçün mən zarafat etməməliyəm?! – Minaqo gülümsəyərək sıfətini uzatdı.

– Mən rezin çəkmələr geydim. –Papaq kimi qatlanmış kisəni başıma çəkdir.

– Belə keçərik.

– Burada palçıq dizəcəndir.

– Gəl, gəl bu yolla gedək, təzə yolda palçıq daha çoxdur. Gərək çinqıl tökələr, maşın yox, heç araba da keçə bilməz.

Şakro dərənin yamacında, suyun yanında yaşayır. Evinin həyəti

çox böyükdür, amma nə fayda – yeri hamar deyil. Məəttəl qalırsan ki, bu dərə-təpəni necə əkib-becərir. İki il öncə qardaşı ilə savaşıldıqdan sonra buraya köçüb. Bu evi ona qayınatası hədiyyə verdi. Düzünü deməliyəm ki, daxma çox pis vəziyyətdə idi. Güc-bəla ilə sahmana saldılar. Ümumiyyətlə köhnə evi sahmana salmaqdansa, yenisini tikmək daha rahatdır, xərc həmin xərcdir. Barı bilirsən ki, təzə evdir və ürəyi sakit yaşayırsan.

Bu da həmin dərədir. Burada artıq qaynar iş gedir. Zəlzələnin yekunlaşdırıa bilmədiyini qonşular etdilər. Onlar Şakronun evini söküb səliqə ilə yerə yiğmişdilər. Arvadlar irəli-geri gedib, ev şeylərini mətbəxə daşıyırıldılar. Şakronun yeni mətbəxi çiləkənlə örtüllüb. Pis deyil, yaşamaq olar. Biz də Minaqo ilə işə girişdik, qoz ağacının altında taxta doğramaq üçün dayaqlar qurduq.

On nəfər adam Şakroya yardım edirdi. Bu gün çatdırırmarıq, səhər tezdən ciddi məşğul olarıq. Şakro yalnız indi bizə vaxt ayırdı. Gülə-gülə bizə tərəf gəldi. Bədbəxt görəsən dəli olmayıb ki, evi yıxılıb, o, isə gülür!

– Nə dişlərini ağardırsan? – deyə, mən onu həyəcanla qarşıladım.

– Tite dayı, yəqin ki, bütün kənddə mənim bədbəxtliyimə sevinən bir adam olar? Nə söz lazımdır, əlbəttə olar. Mən ağlamayacam ki, saçımı yolmayacağam ki?! Bununla dərdimə çarə olmaz. Qoy düşmənlərim ağlasın. Mən nə üçün ağlamalıyam. Amma arvadım bir qədər sarsıldı, allah saxladı, kirəmid kürəyinə düşmüdü. Mənə qulaq assaydı, heç bu da olmazdı. Qaç, - deyirəm, tez həyatə qaç! Uşaqların ikisi də qucağımdaydılar və qorxudan boğazından yapışmışdılar. Mənim arxamca tez bayırı çıxsayıdı heç nə olmazdı, o, isə hələ ayaqqabısının qaytanını bağlayır, deyəsən hələ güzgüləndi də! Həyatdə dayanmışam və onu qışqırıram. Uşaqları qoya bilmirdim, yoxsa girib onu

çıxarardım. Fikirləşin, qışqırıram, zəlzələ bizimi gözləyəcək! Elə evdən çıxmışdı ki, - tapp! – kirəmid belinə düşdü. Baxaydınız necə hönküründü!

Bu sözləri Şakro elə şövqlə danışındı ki, ölüünün də gülməyi gələrdi. Qonşular ziyan çəkmiş adamın yanına gəlmışdılər ki, təsəlli versinlər, kömək etsinlər və ürək-dirək versinlər. Amma məlum oldu ki, ziyan çəkmişin onsuz da kefi sazdır. Allah ona can sağlığı versin və işləri uğurlu olsun.

Ertəsi gün hava işıqlaşan kimi biz Şakrogildə yiğisdiq. Mən Minaqo ilə iki dənə beşmetrlik tirlər gətirdik. Bunları meşədə xəlvət yerdə gizlədib, qurutmuşduq. Baxdıq ki, başqaları da, kim nə bacarır, dartıb gətirir. Kimi yonulmuş dirək gətirir, kimi – taxta. Müzakirə etdik, düzüb baxdıq, götür-qoy etdik, nəyi dəyişmək lazımdırsa dəyişək, əlavə edək, axır ki, evi yenidən yaradaq. Heç düşmənimə də arzu etmərəm ki, belə bədbəxtlik gələndə kəndin camaati ondan üz döndərsin.

Mənim üçün iş çıxdı, elə bil dirildim. Artıq üç gündür ki, Şakroya fəhləlik edirik. Hələ iki günlük iş də var.

Bundan yaxşı nə ola bilər? Hamı bir yerə yiğisib işlə məşğul oluruq, adama kömək edirik. Hava qaralanda evin sahibəsi bizim üçün süfrə açır. Elə bil yeməyin dadı da ləzzətli olub. Şakronun çaxır küpünün dibi çoxdan görünür. Hər axşam evə dəmlı gəlirik. İndi heç hiss etmirik ki, hava necə işıqlanır, necə qaralır. Nə qədər zarafat edirik! Bizim uşaqlar zarafatın və hırıldamağın ustasıdır. Hərə özündən danışındı, mən də başımı bəlaya salıb, zəlzələ vaxtı Pelageya ilə döşəmənin üstündə qorxudan necə qucaqlaşdığınıza danışdım. Daha bunu bığlarına bağladılar. Heç Minaqonun ağızını yummaq olar? Doğrudan da onun dilinin sümüyü yoxdur. “Tite dayı, - deyir, kim altda idi, sən, yoxsa Pelageya”. Bax, belə intizamsız adamdır. Onun fikri yalnız bir istiqamətdə işləyir. İtin

birisidir, adam deyil. “Bəsdir çərənlədin”, - deyirəm. Mən nə qədər çox hırslınidimsə onlar daha çox gülürdülər. “Əşsi, - deyirəm, qoy nə qədər istəyirlər danışib, yorulsunlar”.

...Artıq iki həftədir Şakronun evini tikib, qurtarmışıq və yenə də tənhalıq başladı. Yenə də uzun gecələr... Yenə də odun və ot, yuxulu köpək və buxarı... Yenə də mənim iş əlindən girinc olmuş qarım...

Nəhayət, qar yağdı.

İki dəfə güclü şaxtalar oldu. Şaxta qarın yorğanını bərkitdi, sonra isə qar səpdi... səpdi... Bütün günü pəncərənin qabağında dayanıb qar dənələrinə baxıram. Bütün gecəni də qar yağdı...

Ertəsi gün qarın qalınlığı məni bir az narahat etdi. Bütün pilləkanı örtmüdü, qar topası eyvana çatırdı. Quyunun başında yalnız talvarın təpəsi görünürdü. Deməli, qarın qalınlığı metr yarıma çatırdı. Birinci növbədə tualetin cığırını təmizləmək lazımdır. Kürkü ciynimə atıb, beli götürdüm.

- Tite dayı, əvvəlcə sevimli qonşunun doqqazına qədər təmizləmək lazımdır, elə deyilmə? - deyə, Minaqo öz həyatından mənə qışqırkı. - Unutmamışan, yəqin? Sabahın xeyir!

- Əlbəttə, elədir, ancaq tualet daha vacibdir, - deyə güldüm. Sabahın xeyir.

- Qar lap batırıb ki...

- Hə. Deyəsən hələ yenə yağacaq. Deyəsən ağır qardır.

- Daha demə... Əldən düşmüşəm. Elə indicə İpolitenin oğlu ağacayaqla buradan keçirdi, Şaliko Xaburzaniyanın damının çökdüyünü bildirdi. Bilmirəm, inanım, ya inanmayım.

- Nə vax çöküb, deyir?

- Bu gecə.

- Bir az qalın geyin, gedib baş çəkək.

- Allahım bu nədir?! Mənə nə olub?! Birdən mənə elə geldi ki,

Şaliko Xaburzaniyanın bədbəxtliyinə sevinirəm.

“Nə olub? Bəlkə, bu qocalıqdandır? Bəlkə işsizlikdən darixiram? Beynimdən keçdi ki, indi gedib üç gün Şalikogildə işləyəcəyik, əngə verəcəyik, güləcəyik. – Ağlagələn işdir, bu?.. Mən deyəsən lap dəli olmuşam. Görəsən günbəgün qəlbimi deşən hansı şeytandır? Bir vaxtlar mən kədər, ya da darixmaq nə olduğunu bilməzdim. Boş yerdən özümə bir məşğuliyyət tapardım. Bəlkə bunlar illər ötdükə gedir, bəlkə mən sadəcə xəstəyəm?”

– Niyə uzadırsan, axı mən səni gözləyirəm, donmuşam.

– Mən getmirəm, tək get, - Minaqo fikirli-fikirli söylədi və kənara baxdı.

– A-a! Hə, hə, tamam unutdum. Yaxşı, mən getdim, -deyib, ağacayağın izi ilə uzaqlaşdım.

Tamam unutmuşam ki, Minaqo ilə Şalva küstüldürlər. Keçən il Minaqonun donuzu Şalvanın həyatınə girmişdi. İnsafsız Şalva, hamilə donuzunun qarnına yaba soxmuşdu. Mən də, Minaqo da bunu öz gözlərimizlə görmüşdük. Donuz dəhşətli iniltilərlə ölü balalar doğmuşdu və elə oradaca da ölmüşdü. O vaxtdan Minaqo Şalva ilə salamlaşdırıb. Onlar savaşmadılar, bir-birinə güldən ağır söz demədilər. Ancaq Minaqo daha Salvaya salam vermedi, bəyəm bu azdır?

İpolitenin oğlu düz deyirmiş. Şalikonun evinin damı tamam çökmüşdü. Görünür, tirlər çürüyübmüş, qarın ağırlığına dözməyib.

Şaliko taxtapuşun üstü ilə gəzir və kirəmidləri qarın üstünə atırdı. Belə olarmı: kirəmidlər üst-üstə düşsə sinar. Nərdivanda üç nəfər dayanmalıdır və kirəmidi bir-birinə ötürməlidir. Açığı bu Şaliko qəribə adamdır.

Əvvəl təəccübləndim ki, onun həyatində öz ailə üzvlərindən başqa kənar bir adam yox idi, düşündüm ki, yəqin qonşular hələ eşitməyiblər, buna görə də qonşulardan soruştadan doqqazı

itələdim. Doqqaz açılmadı. Doqqazın qabağındakı qarşı qasıdım ki ona güc verib açmaq asan olsun. Doqqaz bir qədər aralandı. Ləp on nəfər filosof gəlib məni inandırmağa çalışsa da, qətiyyən Şalikonun haqlı olduğuna inanmaram. Bunu ondan gözləməzdim. Hər kəs öz hərəkətində sərbəstdir, lakin bu dəlilik həddinə gəlib çıxmamalıdır! Qulaq as, sənin yanına adam gəlir və deyir ki, əzizim Şalva narahat olma, mən bircə dəqiqəyə qonşuları səsləyəcəyəm; sən hələlik tikinti materialını, çəkicini, mismarını hazırla, mən isə gedim uşaqları haraylayım. “Sən açıqlanma, – deyirəm, – bax Şakronun evi yerlə yeksan olmuşdu, sənin isə, – deyirəm, divarların yaxşı ki, salamatdır...”. Buna normal adam nə cavab verər? O deməliydi: “Çox sağ ol, əzizim Tite, Allah sənin canını sağ eyləsin, sən qonşuları harayla, Allahın köməyi ilə bir anda çardağı yenidən örtərik”. Sizcə, Şaliko mənə nə cavab verdi?.. “Narahat olmağa dəyməz, Tite, dünyani başımıza tökməyə ehtiyac yoxdur. Mən hələ bu dünyadan bir xeyir görməmişəm, – deyir. Özümüz birtəhər düzəldərik, – deyir, – kiminsə köməyi olmadan keçinərik. Adamlara yalnız baş qatmaq, işi uzatmaq, əyləncə və məsxərə lazımdır, mən isə bütün qışçı çardağında komediya qurmaq istəmirəm...”. Təkcə bunu desəydi, dərd yarı idi. “Çəkməçi – çəkmə tikməlidir, – deyir. Hərə öz işi ilə məşğul olmalıdır. Onların heç biri mənim üryimcə və düşüncəmlə divara mismar da vura bilməyəcək. Yaxşısı budur ki, mən ustalar çağırırm, lazımlı olan qədər pulunu ödəyim, biləcəyəm ki, vicdanla düzəldiblər. Bir də ki, heç kəsə borclu olmayıacağam və heç kəsin qarşısında xəcalətli olmayıacağam. Bu gün bir qəpiklik yaxşılıq edən, sabah səndən on istəyəcək. Ona görə də, – deyir, narahat olmağa dəyməz, Tite, get evinə və öz işlərinlə məşğul ol”. Elə belə də dedi. Buna nə cavab verəsən? Axı bu adam istəmirsə, gücnən xeyirxah olmayıacaqsan ki... Amma bundan sonra siz deyin, bu

adamdırımı?

Belə adamdan elə canavar yaxşıdır. Dəfələrlə görmüşəm: qışda ac canavarlar bir yerə yiğilirlər və ulayırlar. Mədələri onlara güc gəlir, bir-birlərinə dişlərini qıçayırlar, bir-birlərini görən gözləri yoxdur, ancaq bununla belə yenə də birlikdədirlər. Birlikdə ulayırlar. Başa düşürsənmi, birlikdə!

\* \* \*

Çox məyus oldum. Ürək ağrısı ilə, deyinə-deyinə, bu qarlı havada evə addımlayıram...

Kimsə xahiş etməsə ki, gəl mənə yardım et, – gərək təşəbbüs göstərib başqasının işinə burun soxmayasan.

Yox əzizim, belə də yaramaz. Qoy mənim düşmənim başqasının bədbəxtliyində yaxasını qırğa çəksin. Qoy o, “nəyimə lazımdır!”, – desin. Adamlar yalnız kömək üçün bir yerə yiğilmirlər, onlar həm də birlikdə olmaq istəyirlər. Sən bilirsənmi, birlilik nə gözəl şeydir?!

Elə ki, öz həyətimizə daxil oldum, qarğıdalı anbarımız diqqətimi cəlb etdi və ağlıma bir fikir gəldi. Allah günahından keçsin... Bizim anbarımız həqiqətən də çox köhnədir. Əgər qar dayanmasa, ola bilər ki, onun ağırlığına dözməyib yixilsin.

Bir an belə dincəlmədən qarğıdalını anbardan həyətdəki mətbəxə daşıdım. İki böyük səbət qarğıdalını çardaqdə sərib, düzdüm.

Pelageya təəccübə mənə baxır, amma dinmir, bilir ki, mən bir işi edirəmsə, demək belə lazımdır. Arvadım evə girəndən sonra, təzə, hörmə kəndiri götürdüm, ucunu damın altında anbarın əsas tırınə düyünlədim. Oğru kimi ətrafa boylandım: kimsə kolların arxasında gizlənib mənə baxmir ki, sonra kəndiri dartdım. Anbarım yixılmadı. Sonra var gücümə dartdım. Anbar boğuq səslə çökdü.

Mən ildirim sürəti ilə kəndiri açdım, dolayıb əvvəlki yerindən asdım. Üstümdən qarı çırpıb, evə girdim və heç nə olmayıbmiş kimi buxarının yanında oturdum və cəhrənin arxasına əyilmiş Pelageyaya dedim:

— Xəmir yoğur, sabaha çörək bişirmək lazımlı olacaq. Çil toyuğu və yumurtlamayan kəkilli qırmızıayaq toyuğu səhər hindən buraxma. Uşaqları çağıracağam mənə kömək etsinlər. Qar bizim anbarı yixib.

Pelageya susur. Deməli, hər şey qaydasındadır. Maraqlıdır, Pelageya bir şey duydumu?

## XEYİRXAH

1980-ci il, iyun ayının on səkkizində, təxminən səhər saat on bir radələrində, Ermine Saxamberidzenin doqqazına qara pləşli, yaşılı bir kişi yaxınlaşdı. Əvvəlcə həyətə göz gəzdirdi. Uzun müddət həyətdə otları dimdikləyən və quruldayan ördək balalarını müşahidə etdi; sonra qara papağını gün düşən gözlərinə endirdi və sanki öz səsindən qorxan bir tərzdə tərəddüdlə ev yiyəsini çağırıldı:

— Ay ev yiyəsi!

Qapısı yellənən, əyilmiş ayaqyolundan təxminən beş yaşlarında olan pırtlaşış saçlı balaca oğlan çıxdı və doqqazın yanında dinməzcə dayandı. Zirzəmidən, tək tumanda olan qarayanız, uzunbaldır qızçıqaz sıvrilib çıxdı və oğlanın yanında dayandı. Qızçıqaz qardaşından iki yaş böyük olardı (naməlum adam uşaqları qardaş-bacı hesab etdi, çünkü onlar bir almanın iki üzü kimi oxşayırdılar). Taxtапuşla örtülmüş toyuq hinində on

yaşlarında olan çilli oğlan uşağı göründü. Hər üçü uzun müddət şübhəli nəzərlərə və qorxu ilə qara plaşlı adamı süzdülər. Nəhayət, naməlum adamdan gözlərini çəkmədən xorla analarını çağırıldılar:

– Aaana!

Bu səs Ermine Saxamberidzenin xanımı Pistimeyaya çardaqda çatdı. O çardaqda nuh əyyamından qalmış sandığı boşaldıb, təmizləyidi və babasından qalmış paslı tüfəngi yerə qoymuşdu.

– Gəlirəm! – deyə, o kirəmidlər arasından qışqırdı, böyük, çaxmaqlı tüfəngə söykənərək çardaqdan yerə tullandı.

Qonaq, əli tüfəngli, başı örpekli qadının ona tərəf gəldiyini görəndə güldü:

– Xanim qorxmayın, mən düşmən deyiləm. – O, tüfəngə baxdı. Düşünürsüz ki, o sizi qoruyar? Çaxmaqlıların vaxtı çoxdan keçib.

Uşaqlar, dodaqlarını bir-birinə sıxmış analarına baxdılar və gülüşdülər.

– Bağışlayın, cənab. – Pistimeya tüfəngi gilas ağacına söykədi, örpeyini yenidən bağladı. – Mən çardağı yığışdırırdım, təsadüfən əlimə gəldi...

O, qonağı tanımasa da, doqqazı geniş açdı və evə dəvət etdi.

– Ümid edirəm ki, bəd xəbərlə gəlməmişən?

– Nə danışırsız, nə danışırsız! Narahat olmayın. Siz yəqin ki, Ermine Saxamberidzenin xanımızı?

– Hə... Bəlkə nəsə olubdur?

– Mən axı dedim, heç nə olmayıb. Əgər vaxtiniz varsa, mənim balaca söhbətim var. Yoxdursa, mən sonra gələrəm...

– Cənab, ancaq tabutda olanın işi olmur. İndiki vaxtda kim səni işsiz qoyar? Evə buyurun!

Pistimeya qarşısına çıxan taqətsiz köpəyi ayağı ilə kənara

itələdi və qonaqla birlikdə laxlamış pilləkənlərlə yuxarı qalxdılar. Divarları yapışdırılmış kağızla örtülmüş bu tör-töküntülü taxta otaqdan üfunət qoxuyurdu. Buranın elə görkəmi vardı ki, elə bil basqın olmuşdu.

— Siz bağışlayın, cənab, məgər belə avaralarla bir damın altında səliqə-sahman yaratmaq olar? — deyə Pistimeya üzrxahlıq etdi və ortaklığı yığışdırmağa çalışdı.

— Narahat olmayın, mən bircə dəqiqliyə gəlmişəm. — Qonaq oturacağı samanla toxunmuş stula oturdu, amma stulun şübhəli cırılıtısından qorxaraq tezcə də ayağa qalxdı.

— Ev sahibəsi, elə yatağın üstündə oturun, — deyə, yer göstərdi. Boş şeydir...

Ana və uşaqları qatlanan çarpayıda qatarla oturdular və əllərini çənələrinə söykəyib, gözlərini bu naməlum adama dikdilər.

— Qonaq güclə eşidiləcək piçilti ilə dedi: “Mümkünsə, mən sizinlə tək qalmaq istəyirəm” və rəngi ağarmış ev sahibəsinə baxdı, tələsik əlavə etdi: “Xanım, narahat olmayın, mən Qiqa Xaçidzeyəm, diyarşünaslıq muzeyində işləyirəm, Balaxvanidə körpüdən sonra sağ tərəfdə, çörək dükənindən sonra üçüncü binada yaşayıram. Bəyəm mən pisniyyətli adama oxşayıram?”

— Madam ki, belədir, siz Uşanqi Çedianı tanımalısınız, - deyən Pistimeyanın gözlərində hələ də təlaş qığılçımları vardı.

— Əlbəttə, tanıyıram! Necə tanımayım, bir gözlü Uşanqi kepka tikir. Bir həftə əvvəl, qızını köçürdü.

— O mənim qaynım düşür, ərimin əmisi oğludur, — deyən Pistimeya bir qədər sakitləşdi. — Qızının ərə getməsinə razı deyildi, kürəkəndən narazıdırıllar. — O, qalxdı və uşaqlara qışkırdı: — Ey, bir dəqiqli həyətə çıxın!

Uşaqlardan yaxa qurtarmaq o qədər da asan olmadı. Uzun dava-

dalaşdan sonra onlar qapı arxasına qoyuldular, amma qonaq bilirdi ki, onlar qapı arasından boylanacaqlar.

— Xanım, zəhmət olmasa yaxına gəlin, bağışlayın adınız nədir?

— Pistimeya, - deyə, qadın qatlanan çarpayısında silkələndi.

Qiqa Xaçidze dəri qovluğunu açdı, oradan kağıza bükülmüş nə isə çıxartdı, o yan, bu yana boylanaraq ev sahibəsinə uzatdı:

— Burada iki min manatdır, hörmətli Pistimeya.

Pistimeya düşünmədən bükməni aldı.

— Olarsa, sayın. Pul sayılmağı sevir, — deyə, Qiqa gülümsədi.

Saxamberidzenin xanımı dodağının altında deyinərək və dodaqlarını titrədərək, pulları uzun müddət, həm də çox diqqətlə saydı. Bir dəfə çəşdi. Yenidən başladı. İyirmibəşlikləri və onluqları ayırdı. Qonaq dizlərini qucaqlayaraq oturub ona baxındı. Qadının burnunun üstündə dingəsi və çuxura düşmüş, zərdab rənginə oxşar saralmış gözləri vardı. Naxışlı orpəyinin künclərindən daranmamış saçları sallanırdı. Boğazları gödəldilmiş çəkmələr geymiş qadının gobud barmaqları həyəcandan titrəyirdi.

Sayıb qurtardıqdan sonra, o, pulları elə həmin qəzetə büküb döşəyin altına soxdu və maddim-maddim qonağın üzünə baxdı.

Qiqi titrəyən səslə: — Hörmətli Pistimeya, bu pullar sizindir, necə istəyirsiz xərcləyə bilərsiz, — dedi. Görürəm ki, elə siz də mənim kimi xudmani yaşayırsınız. Bəlkə bu pullar sizə bir qədər kömək olar.

— Ah, siz nə danışırsız, cənab! Doğrudanmı, bu iki min manat bizim ehtiyaclarımıza kömək edər? — Pistimeya kənara baxaraq elə danışındı ki, sanki qonağın həyəcanı ona keçmişdi. — Bizim zəmanədə beş uşaq böyütmək asandırı! Biz vicdanlı adamlarıq. Mən ipəkəyirmə kombinatında səkkiz il işlədim. Səkkiz il əlimi qaynar sudan çıxarmadan, barama açmışam. Buyurun, baxın,

mənim əllərim nəyə bənzeyir! İndi nəinki işləmək, elə gərək almağa çıxıram uşaqlar evi alt-üst edirlər. Mənim ərim isə... Yəqin ki, bilirsiniz avtomobil qəzasından sonra ona maşın etibar etmirlər, indi mühafizə sistemində işləyir. İki minlə əlbəttə, nəyi isə etmək olar, ancaq bizim ehtiyaclarımızla deyim ki, bu elə də çox deyil. Evinizin damına baxın, yağış yağanda birbaşa yatağımıza tökülr.

Qiqi ağızını açmaq istəyirdi ki, nə isə desin, ancaq qadın elə sürətlə danışındı ki, onu kəsə bilmirdi.

— Həmin qəza isə yəqin ki, bilirsiniz ərimin günahından olmamışdı. Bax bu yaxında, Katsxiyə dönən yerdə dikdə maşını saxlamışdı. Üzr istəyirəm, kişi işi üçün bir ağacın arxasına keçmişdi, maşın isə enişə doğru tərpənib dərəyə düşmüştü, bilirsiz, dağa da bəla gəlir.

Qonaq qalxdı, əllərini cibinə qoyub pəncərəyə tərəf getdi. Pəncərədən düşən parlaq ışığın fonunda onun səliqəli qırxılmış başı və iri qulaqları sanki qara kartondan kəsilmiş və yapışdırılmış kimi görünürdü.

— Hörmətli Pistineya, siz yəqin təəccübləndiniz ki, bu pullar hardandır, - sözləri otaqda boğuq səslə yayıldı.

Pistimeya oturaraq, başını yana əymışdı. Qiqiyə belə gəldi ki, Ermine Saxamberidzenin xanımı ümumiyyətlə elə də çox təəccüblənməmişdi.

— Bu pullar mənim hədiyyəmdir, — deyə Qiqi davam etdi. Mən bunları sizin ailəyə hədiyyə edirəm. Elə belə, maddi yardım kimi. Artıq yoxum idi, olasayıdı artıq verərdim. Siz düşünürsüz ki, mən bilmirəm indiki zamanda bu elə də böyük pul deyil... — O, döndü, papağını götürdü və sürətlə qapıya tərəf getdi, amma qapıda dayandı. — Allah eləsin ki, bu pulları ailəninizin xeyrinə xərcləyəsiniz! —dedi, və çıxdı.

Ətraf həyətdə dörd baş göründü: Pistimeya və onun <sup>uşaqları</sup><sub>əməkçiləri</sub> qəribə qonağın arxasında xeyli baxdilar – o isə plaşının <sup>kəməri</sup> yerlə sürünə-sürünə, geri baxmadan gedirdi və yarganın arxasında görünməz oldu.

\* \* \*

Sürgündən qaydanda qırx üç yaşı vardı. Onu yenidən muzeyə ekskursiya rəhbəri təyin etdilər və ikiotaqlı, ata-baba evini qaytardılar. Elə bil ki, heç nə olmamışdı. Sanki həyatındakı o dəhşətli doqquz il də olmamışdı. Ona dedilər ki, səhv olub, ancaq məsləhət gördülər ki, səhvin kökünü axtarması. O, uşaq olanda atası beyn sətəlcəmindən ölmüşdü, həbs olunandan bir il sonra isə anası vəfat etmişdi. Qardaşı, bacısı yox idi. Boş evə nəzər saldı, düşündü ki, bir qədər pul toplayıb, evlənsin. Maaşından nə qalırdısa, həbsxana yoldaşlarından birinin düzəldiyi daxıla yiğirdi. İllər elə ötüb keçdi ki, heç xəbəri də olmadı. Srağagün əlli səkkiz yaşı oldu. Şənbə idi. O, eyvanda oturub ailə albomuna baxırdı. Əsəbləri dözmədi. Şəkildən ona gülümseyən gənc oğlanın üzünə baxanda ona elə gəldi ki, bu sadəlöhv gənc oğlanla indiki əlli səkkiz yaşlı Qiqa Xaçidzenin heç bir əlaqəsi yox idi. Hirslənərək, küt bıçaqla daxılı sindirdi və onu döşəməyə çevirdi. İki min on bir manat və səkkiz qəpik saydı. Nədənsə güman edirdi ki, pul daha çox olmalı idi. Pulların görkəmi onda heç bir sevinc hissi oyatmındı və bir daha aciz olduğuna inandırırdı. Birinci ağlına gələn bu oldu ki, bu pullara nə evi təmir etmək, nə də maşın almaq olar. Deyəsən, evlənməyə də artıq həvəsi yox idi. Bu tənha, yorulmuş adama belə gəldi ki, o, hər yerdə kecikib. Sanki həyatı puç olmuşdu, heç kəsə lazım olmayan, artıq indi isə hər şeyi yenidən başlamağına heç mir məna görməyən bir adam olmuşdu. Əlləri ilə başını tutub, donmuş ciyinlərini sıgallayaraq otaqda bu

küncdən o küncə gedirdi. Pişiyin qabına süd tökərkən, **birdən** fikirləşdi: bəlkə bu pulları ehtiyacı olan çoxuşaqlı ailəyə verim? Onlar bilər bu pulları necə xərcləmək lazımdır... Bu fikrə o qədər məmənun oldu ki, hətta fit çalmağa da başladı. Uzun illər ərzində qəpik-qəpik toplanmış bu pullara ən ağlabatan istifadə yolu bulunmuşdu. İki min manatı hədiyyə verəcəyi adamın üzündəki sevinci təsəvvür etmək istəyəndə, onu hətta titrətmə tutdu. Ancaq ehtiyacı olan çoxuşaqlı ailəni tapmaq o qədər də asan olmadı. İki gün şəhər ətraflarında dolaşdı. Pulu tanış adamlara vermək istəmirdi. Pistimeya şübhələnməsəydi, o heç adını da deməyəcəkdi. "Naməlum adamdan iki min manat almaq daha təsirlili olardı, – deyə düşündü. – Pulu verirəm, arzularımı bildirirəm və gedirəm". Səhər kimsə ona söylədi ki, körpüdən sonra Andia Sinauri küçəsində Ermine Saxamberidze yaşayır, beş uşaq atasıdır. Qara pəncərəli, əyilmiş taxta evi görəndə daha qonşulardan nə isə soruşmağa ehtiyac duymadı. O, axtardığını tapmışdı. Qalanı isə oxucuya artıq məlumdur.

Şübhəsiz, Qiqa Xaçidze çox şən idi, elə bil quşların qanadında evinə tərəf süzürdü, amma hər halda nə isə bir şey çatmirdı. Hər şey heç də onun gözlədiyi kimi alınmadı. Pistimeya haqqında düşündü: "Barı bir sağ ol, deyəydi". Nəhayət Qiqa Xaçidze qərara gəldi ki, qəfil sevincdən qadının başı fırlanıb, hətta özünü danladı ki, bəyəm o bu pulları hədiyyə vermişdi ki minnətdarlıq öpüşü üçün uzanan dodaqlar görsün, ya da üzlərdə təbəssüm görsün... Mən ehtiyacı olan adama kömək etmək istədim, vəssalam. Bu gün olmasa da, sabah o biləcək ki, mən təmənnasız olaraq, başqa fikrə düşmədən xeyirxah bir iş tutmuşam..."

Bir sözlə, bizim qəhrəmanımız öz borcunu yerinə yetirmiş, sakitləşmiş və rahatlanmış bir adam kimi evə qayıtdı. O, heç vaxt

həmin gecədəki kimi şirin yatdığını xatırlamırırdı.

Səhər yeməyindən sonra, həyətə çıxanda və su kranının yanından keçəndə ötəri güzgүyə baxdı, əlini çənəsinə çəkdi: gərək üzümü qırxayıdım.

Şüşəbəndə qayıtdı, pencəyi çarpayıya atdı, çaynikdə su qızdırıldı, yaxalığına təmiz dəsmal taxdı və sabun köpüklətməyə başladı. Elektrik üzqırxanına heç cür vərdiş ola bilməmişdi. Deyir ki, onun küyü əsəblərimi pozur, köhnə dədə-baba qaydası ilə daha tez və səliqəli qırxıram. Üzü tam köpüklü halda, əlini atdı ki, dirəyə həmişəlik bərkidilmiş qayışda ülgücü itiləsin, bir də gördü ki, ki minsə əli doqqazdan sallanıb, cəftəni axtarır.

Ev sahibi istiqamət verib, dedi: – Aşağı! Aşağı, sağa!

Qapı açıldı, sanki boğazı olmayan kök bir kişi göründü, gözündə qara dəri sarğı, başında da yekə yasti kepka vardı.

– Evə gəl! Bağışla qarşılıaya bilmirəm...

Qonaq elə dəvətsiz də evə tərəf şığıyırıldı. O şüşəbəndə yaxınlaşanda, Qiqa Uşanqi Çedianı tanıdı. Uşaqlıqdan indiyədək, haçansa bayquşa oxşayan bu papaqcının onların həyətinə gəldiyini yadına sala bilmirdi.

– Bağışla, Uşanqi indi yuyuram, - deyə Qiqa qalxmaq istədi, amma qonaq ikiəlli onun ciynindən basıb, stula oturtdı.

– Narahat olma... Qırxmağa davam et, mən bir-iki kəlmə deyəcəyəm, ya ayaqüstü, ya oturmuş nə fərqi var... Meyvə ağacların qocalıqlar... Mənimkilər də... Uşanqi pəncərəyə baxdı. – Bu su kranınının sağ tərəfindəki, budaqları mişarlanmış gavalıdırımı?

– “Venqerkadır” – deyə, Qiqa üzünü qırxmağa davam etdi.

– Quruyub?

– Yarısı. Məslət gördülər ki, mişarlayım.

— “Venqerka” nədir? Tfı, boş şeydir! Sənin yerinə olsam onu kökündən çıxarıram, yerinə ağ gilas, ya da şaftalı əkərəm. Amma lənətə gəlmış şaftalıya xüsusi qulluq lazımdır, üç ağac əkmışəm, boy atmırlar, üçü də necə vardı elə də durur.

— Qulluq lazımdır, əzizim. Ağac qulluq istəyir. Səhərdən axşamacan gərək əlində susəpən, kətmən və ağac qayçısı bağda gəzəsən. İndi elə olub ki, heç ot da qulluqsuz əmələ gəlmir. Vaxt və istək lazımdır. Mənim isə nə vaxtim var, nə də istəyim, - deyə, ev yiyəsi ülgücü çəkdikcə ara verir və danışırı. Amma hiss edirdi ki, Uşanqi Çedianı onun gavalısı az maraqlandırır.

— Uzaqdan qonağın səsi gəldi: Sənin deyəsən evin arxasında da torpağınvardı?

— Yox, nə danışırsan, onu çoxdan aldılar.

Onlar bir müddət susdular. Qiqa üzünü qırxbı qurtardı və qalxmaq istəyirdi, qonaq belə hesab etdi ki, artıq söhbətdən işə keçmək olar.

— Eşitmışəm, pul paylamağa başlamısız, hörmətli Qiqa, — bu sözdə çox məna vardı, sanki danışan adam Qiyanın tərəfindəydi və onun sırrını heç kəsə vermək fikri yox idi.

Qiqa güldü:

— Hə Uşanqi. Bəs nə edəsən...

— Bəs necə oldu? Alınır? — deyə papaq ustası yeganə gözünü qıydı və irəli gəldi.

— Cox gəlirli işdir, — deyə Qiqa ucadan güldü, dəsmalı çıyninə atıb, ayağa galxdı, amma qonağın müəmmalı üzünə baxıb, ciddiləşdi. — Mən o qadına xahiş etdim ki, heç kəsə danışmasın.

— Mənə etibar edə bilərsən. Papaqcı əlini döşünə sıxıb, boylandı və piçilti ilə dedi: qardaşım Qiqa — saxamberidzələr mənə yad deyillər. Mən Ermine ilə süd qardaşıyam.

– Amma bunun nə dəxli var. Sadəcə olaraq istəyirəm ki, bunu hamı bilməsin. Xırda bir işin ətrafında səs-küyün olmasını sevmirəm.

Qiqa pəncərədən boynunu uzadıb çaynikdən əlinə su tökdü. Uşanqi yerindən sıçrayıb çayniki onun əlində aldı.

– Narahat olma... Mən süzərəm... Cox sağ ol... – Ev sahibi dəsmal ilə silindi, pencəyini geydi və dinməzcə divardakı fotonu süzən papaqcının qarşısında oturdu.

– Əlbəttə, mən səni başa düşürəm. Bəs necə ... elə mən də bu fikirdəyəm: hansı işin ətrafında çox səs-küy olur, onun axırı pis qurtarır... Amma axır ki, bu işdə sənə bir adam lazımdır. Tənha çətin olur. Mənim düşüncəmə görə belədir... Uşanqi ovuclarını kök budlarının arasında sıxıb, dayandı.

– Sən nə haqqında danışırsan?

– Kimsə, özünüñ... etibarlı... adamin olmalıdır – deyirəm.

– Uşanqi, sən zarafat edirsən!

Uşanqi cavab vermədi.

– Mənə etibarlı adam nə lazımdır? Qəribə adamsan, mən pul kəsmirəm.

Ancaq bu sözlər də, Uşanqi Çedianın üzünün ifadəsini dəyişmədi. O bilirdi ki, ev sahibi ona asanlıqla etibar etməyəcək.

– İnan mənə Qiqa, məndən etibarlı adam tapa bilməzsən. Mənimlə belə danışma.

– Necə danışmayım! Sənin ağlın başındadı? – Qiqa hirsindən od tutub, yanındı.

– Qışkırmış nə lazımdır? – Uşanqi doqqaza baxdı. – Mən sənin üçün deyirəm, sənin xeyrin üçün deyirəm. Bəs ilmişən necə olacaq? Sənə muğayat olan... sənə bağlama gətirən biri lazımdır. Belə edirsənsə, onda pay istəmirəm, üç faizlə işləyərəm.

– Nə pay? Bu nə paydır?! – Qiyanın əlləri soyudu, qəhərənmiş boğdu. – Mənim nəyim var ki, pay verəm? Əzizim, sən bilirsin mi ki, mən bu iki min manatı on beş il yiğmişam!

– Kiminçün?

– Özümçün.

– On beş il özünçün yiğmişan, amma bunu Saxamberidzelərə bağışlamışan. Necə? – deyə, papaqçı kinayəli güldü və əllərini dizinə qoydu. – Əzizim, Qiqa, buna kim inanar? İndi bunu kim yeyər? Qulaq as mənə, uydurma, həqiqətə oxşamalıdır.

– Rəhmətlik anama and olsun! – Qiyanın səsində bir titrəyiş vardı, və bu söhbət müddətində təkgöz ilk dəfə ev sahibini diqqətlə süzdü.

– Bəs indən belə nə etməyi düşünürsən?

– Nə “indən belə”?

– Sabah yenə də pul yiğmağa başlayacaqsan? Yoxsa bu işi atacaqsan? Ümumiyyətlə, sən haqlısan, bu başağrıdan işdir. Ermine Saxamberidze gərək yenə də onbeş il gözləyə ki, sən ona iki min manat verəcəksən. Belə, belə... Qiqa ömründə belə gülüş eşitməmişdi. Papaqçı elə bil ki, gülmürdü, o sanki hüründü; iri dişləri parıldayırdı, bütün bədəni isə titrəyirdi.

– Deməli, inanmırsan? – deyə, ev yiyeşi ağlamaq istəyirmiş kimi, soruşdu.

– İnanıram, necə inanmayım. Mən hələ bundan da artığına inanaram. Sən inanırsansa, mən də inanaram... – Uşanqi əlini sağlam gözünə çəkdi, gözünün qapagını sığalladı, qalın qaslarını düzəltdi və ayağa qalxdı. – Mən sözümüz dedim, özün bil. Salamat qal... Bir şey fikirləssən, mən yenə də orada, yaşıł bazarın yanında işləyirəm. Unutma ki, mən sənin xeyrini istəyirəm. – Bu sözlərlə, onlar həyətə düşdülər, doqqaza çatanda papaqçı ev sahibinə bir



daha təəssüflə xatırlatdı: – Mən düşündüm ki, belə işin öhdəsinən tək gəlmək olmaz. Sən uşaq deyilsən. Bu əsəbi işdir... Fikirləşməzdim ki, biz bir-birimizə belə yad adamlarıq...

Qiqa Xaçidze hətta doqqazı bağlamağı da unutdu. Bir müddət o, budaqları mişarlanmış “venqerkaya” söykənib, dayandı. Nəfəsini dərdi, krandan üzünə su vurdu, həyətdən çıxdı və muzeyə qədər bir dəfə də olsun başını qaldırmadı.

Bütün günü kefsiz oldu. Elə bil ağızına su alıb susmuşdu. Saat on iki radələrində muzeyə gələn alman milliyətindən olan yaşlı, hörmətli ər-arvadı muzeydə müşayət etməli oldu. O, eksponatdan eksponata elə sürətlə keçirdi ki, almanlar onun arxasında çata bilmirdilər. Heç bir üzrxahlıq etmədən alman inturistlərini tərk edib, öz stoluna qayıdanda, eynəkli hündür alman qırışmış sıfəti ilə gəlib zəif rus dilində olduqca maraqlı söhbət üçün ona təşəkkür etdi və bir müddət daha muzeydə qalıb, bəzi eksponatlara müstəqil baxmağa icazə istədi. Qiqa pərt oldu, qalxdı və dedi ki, özünü pis hiss edir və xahiş edir ki, tələsiklik üçün onu bağışlasınlar. “Əlbəttə, siz nə qədər istəsəniz muzeydə qala bilərsiniz”. Alman bir müddət onun əlini sıxdı və razı halda almanca nə isə dedi. Şükr allaha ki, bütün günü daha muzeyə gələn olmadı.

Qiqa stolun hücrəsində Dostayevskinin “İdiot” kitabını çıxartdı, amma oxuya bilmədi – həvəsi olmadı. İlk beş səhifəni oxuduqdan sonra hiddətləndi. Əvvəllər heç bir yaziçimi oxuyanda bu hissləri keçirməmişdi. Kitabda yazılan hər şey ona agrılı və uzunçu, hətta təsəvvür edin ki, uydurma və saxta görünürdü.

Evə necə gəldiyini xatırlamırdı. Axşam çox isti və bürkü idi, və Qiqa ertədən yatmaq qərarına gəldi. Çətinliklə yuxuya getdi və tezçə də oyandı.

– Qiqa! Qiqa! Eşidirsənmi? – deyə, kimsə doqqazdan çağırırdı.

— İndi!

O, ayaqlarını şapşapa soxdu və pəncərəni açdı.

— Bu dəqiqə! Kimdir orda?

— Bir dəqiqəliyə bəri bax, olarsa!

— Həyət qaranlıq idi və selləmə yağış yağırdı. Tələsik çiyninə plas atdı, şapşaplarını çappildadaraq həyətə endi və çox keçmədi ki, arxasınca şüşəbəndə hündür, üzü tüklü, əyninə siçan rəngində jaket geymiş, tam islanmış bir kişi gətirdi. Qiqa heç lampa işığında da gecə qonağını tanımadı, şalvarını geyib, sanki özünə haqq qazandırılmış kimi:

— Yuxuya getmişəm. Bu gün heç özümdə deyiləm. Çoxmu çağırdın? Buyurun, əyləşin, — deyə, qonağa stul verdi.

Naməlum adam sıx saçlarının və saqqalının suyunu sıxdı və yanını taburetə qoydu.

— Mən Ermine Saxamberidzeyəm.

— Siz nə danışırsınız! — Qiyanın gözləri yaşardı və qonağın əlini sıxdı. — Tanış olmağima çox şadam, batono Ermine.

— Mən, əlbəttə, dünənkinə görə təşəkkür edirəm, — deyə, əllərini silərək, Ermine donquldandı. — Amma elə-belə özüm üçün bəzi şeyləri dəqiqləşdirmək istədim. Ümumiyyətlə isə ... gecə vaxtı sizi narahat etdim, gecdir artıq, amma düşündüm ki, bülkə hələ yatmamısınız...

Bir az mürgüləmək istədim və yuxuya getdim. Nə isə, bütün günü özümü pis hiss etmişəm. Ona görə də taqətdən düşmüşəm. Amma, adətən yuxusuz oluram. Tənhalıq çətindir. Bu pişkdən başqa evdə bir canlı yoxdur. O da ki, bəyəm səsimə səs verə...

— Həə, elə olmasına elədir... başqları isə, mən sizə deyim, tamam tərsinədir. Bax mən, məsələn, istərəm ki, tənha olum, heç uşaq qışkırtısı da eşitməyim, sanki artıq heç nə istəmirəm.

– Nə danışırsız! Evdə beş uşaq – böyük sərvədir. – **Evdə sahibi** hiss etdi ki, onlar məsələnin məğzindən danışmırlar və bir qədər darıxdı.

– Qiqa, batono, siz hansı Xaçidzelerdənsiz ? – deyən qonaq köksünü elə ötürdü ki, sanki bütün ürəyini üfürdü.

– Həə, siz yəqin tanımırısz. Mənim atam çox gənc yaşlarında ölüb. Bu sizi niyə maraqlandırır?

– Elə, belə... – Ermine dəsmalını çıxarıb, alnını sildi. – Heç nədənsə, əlbəttə, iki min yaxşıdır, amma...

– Nə “amma”, batono Ermine? – deyə ev sahibi səsləndi.

– Bu ki... Bəlkə mən bunu deməliyəm, açığı mən daha çox gözləyirdim.

– Nə üçün daha çox gözləyirdiniz? – deyə Qiqa soruşdu.

– Ona görə ki, mənə daha çox düşür. Mənim arvadım səkkiz il ipəkəyirmə kombinatının rəngləmə sexinə zəhmət qoyub. Bir baxsınlar qaynar suya əl soxmaq necədir. İndi heç maşanı tuta bilmir ki, ocaqdan köz götürsün. Mən isə, dirək kimi adam, keçiddə mühafizəçi işləyirəm. Əgər onlar hələ də maşını mənə qaytarmaq istəmirlərsə, gərək çox göndərəydilər.

– Kimdir – onlar?

– Rəhbərlik.

– Rəhbərliyin burası nə dəxli var?!

– İndi isə onlara çox asandır. İndi, adamı qovmaqdan asan nə var. Bəyəm hansısa iki min ilə beş uşağı ayağa qaldırmaq olar?

– Siz məndən nə istəyirsiz, batono Ermine? – Damarlarında coşan qandan Qiyanın qulaqları zingildədi.

– Səndən heç nə. Mənim işim o pulu göndərənlərlədir. Əzizim mən elə də key adam deyiləm. Sürücüyəmsə, deməli qanunlardan heç nə anlamırıam? Özün fikirləş, hansı axmaq dik yerdə maşını

ilişməsiz qoyar? Əl əyləcini də axıra qədər dartmışdım, qərarda da belə yazılıb. Ancaq bəxtin gətirmirsə – batdın! Bilirsənmi, mənimki gətirmədi! Nə üçün bu məhz mənim başıma gəlməliydi?

– Əzizim Ermine, mən heç nə bilmirəm. Mənim rəhbərliklə və hökumətlə heç bir işim yoxdur. Mən öz topladığım pulları hədiyyə vermişəm. Bəs arvadınız sizə deməyib?

– Əlbəttə, batono, biz elə də key adamlar deyilik. Hər şeyi başa düşürük. Mən başqa şey haqqında danışram, digər sürücülər başına bir iş gələndə, təzə maşın verib, - deyirlər buyur otur! Axı mən nə qəlet eləmişəm? Sözün düzü, özüm təmir edərdim. Rama bütövdür, mühərrikə bir şey olmaz, yalnız radiatoru dəyişərəm.

– Sizi bir müddət mühafizə işində saxlayıb, sonra sürücülük vəsiqənizi qaytaralar. Onlar öz işini bilirlər.

– Mən isə düşünürəm: bir halda, onlar bu iki mini mənə verdilər, demək vəsiqəmi qaytarmaq və sükan arxasında oturtmaq fikrində deyillər.

– Niyə siz başa düşmək istəmirsiniz ki, bu iki min manatın heç kəslə əlaqəsi yoxdur? Mən bunu sizə öz cibimdən vermişəm. Sağlığınızı xərcləyin!

– Mən bir şey deyim, – qısa pauzadan sonra Ermine başını qaldırdı.

– Eşidirəm.

– Pul verəndə bir sənəd olar. Məsələn, qəbz və ya vəkalətnamə? Bir şeyə imza qoymaq lazımdır, ya yox?

– Sən yenə öz bildiyini?! – Qiqa hiss etdi ki, artıq əsəbləri dözmür. – Bəlkə istəyirsiz ki, məni infarkt vursun? Nə qəbz? Mən sizə cibimin pulunu vermişəm. Harada istəyirsiniz soruşun.

– Sən nə qışqırırsan mənim üstümə?! – deyə, Ermine qalxdı. Yoxsa səslə qalib gəlmək istəyirsən? Hələlik səninlə vicdanlı adam

kimi danışıram, amma lazım gəlsə, ciddi soruşaram. Sən nə fikirləşirsin? Biz yolu da tanıyırıq, ünvanı da, telefonu da... Meşədən çıxmamışıq. Zəmanə belədir...

– Deməli, bu sizin mənə minnətdarlığınızdır. Mən düz başa düşdüm, batono Ermine? – Qiqa çətinliklə nəfəs alırdı, burnu ağarmışdı, deşikləri şişmişdi.

– Gözünüzün içində həqiqəti deyəndə siz ziyalılar inciməyin. Bizim də əsəblərimiz var... Mən düşünürəm ki, siz də mələk deyilsiniz. Pis demək istəmirəm, ancaq müxtəlif hallar olur, elə deyilmə!

– Nə hallar?

– Belə ki, adama dörd yüz yazıblar, amma kimdən göndəriblər o ikisini əkişdirir. Pul cəncəl şeydir, mən sizi günahlandırmaq istəmirəm, amma hər şeyi yoxlamaq olar. Qardaş da qardaşdan pul alanda sayır, biz bir-birimiz üçün kimik? Heç kim.

– Hara istəyirsiniz gedin və harada istəyirsiniz aydınlaşdırın! – Qiqa öz səsini tanımadı. Alnınında çatlar sınırdı, burun deşikləri isə donmuşdu.

Onlar pilləkanla enəndə, Ermine pillədə dayanıb, ev sahibinə tərəf əyildi və sakitcə soruşdu:

– Bir də söylə görüm: mənim arvadımı əvvəllər tanıydınmı?

– Nə arvad?

– O pul gətirdiyin arvadı.

– Pistimeyani?

– Hə.

– Yox, tanımadım. Dünən birinci dəfə gördüm. – Qiqliyə indi çatdı ki, qonaq nəyə eyham vurur. Ermine, utanmirsan? Səni kişi hesab edirdim.

– Bizlərdən kimin kişi olduğunu da, lazım olan yerdə

araşdırırlar. Sənin işin deyil, mən kişiyəm, ya tixac? Yaxşı yadında saxla ki, dünyada heç nəyi gizlədə bilməzsən... Heç nəyi gizlədə bilməzsən! – Ermine qicanmış dişlerinin arasından bu sözləri çıxardı və qaranlıqda itdi.

Qiqa Xaçidze doqqazın yanında leysanın altına uzun müddət dayandı və qaranlığa baxdı. O, bir əlini ürəyinə sıxmışdı. Yağışın suyuna qarışan göz yaşları yanağı ilə axırdı.

Küçədə bir ənni-cinni yox idi.

Onu bir həftə heç kəs narahat etmədi.

Həmin gün muzeyin əməkdaşlarını çay yarpağı toplamağa aparmışdılar, buna görə də Qiqa evə gec gəldi.

Həyətə girəndə, o dəqiqli bildi ki, şüşəbəndin qapısı açıqdır. O, qorxmadı (onsuz da evində oğurlanası bir şey yox idi), amma səhər qapını bağladığına tam əmin idi (qapının qılılı yeyilmişdi, dəyişməyə vaxt tapmirdi). Qiqa qaranlığa tərəf qışkırdı:

– Kim var orada?

Qapıda kiminsə kölgəsi göründü.

– Qonağam, qorxma.

Nabələd və gənc adamın səsi idi.

Qiqa pilləkanlarla sürətlə qalxdı və elektrik açarını çətinliklə tapdı.

Qarşısında ariq, saçları qəşəng daranmış, iti, sanki dimdik kimi burnu olan eynəkli bir oğlan dayanmışdı. Onun iyrimi beş yaşı olardı. Ağappaq qar kimi köynəyi, iridüyünlü qalstukuvardı, pencəyinin cibindən də elə həmin rəngdə dəsmal görünürdü.

– Həyəcanlanmayın, allah xatirinə, beş saatdır sizi gözləyirəm, ayaq üstə dayanmaqdən yoruldum. Yağış başlayanda, çardağın altında gözləmək qərarına gəldim qapiya söykəndim, qapı açıldı. Görünür, səhər bağlamamışınız. Bax beləcə sizin evinizi qoruyu-

ram. Bu da işdir. Elə deyilmi?

— Mən ümumiyyətlə bağlamıram. Kimdən qoruyacağam? Əgər oğrunun papağını götürüb, mənim evimə atsalar onun dalınca gəlməz.

— Sən haqlısan. Oğru bilir kimin evinə getməlidir.

Çağrılmamış qonağın qardaşyana tonla danışması, Qıqanın xoşuna gəlmədi, ancaq göstərdiyi vəsiqə onu o qədər təəccübləndirdi ki, hətta əlini yumaq fikrindən daşındı, qonağa toxuma stul çıxardı, özü isə taburetdə oturdu və dinləməyə başladı.

— Güman edə bilərsənmi, mən nə üçün gəlmisəm? — deyə, gənc adam eynəyini çıxardı, üfürdü, sonra silib, yenidən gözünə taxdı.

— Xeyr, — deyə, ev sahibi cavab verdi.

— Ermine Saxamberidze bizə gəlmışdı.

— Şikayət edirdi?

— Söhbət şikayətdən getmir. Sadəcə olaraq bu adam maraqlanır ki, nədir, haradandır və niyə. Sən onun yerinə olsan maraqlanmadın?

— Onu nə maraqlandırır?

— Yaxşı olar ki, sən mənimlə belə danışmayasan. Sən təcrübəli adamsan və bizim işlərdən keçmişən, başın çıxır. Bilirsən ki, mən balaca adamam. Mənə əmr olunub ki, aydınlaşdırırm, ona görə də beş saatdır ki, sənin qapında gözləyirəm. Özün qəşəng bilirsən ki, Saxamberidzeni nə maraqlandırır.

— Axı mən ona hər şeyi izah etmişəm. Nə üçün o sizə müraciət edib?

— Sevin ki, o bizə gəlib. Əgər milisə, ya da məhkəməyə müraciət etsəydi daha pis olardı. İndi biz aydınlaşdırarıq, mən rəisimə məruzə edərəm, Saxamberidzeni çağırıb ona izah edərlər və bu işə nöqtə qoyular. Bəyəm belə pis olmaz? — Eynəkli gənc

adam gümrah, şən səslə bunları söylədi və hətta əlini-əline de vurdu.

- Burada aydınlaşdırılmalı bir şey yoxdur. Mən, Qiqa Xaçidze, topladığım iki min manat pulu ehtiyacı olan, çoxuşaqlı ailənin atası olan Ermine Saxamberidzeyə verdim. Hədiyyə etdim. Olmaz?

- Nə?

- Hədiyyə etmək.

- Bəyəm mən dedim ki, olmaz? Nə üçün belə danışırsan?

- Necə?

- Zorla. Yeri gəlmışkən, mən çoxdan hiss etmişəm ki, siz – reabilitasiya olmuşlar – eyni tonla danışırsız.

- Əgər məni tanıyırsınızsa, deməli bilirsiniz ki, mən nə üçün “oturmuşam” və haçan reabilitasiya olmuşam.

- Bir şeyi başa düşə bilmirəm: nə üçün düşünürsüz ki, siz bir də həbs etmək olmaz? Əlbəttə, qanunsuz bir iş tutsanız.

- Biz öhdəmizə düşəni, həm öz yerimizə, həm də başqalarının əvəzinə “oturmuşuq”. Sizə isə məsləhət görürəm ki, sözlərinizə fikir verəsiniz. Mən belə təlimatçıları çox görmüşəm...

- Mən nə dedim ki? – təlimatçı güldü və ayağını-ayağının üstünə aşırdı. Bilirsənmi, mənim səhvim nədir? Mən özüm gəldim. Gərək maşın göndərəydim, səni bizə gətirəydi, sən orada başqa cür danışardın.

- Bura bax, sən ağ eyləmə, qudurmusan? Məni özümdən çıxarma. Bu işə görə artıq mənim əsəblərim dözmür, səbrim tükənib. Danış, görünm nə lazımdır, qurtar! – deyə, Qiqa özünü saxlaya bilmədi və elə o andaca özünü tənbeh etdi: bu cavanla çekişmək olmaz, kim bilir, fikrində nə tutub.

- Deməli, Ermineye öz şəxsi vəsaitini aparmışan?

- Hə.
- Hədiyyə etdin?
- Hədiyyə etdim.
- Sən, başqa elə adam tanıyırsanmı ki, belə pul toplasın və sonra da onu hədiyyə etsin?
- Xeyr.
- Sənin dostlarından yenə kimsə belə etmək istəyir?
- Bilmirəm.
- Çalış xatırla.
- Xatırlamıram.
- Sən özün Saxamberidzeyə kömək etmək qərarına gəldin yoxsa kimsə məsləhət gördü?
- Özüm.
- Nə üçün məhz Ermineni seçdin?
- Başa düşmədim.
- Nə üçün sən pulları məhz Ermine Saxamberidzeyə apardın, məsəlçün Vaso Xurtsilavaya vermədin. O, səndən üç ev o yana yaşayır, onun da beş uşağı var.
- Mən tanımadığım adama kömək etmək istədim. Bir də ki, şükr allaha Vaso Xurtsilavanın mənim köməyimə ehtiyacı yoxdur.
- Əvvəllər Ermine ilə tanışlığın olubmu?
- Xeyr.
- Bəs arvadı ilə?
- Arvadı ilə də.
- Səni onlara kim yönəltdi?
- Mən onu tanımırəm. Küçədə bir nəfərdən soruşdum ki, burada çoxuşaqlı, ehtiyacı olan biri varmı...
- Ehtiyacı olan – bunu necə başa düşmək olar?
- Belə, Ermine Saxamberidze kimi.

– Sən onlara gələndə, onun arvadı özü sənə dedi ki, ehtiyacları var və kömək istədi?

– Xeyr, o belə söz demədi.

– Dedi ki, ehtiyacları yoxdur?

– Mən soruşmadım.

– Belə çıxır ki, evə girdin, baxdın ki tavandan billur çılçırq asılmayıb, hesab etdin ki, bu ailənin ehtiyacı var və iki min manat pulu döşeyin altına soxub, qayıtdın.

– Mən pulları onun əlinə verdim. Döşeyin altına özü soxdu.

– Saydı?

– Hə.

– Bəyəm hədiyyə verilən pulları sayırlar? Tutaq ki, orada bir onluq çatmadı. Onda götürməyəcəkdir?

– Bilmirəm.

– Bilmirsənmi, o pulları niyə saydı?

– Bilmirəm.

– Səni Erminegile göndərən adamı da xatırlamırsan?

– Xatırlayram.

– ?!

– Burnunun üstündə ziyil vardı, bığları isə pis rənglənmişdi.

– Mən səninlə ciddi danışıram, sən isə məzələnirsən!

– Mən ona diqqətlə baxmadım... Bilmirəm... Bir də görsəm, bəlkə tanıyaram.

– Nə üçün sən onunla mütləq tək qalmaq istədin?

– Kiminlə?

– Pistimeya ilə.

– İstəmədim ki, uşaqlar pulu görsünlər.

– Pistimeya sənə təşəkkür etdimi?

– Xeyr.

– Niye?

– Bilmirəm. Bu onun işidir.

– Əgər sənə maraqlıdırsa, mən öz fikrimi deyərəm: sənin etdiyin xeyirxahlıq deyil. Daha doğrusu sadəlöhv, axmaq xeyirxahlıqdır. Mən çox istərdim inanım ki, sən pulları Saxamberidzenin ailəsinə elə-belə xoş niyyətlə vermisən, amma inana bilmirəm. Özün də əla bilirsən ki, niyə inanmiram.

Sənin danışdıqların hamısı uydurmaya oxşayır, həm də inandırıcı deyil. Adamlar belə vərdişləri çoxdan unudublar. Sən Saxamberidzeyə kömək etmək istəyirdinsə, gərək bunu başqa bir formada edəydin. Mən indi elə danışıram ki, sanki sənin danışdıqlarının hamısı doğrudur. Bəs fikirləşmədin ki, Pistimeya və Ermine bu pulları hədiyyə yox, onlara dəymmiş ziyanın əvəzi kimi, ya da onun keçmiş təşkilatından göndərilmiş kimi qəbul edə bilərdilər?

– Fikirləşmədim.

– Bax belə. Biz heç cür onu inandıra bilmirik ki, sən bu pulların bir qismini mənimseməmisən.

– Bunu onun öz vicdanına buraxaq. Ermine Saxamberidzenin mənim haqqımda nə düşünəcəyi məni maraqlandırmır.

– Bu sizin xülyanızdır.

– Neçə yaşıınız var?

– Əlli səkkiz.

– Necə olub ki, bu qədər yaşamısız, amma başa düşməmisiz ki, bu gün sizin bu axmaq səxavətinizi kim qiymətləndirəcək? İndi başqa bir vaxtdır.

– Necə?

– Xeyriyyəçilik indi dəb deyil. İndiki zamanda götürüb, kiməsə pul hədiyyə vermək – bəlkə də alçaldıcı, təhqiqredici bir işdir.

- Bax, bu da sizin xülyanızdır. Xeyirxahlıq dəb deyil.
- Dərindən düşün. Özündən razı bir adam olan Ermine Saxamberidze sizə deyə bilər ki, mən dilənçi-zad deyiləm ki, mənə pul soxuşdurursan.

Qiqa susdu. O, fikirləşdi ki, mübahisə etmək mənasızdır: bir şey soruşsa, cavab verərəm, yoxsa – susaram.

Qonaq qalxdı:

- Ümumi mənzərə aydınındır. Bəzi incəlikləri aydınlaşdırmaq qalır, bunun üçün bəlkə bir dəfə də gəldim. Salamat qal! – Qapının yanındakı yastı çemodanını götürdü və pilləkanla aşağı endi.

Əgər əvvəlcə gənc adamın sərbəst tonda danışması ona toxunmuşdusa, indi isə rəsmiləşməsi və gözlənilmədən “siz” deyə müraciət etməsi onu narahat etdi.

\* \* \*

Gecə saat üçdə Çulukidze bağı tərəfdən Ağ körpüyə yaşılı bir adam yaxınlaşdı.

Küləyin viylətisi Rioni çayının şırlıtısına qarışındı. Adamsız şəhər sanki tərk olunmuşdu. Hamamın damındaki yeganə lampa zəif közərirdi, onun altında isə asfaltın üstündə silahsız gözətçi yatırdı, başlığı da gözünə düşmüştü. Bu adam uzun müddət körpüdə dayanıb Rioniyə baxdı. Sonra dikəldi.

Kepkasını çıxartdı və çaya atdı.

Kepkanın arxasında plası, pencəyi və hətta qalstuku da aşağı atdı. Körpünün məhəccərindən aşılı keçdi və... Sanki gözə görünməz bir qüvvə onu saxladı, o, məhəccərdən geriyə aşdı, və qaçıdı. Onun ayaqqabılarının tappiltisi gecənin sükutunu uzun müddət pozdu.

Əziz oxucu, arzu edirəm ki, bu gözə görünməz qüvvə həyatınızın ağır dəqiqlərində sizi tərk etməsin.

## FERMA MÜDİRİ

Keçmiş mühacir Karlo Lomtadze Doberazeni kəndinin heyvandarlıq fermasına müdir təyin olundu. Karlo İsveçrədən qayıtmışdı. Oxucu başa düşür ki, bu sadə iş deyil. Əvvəlcə ərz edim ki, Karlo İsveçrəyə necə düşüb, orda nə ilə məşğul olub və günlərin bir günü hansı motivlər vətənə qayıtmaq istəyən Lomtadzeni Sovet konsulluğunun qapısına gətirib. Bu da maraqlıdır ki, nə üçün Lomtadzeni notarius və ya rayon arxivinə deyil, məhz ferma müdürü təyin ediblər.

Daimi yaşayış üçün xaricə getməyin altı üsulu var: müharibə zamanı əsir düşmək, subh tezdən turist mehmanxanasından əkilmək və siyasi sığınacaq istəmək, təyyarəni qaçırtmaq, dənizdə üzərək, quruda isə eşşəklə sərhəddi keçmək, yəhudi qadına evlənmək, mühacir ailəsində anadan olmaq. Talein hökmü ilə Karlo bunlardan ən ağırsız (hər halda onun üçün) olanını seçdi, iradəsindən asılı olmayaraq xaricdə peydə oldu: Cenevrəyə yaxın bir kənddə, mühacirlər ailəsində - Silibistro və Matrona Lomtadzelərin qanuni kəbini nəticəsində - dunyaya gəldi.

Hər şeyi tez bilmək istəyən oxular, soruştacaq ki, bəs Karlonun valideynləri Avropanın ürəyinə necə gedib düşüblər. 1921, 22 və 24-cü illərin tarixi hadisələri Cenevrəyə təhsil almağa gedən gəncləri orda yaxaladı. Burjua qəzetləri haray çəkdilər ki, bolşeviklər xaricdə olmuş adamları həbsxanaya salırlar, təhsil alıb qayıdanları isə məhkəməsiz, istintaqsız edam edirlər. Gizlətmirəm ki, bu cür perspektiv mənim qəhrəmanımın gələcək valideynlərini də qorxutdu. Bir şey fikirləşə bilməyən gənclər evlənmək (heç olmazsa, bir yerdə olmaq üçün) və Cenevrə ətrafında məskən salmaq qərarına gəldilər. Onlar elə İsveçrə vətəndaşlığını qəbul etmədən dünyalarını dəyişdilər. Düzdür,

yerli hakimiyyət bu işdə onlara kömək etmişdir. Belə ki, İsvəçrə dövləti mühacirlərə vətəndaşlıq vermir.

Karlo hələ müharibəyə qədər yetim qalmışdı. Anadangəlmə zəif və axsaq olduğundan onu hərbi xidmətdən azad etmişdilər. Cenevrə ətrafında yaşayan və siyasetlə məşğul olmayan bu adama müharibənin tufanları toxunmadı. Hər halda o qəlbini şeytana satmadı, əks təqdirdə o da günaha batardı. Karlo ailə qurmamışdı, tək yaşayırırdı. Ölkə çətinlik çəkəndə, Karlonun da həyatı acı keçmişdi. Müharibədən sonra İsvəçrə beynəlxalq siyasetdə bitərəfliyə istiqamət götürdü. Əmin-amanlıq dövründə Karlonun da maddi vəziyyəti yaxşılaşdı. Ancaq ideyaların mübarizəsi və siyasi ehtiraslar hələ uşaqlıqdan ona yad idi. Qəzetlərdən zəhləsi gedərdi, yalnız qısa hekayələr oxuyar və inəklərlə məşğul olardı. Müharibə vaxtı üç inəyi vardi, sonra yeddi oldu. İnəklər bütün günü həyətdə - qərbədə deyildiyi kimi, fermada - gövşəyirdilər. Əgər desəm ki, Karlonun ferması texnikanın son nailiyyətləri ilə təchiz edilmişdi, bu şişirtmə olardı. heyvanlar köhnə alman axurundan yeyirdilər. Karlo "Leypsiq-3" markalı köhnə sağlam aparatı ilə inəkləri sağırdı, südü alüminium bidonlarda saxlayırdı, bankalarda qatıq çalırdı. Südün yağlılığını yoxlamaq üçün cihazı, qaşovu və yem çəlləkləri də var idi. Fermanın bütün texnikası bunlardan ibarət idi. Bundan başqa ilk buraxılış "Kadillac" yük maşını da vardi. Karlo bu köhnə, sıniq-salxaq "Kadillac"ında gündə iki dəfə Cenevrəyə gedirdi: şübh tezdən qatıq, axşam isə süd aparırdı. Bütün bunları "Jozefina" firmasına satışa verirdi. Ayın axırında ona düşən pulları alırdı və banka qoyurdu. Fermanın və özünün ehtiyacı üçün lazım olan pulları çarpayısının yanındakı bağlanmayan dolabçada saxlayırdı. Qırx yaşı tamam olanda, Karlo hiss etdi ki, bu maraqsız və solğun keçən həyatında nə isə dəyişməlidir. Təbiidir ki, gürcü dilini pis bilirdi. Uşaqlıqda

anası ona oxumaq və yazmaq öyrətsə də, bunlar yadında dumansı qalmışdı. Qəflətən onun həyatında gürcü mövzusu, gürcü maraqları yarandı. Gürcü dilini müstəqil öyrənmək üçün hardansa tapdığı kitabları ucadan, hıqqanaraq oxuyurdu. O, alman ensiklopediyalarında Gürcüstan haqqında bütün yazıları oxuyurdu. Təsəvvür edin ki, Karlo hətta qəzetləri oxumağa başladı, fikirləşirdi ki, bəlkə hardasa uzaq vətəni haqqında informasiya tapdı. Necə oldu ki, rahat həyat sürən isveçrəli fermer öz rahatlığını itirdi?! Qan çəkdi, bəlkə? Karlo, özü bu suallara cavab verə bilməzdi. Fakt faktlığında qalırdı - o, öz vətəni haqqında nə qədər çox öyrənirdisə, bir o qədər gürcü olması ilə fəxr edirdi. Nəhayət, altmış yaşı tamam olanda, Karlo başa düşdü ki, ömrünü öz vətənində başa vurmalıdır.

Əvvəlcə Cenevrədə, Karlonu çox ciddi yoxladılar. Sonra Gürcüstanda ona mədəni surətdə məsləhət gördülər ki, babalarının yaşamış olduğu evlərinin, yarısı boş qalmış Jveri kəndində məskən salsın. Kənd sel və torpaq sürüşmələri zonasında yerləşdiyindən xaricdən gələn qonağın həyatını təhlükəyə salmamaq üçün, bu fikirdən daşındılar. Karlo iki ay rayon mərkəzindəki mehmanxanada yaşadı. Sonra inandılar ki, Karlo heç bir məxfi obyektlərə fotoqraf marağı göstermir, arxayıñ oldular ki, çəmodanına gizli ötürüçü bərkidilməyib və belə hesab etdilər ki, Lomtadzeni ictimai əmək prosesinə cəlb etsinlər. Cenevrə ətrafında maldarlıqla məşğul olmuş Lomtadzenin peşəkar maraqlarını nəzərə alaraq - ona Doberazeni kəndindəki heyvandarlıq fermasına müdir yeri təklif etdilər. Bekarçılıqdan yorulmuş Karlo həvəslə razılaşdı. Doberazeni fermasında iki yüz altmış yeddi inək vardı, düzdür nümunəvi göstəriciləri olan qabaqcıl ferma deyildi, ancaq geridə qalmış da adlandırmaq olmazdı, orta səviyyəli ferma idi. Sizə bir sərr

açmaliyam ki, əvvəlcə onu, yarısı boş olan Çarqmieti fermasına göndərmək isteyirdilər, ancaq raykom katibi mane oldu: "hər halda xaricdən gəlmış adamdır, belə biabırçı fermaya göndərsək, bizim haqqımızda fikri tamam pozular".

Sakit, küləksiz bir iyun axşamında rayon aqrosənaye birliyinin rəisi Kudiqoridze və Karlo Lomtadze fermaya gəldilər. Kudiqoridze yiğilnlara Karlonu müdir kimi təqdim etdi. Onu da əlavə etdi ki, İsveçrədə anadan olmuş Lomtadzenin heyvandarlıq sahəsində böyük iş təcrübəsi var. Fermə əməkdaşları artıq Lomtadzeni tanıydırlar, təbii ki, Kudiqoridzenin çıxışından təzə bir şey öyrənmədilər. Yeni müdirin təyinatını, lazımlığı kimi, alqışlarla qarşıladılar və dağlışdılar.

Həmin gün yeni müdir ağ xalat geyib, ekskursant kimi bütün fermanı gəzdi, hər inəyə baxdı. Ertəsi gün hamı bildi ki, Lomtadzenin sadəcə "fəxri müdir" kimi qalmaq fikri yoxdur, o, işlə məşğul olmaq istəyir.

Səhər südlə dolu bidonları maşına yükləyən vaxt, dəri gödəkçəli bir kişi Karlonun otaqına girdi və stola bir kağız qoydu.

- Bağışlayın? - deyə Karlo eynəyini alına qaldırdı. Kişi özünü təqdim etdi: ekspeditor Todadze. Karlo kağıza qol çəkdi. İsveçrədə artıq buna öyrənmişdi - əgər kağız verirlərsə, demək qol çəkmək lazımdır.

- Bağışlayın, ekspeditor nədir? - deyə ferma müdürü soruşdu.
- Mən, süd aparan maşını müşayət edirəm.
- Siz, sürücüsüz?
- Xeyp, sürücü başqasıdır. Mən isə südü mənzil başına bütövlükdə çatdırmaq üçün müşayət edirəm.
- Siz, fəhləsiz?
- Xeyr, fəhlə bizi orda qarşılayacaq.

- Belə olan halda, bəs siz nə iş görürsüz? Todadze gülümşəyib, ətrafına baxdı və sakitcə dedi:

- Bəyəm, sürücüyə süd etibar etmək olar? Bura sizə İsvəçrə deyil. O, yolda bidonlara su artırı bilər.

Karlo özünü itirdi. O əvvəlcə fikirləşdi ki, Todadze zarafat edir, istədi gülsün, sonra ekspeditora baxıb susdu.

- O, xəstədir?

Kim?

Sürücünü deyirəm.

Məhz xəstə olmadığına görə belə edər. Otuz bidondan beşini bazarda satacaq, yerinə su tökəcək.

- Siz demək istəyirsiniz ki, sürücü oğrudur? - Karlo pəncərəni açdı və maşının yanında əlləşən sürücüyə dəvə nalbəndə baxan kimi baxdı.

Ancaq ferma müdürü ekspeditorum sözlərinə şübhə etdi. Əgər sürücü südü oğurlayırsa, nə üçün indiyədək onu həbs etməyiblər, əgər burada südə su qatmaq qaydadırsa, onda kim zəmanət verə bilər ki, onlar bu işi birlikdə və daha da müvəffəqiyətlə etməyəcəklər.

Karlo rahatlığını itirdi. Əlində kağız olan sürücüyə, ya da Todadzeyə rast gələndə bütünlüyü. Ona elə gəlirdi ki, sürücü və ekspeditorum, siçan-pişik kimi bir-birindən zəhləsi gedir.

Karlonu bir şey də təəccübləndirirdi ki, fermada bütün günü xeyli adam hərlənir (müdir hələ hamı ilə tanış olmamışdı), ancaq səhər və axşam işçi qüvvəsinə böyük ehtihad olanda əməkdaşların çoxu yoxa çıxırdı. İnəklərin yanında beş cavan sağıcı qız olurdu, səhərlər isə iki nəfər - Şako və Melenti - naxırı çölə aparırdı.

Lomtadze çox çalışırdı ki, bu adamların kim olduğunu öyrənsin, heç cür bacarmırdı. İşçilərdən kimi saxlayıb soruşdurdu ki, "bağışlayın, siz hansı vəzifədə çalışırsınız?" - elə anlaşılmaz

cavab verirdilər ki, müdir onlardan öz missiyası haqqında yendən soruşmağa xəcalət çəkirdi. İlk baxışda narahatçılıq üçün heç bir əsas yox idi. Hamı işlə məşğul idi, sanki heç kəs avaraçılıq etmirdi. Hamının ilhamlı siması vardı. Baytar həkimi və feldşer bütün günü inəklərin sağlamlığı haqqında dəftərxana kitablarına nəsə yazırıldılar. Yerli komitənin sədri Nodar Kartsivadze çalışırdı ki, əmək qanunvericiliyinə riayət olunsun, xalq nəzarəti komitəsinin sədri Tsotadze bütün günü əlini qoynuna qoyub, deyinə-deyinə fermanın həndəvərində gəzişirdi, ferma müdirinin müavini Şakro Qlontinin söyüsləri qurtarmırdı, təbliğatçı Nora Abuladze axşamlar kimi tuturdusa, oturdub ona qəzet oxuyurdu, gündüzlər isə mətn yazıb plakatlar çəkirdi. Qarımış qız olan mədəniyyət işçisi Nunu Mçadadze tam tənhalıqda ferma estradasında aya baxa-baxa panduri çalıb oxuyurdu. Ancaq beş sağıcı qız və iki naxırçı 267 baş inəyə və bir o qədər də buzova qulluq edirdi.

Vaxt keçdi. Yay qurtardı. Günlər bir-birini əvəz etdi, ancaq isveçrəli ferma müdürü fermanın işində dönüş yarada bilmədi. Burada hər şey qoyulmuş qayda üzrə gedirdi. Karlo hərdən qızışaraq, alovlu çağırışları ilə əməkdaşlarına müraciət edirdi: "buzovlara yem çatmir, hər tərəf antisanitariyadır, inəklərin sağılma intensivliyi çox aşağıdır, öz işimizi daha həvəslə yerinə yetirək!". Ferma əməkdaşları onu sakitcə dinişləyirdilər, sanki tam razılaşırdılar, lakin müdirin bu çağırışlarını tezcə də unudurdular.

Bir gün o, Qlontiyə tapşırdı: "Adamlara xəbər ver, sabah sanitarka günüdür, səhər naxırı çölə ötürəndən sonra tövləni təmizləyəcəyik". Şakro göründüyü kimi, adamları "xəbərdar etdi" - ertəsi gün səhər tövləni təmizləməyə ferma müdürü və iki sağıcı-qız gəlmişdi. Şakro təcili rayondakı müşavirəyə getdi, qalanları isə köksünü ötürərək, tövlə təmizləmək onların vəzifə borcu

olmadığını deyib, dağılışdılar.

Ferma müdürü, qırmızı guşədə oturub xəyala dalmış, mavi başlıqlı, cüssəli qızdan xahiş etdi ki, tövləni təmizləməyə kömək etsin. Qız başını yellədi, əlbəttə, əlbəttə, - deyib, o biri qapıdan çıxdı. Beş dəqiqədən sonra səliqəli geyinmiş Nodar Kartividze gəldi və tələsik müdirin qulağına piçildədi: "Bu qız staj toplamaq üçün komsomol-göndərişi ilə bura gəlib. Məktəbi qurtaran kimi istehsalata gəldiyi üçün iki gündən bir qəzetlər onun haqqında yazır. O, həm də kənd sovetinin deputatıdır. Xahiş edirəm, onu rahat burax, peyinin iyinə dözə bilmir, yoxsa qaçıb gedər". - "Ümümiyyətlə, o qız fermada nə iş görür?" - deyə, Karlo zəif səslə yerli komitənin sədrindən soruşdu. "Ümümiyyətlə, heç nə. O, burda oturub jurnalistlərin suallarına cavab verir və inəklərin fonunda fotomüxbirlərə gülümşəyir ki, fermada həqiqətən gənclər çalışır. İndi belə qızlar tək bizim fərmada deyil hər bir müəssisədə var". Kartsividze belə hesab etdi ki, bu məsələni kifayət qədər işıqlandırdı, sanki nə isə xatırlayıb, sürətlə otaqdan çıxdı. Kabinetinə daxil olub, qapını bağladı və yüksək mənəvi intellektualına uyğun fikirlərinə qapıldı.

Keçmiş mühacir isə tədricən bu qənaətə gəldi ki, fermadakı əməkdaşlar inəklərə qulluqdan başqa hər işlə məşğuldurlar. Bu fikir onun əhvalını pozurdu, lakin yenə də ümid edirdi ki, bu gün olmasa da, sabah bu saxta, gözə kül üfürmək təşəbbüsleri dəf ediləcək və ferma əməkdaşlarının enerjisini bilavasitə inəklərə qulluq etməyə yönəldəcəkdir.

Həftə ərzində Nora Abuladze ot üzərində qırmızı çit parçaları sərib, şəkil çəkirdi. Hazır şuarların birində yazılmışdı: "Hər inəkdən süd sağımini 300 kilogram artırıq", digərində isə: "İri buynuzlu mal-qaranın orta çəkisini 370 kilograma çatdırıq", üçüncüsündə isə - "Əldə olunan nəticələr - son hədd deyildir!".

Karلو uzun müddət bu şüarların ətrafında gəzişdi və Nora **bır** anlığa tək qalanda fürsətdən istifadə edib soruşdu: "Ümümiyyətlə, bu şüarlar yaxşıdır, ancaq nə üçün məhz 300 və 370 kilogram, axı bu bizzən asılı deyil?".

- Nora, ətrafına göz gəzdirib, dedi: "Canfəşanlıq göstərsək hər şeyə nail olarıq."

- Canfəşanlıq - bu yaxşıdır, bəs ot boy atmırsa? Bundan başqa, bu ay kəpək gətirmədilər. Birdə ki, başqa şərtlər də var.

Nora güldü.

- Kəpək gətirilməməsində siz günahkarsınız, hörmətli Karlo. Şakro Qlontini göndərərdiniz bu işi sahmana salardı.

Ümümiyyətlə, anbarın işçilərini maraqlandırmamasınız, bizə heç bir şey verməyəcəklər. Bəyəm, sizdə İsvəçrədə belə deyil?

Lomtadze, başı ilə hə, - dedi. Əslində isə heç cür başa düşə bilmirdi ki, kəpək almaq üçün anbar müdürüni nə üçün maraqlandırmaq lazımdır. Nora dedi:

- O ki qaldı bu plakatlara, onları çoxdan asmaq lazım idi. Bu sosializm yarışının plakatlarıdır. Biz gecikmişik.

Karلو əlini qulağına qoyub soruşdu: nə?

Abuladze az qaldı ki, hecalasın: Sosializm yarışı.

- Biz kiminlə yarışırıq?

- Yakutiyanın Çukçukiya kəndinin heyvandarlıq ferması ilə yarışırıq.

- Nə üçün belə uzaq məsafədən yarışırıq, onlar bizə nə pislik edib? - deyə, Karlo səmimi, ancaq sadəlöhvcəsinə soruşdu. Nora bu suala cavab verməkdən yayındı və nərdivan gətirməyə getdi. Nora özündən asılı olmayaraq düşündü ki, doğrudan da belə uzaq bir təsərrüfatla yarışmaq nəyə lazımdır? Qayıdanda isə artıq başqa şeylər haqqında düşünürdü. Nərdivanı isə əslində heç gətirmədi.

Lomtadze, Doberazeni fermasını təkbaşına gəzirdi və

təəccüblənirdi ki, allahın iradəsi ilə yaradılmış bu ferma yaxşı ki, hələ də fəaliyyət göstərir. Başa düşə bilmirdi ki, əlinə qəşov götürməyə iyrənən, bu adamlarla plan necə dolurdu. Hami elə bil ki, iynə üstə oturmuşdu, sanki bir anlığa fermaya baş çəkib-dincəlib, sonra xidməti işlərini davam etdirməyə gedirdilər. Fermada staj toplamaq üçün oturan həmin qız da belə fikirləşirdi, təsəvvür edin ki, hətta müdirin müavini olan Şakro Qlonti də elmi dərəcə almaq istəyirdi və gecələr dissertasiya işinin mövzusu üzərində əlləşirdi.

Fermaya qonaq gəldikdə, bir həftə ərzində kəsilən iki buzovu sənədlərdə canavarın üstünə yazanda, Karlo öz əməkdaşları ilə xüdahafizləşmədən, şeylərini yiğisdirib getdi. Bu hadisə müdir təyin olunduğu vaxtdan dörd ay yeddi gün keçdikdən sonra baş verdi.

Raykom katibi keçmiş mühacirin ərizəsi ilə diqqətlə tanış olduqdan sonra soruşdu: - Bəs deyirdiz ki, Cenevrə ətrafında fermanız olub, heyvandarlıqdan başınız çıxır? Necə oldu ki, belə tez darıxdınız?

- Bilmirəm... Düşünürdüm ki, öyrəşərəm... Ancaq, sizin fermalar tamamilə fərqlidir. özümü itirdim, yəqin şeytan yoldan çıxartdı... Məni bağışlayın... Görünür, qocalıram... – deyə, başını aşağı saldı.

Karlo yeni təyinat aldı. - Onu rayon kitabxanasına müdir təyin etdilər. İndi də orada işləyir.

## TƏBİB

Telefon zəng çaldı. Yuza dərhal dəstəyi qaldırdı: "Eşidirəm". Heç kəs cavab vermədi. Dəstəkdə kiminsə nəfəsi eşidilirdi. Iyirmi dəqiqə sonra qapı döyüldü. Yuza onu gözləyirdi. Adətən sirli telefon zəngindən sonra qapı döyüldərdi. Ya sahə müvəkkili gələr, vaxtını öldürmək üçün, ya pərən-pərən olmuş Xalq cəbhəsi üzvləri, ya maliyyə agenti, ya da Yuzanın "fəaliyyəti" ilə maraqlanan qonşu, dünən papağının orada qalıb-qalmadığını bəhanə edib gələrdi.

Yuza qapını açdı. Qapının arxasında yumrusifət, kürən, uzun saçlı, orta yaşlarında boz plaşlı kişi dayanmışdı.

– Mənim yanımı gəlmisiz? – deyə Yuza azca geri çəkildi. Artıq otara keçmiş kişi:

– Bəli, - dedi, - əgər etiraz etmirsinizsə, sizinlə danışmaq istəyirəm.

– Bağışlayın, mən kiminlə danışıram? - Yuza hiss olunacaq istehza ilə soruşdu.

– Mən indi hər şeyi izah edərəm, qorxmayın, xoş niyyətlə gəlmışəm.

– Qorxmağı çıxdan yadırğamışam. Sizi dinləyirəm.

Yad adam plaşını çıxardı, stolun söykənəcəyinə aşındı, stola yaxın oturdu, əllərini stola qoydu, barmaqlarını çarpzadı və Yuzaya baxdı.

- Mən psixiatram, Əmək döngəsindəki psixonevroloji klinikada işləyirəm.

- Cox gözəl!

- Xidməti işimə görə gəlmışəm. Bu mənim sahəmdir və profilaktika məqsədi ilə hamını psixi yoxlamadan keçiririk. Heç olmasa müsahibədən.

- Buyurun, buyurun. Bu nə isə yeni işdir?!

- Bəli, bu yeni göstərişdir. Nə edəsən ki, əsəbi əsrədə yaşayırıq!  
 - Mənimlə probleminiz olmayıacaq. Sizin iş üzrə məndə heç  
 nə...

- Şükr Allaha. Amma, öz aramızda əvvəlcə hamı belə düşünür,  
 - deyə yad adam güldü.

- Sizi dirləyirəm.

Yad adam cibindən xanalı kağız çıxartdı.

- Hörmətli Yuza, etiraz etmirsizsə, sizə Belçika testindən bir  
 neçə sual verəcəyəm.

- Bəs nə üçün Belçika testindən?

- Bu qısa testlə xəstəliyin ilkin mərhələsini səhvsiz müəyyən-  
 ləşdirmək olur.

- Buyurun, mən hazırlam.

- Hörmətli Yuza! Səhər evdən çıxanda, bəzən sizə elə gəlirmi  
 ki, qaz sobası söndürməyi və ya qapını bağlamağı unutmusuz?

- Bəli, olur.

- Tez-tez olur?

- Lap tez-tez.

- Siz qayıdısız və məlum olur ki, hər şey öz qaydasındadır:  
 həm qaz söndürülüb, həm qapı, həm də su kranı bağlanıb...

- Hə...

Yad adam xanalardan birinə işarə qoydu.

- Hörmətli Yuza, bəzən gecələr, sizə elə gəlirmi ki, qapı  
 döyüür?

- Yalnız gecələr yox.

- Bilirsiz, hansı döyülməkdən söhbət gedir? Haçan ki, diksinib  
 qalxırsız, qapıya tərəf qaçırsız, açırsız, orada isə heç kəs yoxdur,  
 sadəcə olaraq xəyalınıza gəlir.

- Belə də olur.

- Axırıncı dəfə nə vaxt olub?

- Xatirimdə deyil, bəlkə iki ay əvvəl.

- Həə, yaxşı.

Yad adam daha bir xanaya işarə qoydu.

- Hörmətli Yuza, necə yatırsız?

- Baxır necə yorulmuşam.

- Necə?

- Əgər çox yorulmuşamsa, onda bərk yatıram.

- Əksinə, çox yorulanda narahat yatmalısınız.

- Belə də olur.

- Yuxu necə, görürsüzmü?

- Çox tez-tez.

- Yuxuda böyük yanğından, ya daşqından, ya da qar uçqunundan qaçıb qurtarmaq istədiyiniz hallar olurmu?

- Bəzən olur.

- Siz rəngli yuxular görürsüzmü?

- Fikir verməmişəm.

- Elə tanışlarınız varmı ki, onlarla rastlaşandan sonra bütün günü əhvalınız pis olur, həyəcanlanırsız, özünüzə yer tapa bilmirsiz? Əgər bu tanış salondadırsa, siz oranı tezliklə tərk etməyə çalışırsınız?

- Bəli, iki-üç nəfər belə tanışım var.

Qonaq daha iki xanaya işarə qoydu və üzünü Yuzaya tutub, dedi:

- Deyə bilmərəm ki, testin nəticələri gözlənilməzdır. Sizin ki mi tənha, ehtiraslı və əsəbi həyat keçirən adamdan bunu gözləmək olardı. Hər on adamdan üçündə belə olur.

Əllərini qoynuna qoyan Yuza, psixiatra baxıb gülümsədi:

- Necə yəni?

- Sizdə nevrasteniyanın ilkin mərhələsidir. Bu mərhələdə xəstəlik qorxulu deyil, ancaq vaxtında müalicə olunmasa, təhlükəli

cinayətlər baş verə bilər.

Yuza psixiatrin gözünün içində baxıb, köksünü ötürdü:

- Aha, - mən nə etməliyəm?

Həkim cibindən vərəq çıxarıb, stola qoydu.

- Bu ərizə blankını doldurmaq lazımdır. Siz yazırsız ki, müalicəyə ehtiyacınız var, xahiş edirsiz ki, psixonevroloji klinikada uçota götürək və lazımlı gəlsə stasionarda yatırdaq.

Yuza kağızı itələdi, ayağa qalxdı və otaqda gəzişməyə başladı. Sonra yenə də oturdu və kədərli baxışlarla qonağa baxdı.

- Siz içəri girəndə, o saat başa düşdüm ki, şərəfli bir iş üçün gəlməsiz. Xahiş edirəm, xoşluqla çıxıb gedin. Sizi göndərən adama da deyin ki, bundan bir şey çıxmaz.

Yad adam siqaretini sümürdü.

- Bunu etmək asandır. Mən gedərəm, amma bilməlisən ki...

- Hə...yəqin ki, yenə görüşəcəyik və onda başa düşəcəksən ki, səni xilas etmək üçün buraya gəlmişdim.

- Çox sağ olun.

- Belə olan halda, sizin üçün ən yaxşı çıkış yolu, müalicə olmaqdır.

- Nədən müalicə olunmalıyam?

- Müalicə olunma, sadəcə olaraq uçota dayan.

- Axı nə üçün?

- Yuza, diqqətlə qulaq as. Yaxşı bilirsən ki, hansı təhlükəli işlə məşğul olursan. Məncə, özün də şübhə etmirsen ki, gəncləri təhrik etdiyini və hökümətə qarşı açıq çıkış etdiyini heç kəs sənə bağışlamayacaq. Mən adı həkiməm, ancaq bilirəm ki, öz xoşunla müalicə olunmaq istəməsən, başqa tədbirlərə əl ata bilərlər.

- Məsələn?

Sənə nə lazımdır ki, mütləq hər şeyi deyim. Səni davaya salıb, şuluqluqda ittiham edib, cinayət maddəsi yapışdırırlar, ya da

cibinə narkotik maddə atıb, onu yaymaqdə təqsirləndirərlər. Yaxud ki, allah eləməsin, avtomobil qəzasına salarlar. Dostcasına xahiş edirəm ki, dediklərimi heç yerdə danışma, yoxca mən bataram. Günaha batma, mənim uşaqlarım var.

- Axı bir başa salın görək, mən nə qələt eləmişəm?
- Bunun mənə dəxli yoxdur. Dedim ki, mən balaca adamam. İstəsələr, şahid taparlar ki, onların uşaqlarını təhrik edirsən, ölümə göndərirsən.
- Əgər bu blankı doldursam, məni rahat buraxarlar?
- Mütləq.
- Daha qəzadan və ya qalmaqaldan qorxmaya bilərəm?
- Sənə söz verirəm. Onda özümüz cavabdehik. Ta, özün daş atanacaq, sənə toxunmayacağıq.
- Bəs sonra? Axı, haçansa, kimsə bunu həqiqət hesab edə bilər?
- Necə yəni haçansa? Əzizim, sənin Napoleondan, Volterdən, Bayrondan, Mikelancelodan nəyin artıqdı? Onların hamısında nevrasteniya olub. Necə ki, görürsən, onlara heç bir maneçilik olmayıb.
- Sənə zəmanət verirəm ki, bu olmayıacaq. Biz həkimlər sirrləri ciddi saxlayırıq.

Həmin gecə həkim və onun "pasienti" xeyli məsləhətləşdilər. Psixonevroloji klinika xəstələrinin uzun siyahısına bir nəfər də əlavə olundu.

## ƏZİYYƏT

«Kargüzarlıq» birliyinin baş direktoru Aron Cakanidze səhvə yol verdi. Əgər o, çıxışının sonunda "indi iş sizdədir, şəraitə uyğun hərəkət edin" - desəydi, hər şey qaydasında olardı. Ancaq, təəssuf olsun ki, baş direktor dumansız çıxışının sonunda, işçilərə: "İnanıram ki, hər şey aydınlaşdır" - dedi. Bununla işləri korladı.

Bayaqdan soyuqqanlıqla ona qulaq asan alim və mühəndis-texniki heyətə hər şey anlaşılmaz oldu.

Aronun üstünə suallar yağırdırlar:

- Onlar bir təyyarədə uçurlar?
- Bilmirəm, onlar bir təyyarədə necə uça bilərlər...
- Bəs necə bilək ki, kim nə vaxt gələcək?
- Axı, bilirsiz, kim hansı ölkəyə təhkim olunub!
- Bəli, ancaq...
- Buna görə də, bir təhər öyrənmək lazımdır...
- Onları öz maşınlarımızda qarşılayaqq?
- Kimin varsa, bəli...
- Xvi piyadan on iki nəfər gəlir, onları necə yerləşdirim?
- İcarəyə "RAF" götür.
- Bəs, kimin maşını yoxdu?
- Taksi tutun...
- Simpozium on səkkizində başlayacaq, nə üçün adamları dörd gün əvvələ dəvət etmişik?
- İqlimə uyunlaşmaq üçün.
- Bəs, qonaqları dörd gün necə əyləndirək?
- Onlarla gəzintiyə çıxın.
- Onları evə dəvət etmək olar?
- Bəli.
- Çox sağ olun.
- Gündə neçə dəfə yemək verək, üç?

- Şəraitə üygün. Haçan acsalar. Hər şey qaydasında olsun, **çox** içirtməyin. Evlərinizdə gecələməsinlər, mehmanxanaya gətirin.

- Əgər özləri istəsə?

- Müstəsna hallarda olar...

- Yəqin ki, nə baş verdiyini oxucu anlayır. Lakin kənar fikirlərə düşməmək üçün novellanın müəllifinə tapşırılıb ki, sizi xəbərdar etsin: akademik Otebaşvilinin anadan olmasının 125 illiyinə həsr olunmuş simpozium keçirilir. Simpozium yetim-uşaqların tərbiyəsi problemlərinə həsr olunmuşdur. Açığını deyim ki, bütün dünyada bilavasitə bu problemlə məşğul olan alim yox idi. Buna görə də bu sahəyə yaxın olan elmlərdən də əvvəller Çürçuriyada keçirilmiş simpoziumlarda iştirak təcrübəsi olanları yada saldılar. Dəvətnamələr, aydınlaşdır ki, əvvəlcədən, daha doğrusu iki il əvvəl göndərilmişdi. Günaha batamamaq üçün deməliyəm ki, dəvət olunanlar tezçə də cavab vermişdilər. Onların hamısı təxminən belə yazırıdı: "Çürçuriya üçün çox darixmişiq, simpoziumda məmnuniyyətlə iştirak edəcəyik, ancaq akademik Otebaşvili haqqında heç nə eşitməmişik. Müvafiq ədəbiyyat tapmaqdə kömək edə bilərsizmi?" Təəssüf olsun ki, Otebaşvilinin əsərləri dönyanın heç bir dilinə tərcümə edilməmişdir. Lakin yetim uşaqların tərbiyəsi sahəsində böyük alim olan Otebaşvilinin həyatı haqqında qonaqlarda təsəvvür yaratmaq üçün tədbirin təşkilatçıları akademikin tərcüməyi-halını və əsərlərinin siyahısını hamiya göndərdi. Aydınlıq üçün məktublarda həmin ölkələrdə Otebaşvilinin təxminini analoqu ola biləcək adamlar da göstərildi. Bu qonaqların işini xeyli yüngülləşdirmişdi.

Artıq simpoziumun keçirilməsi üçün bütün hazırlıq işləri arxada qalmışdı. Təşkilat komitəsi sonuncu iclasını keçirirdi. Gündəlikdə birinci olan "Qonaqların qarşılanması və yerləşdiril-

məsi" ilk baxışda sadə məsələ idi. Ancaq bu cür tədbiflərdə iştirak edənlər bilir ki, xarici nümayəndələri qarşılamaq, müşayət etmək və xidmətində durmaq kimi şərəfli missiyası olan adı işçilər necə oda düşmüşdülər.

Qoyulan suallara verilən cavablar tədbir sahiblərinin hüquq və vəzifələrinə bir aydınlıq gətirmədi. Əksinə, suallar çoxaldıqca Aron Cacanidzenin cavabları da bir o qədər dumansız olurdu. Sual verən adam da, əslində ondan aydın cavab gözləmirdi. Bəziləri yalnız özünü yada salmaq üçün sual verirdilər. Məsələn, belə bir suala nə cavab lazımdır: "Qonaqlara suveniri gələndə verək, yoxsa yola salanda?" və ya "Banketdə qonaqlarla oturaq, yoxsa ayrıca?".

Misir üsulları ilə onurğalıların mumiyalaşdırılmasını öyrənən laboratoriyanın elmi əməkdaşı, gənc alim Buta Ckoidze isə özünü itirmişdi. İclasdan sonra gah bir əməkdaşın, Gah da digərinin arxasında qaçıb soruşurdu: "Allah xətrinə, deyin, aeroportda nə vaxt olmalıyam, qonaqları hansı çıxışda gözləməliyəm? Onlar Moskvadan bir təyyarə ilə gələsələr, sərnişinlərin arasında öz qonaqlarımızı necə tanıyacağam? Umumiyyətlə, birinci gün şam yeməyinə biz dəvət etməliyik, yoxsa təşkilat komitəsi hamı üçün ümumi təşkil edəcək?" O, bütün günü aeroportda oldu. İnkişaf etməkdə olan Apaapa ölkəsindən gələn üç nəfərlik nümayəndə heyətləri Moskvaya vaxtında çatmışdı. Ancaq Çurçuriyaya uçacaq təyyarə hava şəraitinə görə gecikirdi. Buta bildirdi ki, bütün nümayəndə heyətləri bir reyslə uçurlar, ona görə də qarşılıyanlar arasında bir nəfər belə tanış adam görmədikdə, təəccübəldədi. "Bəlkə mən səhv edirəm, bəlkə təyyarə başqa aeroporta enib?" - deyə, fikirləşdi, sonra da bu cəfəng fikri kənara atdı, cünki Çurçuriyanın payaxtında başqa aeroport yoxdur.

Güclü yağış yağğırdı. Gözləmə zalının pəncərələrindən nəhəng

dəmir quşların qanadları altındaki sarı yük maşınları sankı ana ördəyin yanındakı balaları kimi qurdalanırdılar. Hər təyyarənin yanında eyni mənzərəni müşahidə etmək olurdu: iki yukdaşıyan işləyirdi, yaxınlıqda isə beş-altı nəfər kombinezonlu adam diqqətlə yükləməni izləyirdi. Butanın yaxınlığında kreslolarda İnturistin bələdçiləri söhbət edirdilər. Bələdçilərdən biri danışırkı ki, gerontologiya üzrə simpoziuma gəlmış iki əcnəbini dörd gün necə gəzdirib, orada məruzə ediblər, sonra da məlum olub ki, onlar orta əsr freskaları üzrə simpoziuma gəliblərmiş. Buta əvvəlcə güldü, sonra isə tezcə soyudu, düşündü ki, bu mənim də başıma gələ bilər.

Simpozium iştirakçıları olan təyyarə yalnız ikinci gün axşam saat altiya gəldi. İki gün gözləməkdən yorulmuş Buta sevincindən qonaqları trapın yanında qarşılıamaq üçün beton meydançaya çıxməq istədi. Şübhəsiz, onu buraxmadılar, sərnişinlər təyyarədən çıxınca, mumiyalaşdırma üzrə gələcək mütəxəssis başını barmaqlıqlar arasından salıb, qonaqları görməyə çalışırdı. Buta bu müddətdə tamam islanmışdı. Başı papaqlı barmaqlıqdan keçmədiyi üçün papağını çıxarmışdı, ancaq ağılna gəlmirdi ki, barmaqlıqlar arxasından papağı başına qoysun.

Axırıncı sərnişin darvazadan çıxanda, Buta qorxuya düşdü. "Üzdən necə də sakit görünürler, arxayındırlar ki, onları diqqətsiz qoymayacaqlar. Ancaq bilmirəm ki, öz qonaqlarımızı bu camaatın içində necə tapacağam. Qışqırmayacağam ki! Bəs qalan əməkdaşlar hardadır? Cacanidzenin yanında hamısı dil-dil ötürdülər: bütün dəstəni mənim öhdəmə atmağa utanmırlar?!" Bu vaxt, birliyin referenti Zaladzeni gördü və bir qədər özünə gəldi. O, yaxınlaşış siyahını oxumaqla məşğul olan referentin çiyninə toxundu.

- Mən Apaapa ölkəsinə təhkim olunmuşam. Zaladze gözlərini

qırpmadan cavab verdi:

- Hə bilirom.

- Nə olsun?

- Necə nə olsun?

- Onları camaatdan seçə bilmirəm, hardadırlar, hansı tərəfə getdilər?

- Qorxma, öz işlərini bilirlər, heç yana qaçmazlar, hamısı buradadır...

- Onlar öz baqajını alanacaq gedim taksi gətirim.

- Nə alanacaq?

- Baqajı deyirəm, almalıdırlar axı.

- Hə.

- Mən taksi dalınca gedirəm. Sən burda olacaqsan?

- Hə.

Zaladze gözünü siyahıdan ayırib, təəccüblə, taksi dayanacağına yollanan Çkoidzenin arxasında baxdı. Deyəsən, referent heç başa düşmədi ki, gənc alim ondan nə istəyirdi, taksi ilə baqajın nə əlaqəsi vardı.

Taksi növbəsində Buta uzun müddət, lap yoqa səbri ilə dayandı. Yağış ara vermək bilmirdi, hətta dayansa da, Buta üçün bunun artıq mənası yox idi. Onun paltosu çoxdan islanmışdı, demək də olmur, hətta alt paltarı da tam su idi.

Nəhayət onun növbəsi çatdı. Taksiyə oturdu, sürücüyü baqaj şöbəsinə getməyi tapşırıdı. Dayanmış transportyoru, boş zali görəndə, bir qədər özünü itirdi. Qolunda qırmızı sarğı olan növbətçidən, doqquz yüz iyirmi beşinci reysin baqajının gətirilib-gətirilməməsini soruşdu. Növbətçi: gətirdilər də, aldılar da, indi isə İrkutskdan gələn təyyarənin baqajını gözləyirik, - dedi. İlahi, mən batdım ki, deyən Buta əlini alına vurdu. Özünü belə itirmiş sərnişinləri çox görmüş növbətçi isə sakitcə baxırdı.

Buta qaçıb, taksiyə gəldi, oturanda, paltosunun kəmərini tesadüfən ayağının altında qoydu, azca qaldı ki, boynu sınsın. Sürücü oturacağa yrixılan Butanı güclə saxladı: ümid edirəm ki, hər şey qaydasındadır. Hə, hə, bu zibil kəmər... –deyə Buta cavab verdi. Qonaqlar artıq gediblər, Allah xətrinə məni "Çurçuriya" mehmanxanasına apar.

O, mehmanxananın fırlanan qapısında Aron Cacanidze ilə rastlaşdı. Direktora çatmaq və hər şeyi izah etmək üçün qapını itələdi. Qapı bərk fırlanırdı. Çaplinin məşhur filmində olduğu kimi, direktor və işçiləri azi beş dəfə öz oxları ətrafında firlandılar. Dəqiq bilirəm ki, bu vaxt onlardan heç biri böyük amerikan (və ya alman, ya da isveçrəli) aktyoru haqqında düşünmədi.

Buta nəhayət telefonlaşdırılmış maşına qaçan Cacanidzeyə çatdı və qışqıraraq dedi:

- Batono Aron, mən təyyarəni qarşıladım. Aron heç dayanmadı.
- Danış, əzizim, bir az tez-tez de, nə istəyirsən ...
- Mən Apaapa nümayəndə heyətini qarşılayıram!
- Hə, bilirəm, əzizim, hərəkət et, sənə məsul bir iş tapşırılıb, etimadı doğrult. Mən istəyirəm, hamı görsün ki, bu necə mühüm işdir. Yaxşı, saqlıqla qal!- deyib Cacanidze əlini qapının dəstəyinə uzatdı.
- Siz bilirsiniz, mənim başıma nə iş gəlib?! –deyə Buta eynəyini çıxartdı, - onsuz da eynəyi elə tərləmişdi ki, heç nə görmürdü.
- Hə, dinləyirəm - hiss olunurdu ki, Aron çox tələsir -tez-tez danış, qərargahda məni gözləyirlər.
- Mən taksi tutana qədər qonaqlar gediblər. Birliyin rəhbəri təəccübə soruşdu:

- Hara gediblər?
- Yəqin ki, buraya.
- Buraya, hara?
- Mehmanxanaya, gərək ki, Zaladze onlarla idi. Səbri tükənən direktor dedi:
- Tez de görün, indi nə etməliyəm.
- Mən deyirəm, qonaqlar... Mən taksidə tək gəldim... Onlar baqajı gözləyirdilər... Zaladze də orada idi... Mən yaxınlaşanda artıq onlar yox idi...
- Hə, çox pis... Qonaqlar nə düşünəcək, onları necə itirmək olar. Yox, bu bağışlanılmazdır. Əlbəttə, sənə asan iş tapşırırmamışdım... Sənin düşmənlərin deyirdilər ki, çox cavansan, işin öhdəsindən gəlməzsən. Mən isə dedim ki, sənə etimad göstərmək olar. Sən kimə təhkim olunmusan?
- Apaapadan gələn nümayəndə heyətinə.
- Çox yaxşı. Onlarla danış, lazımlı adamlardır, bizi çox sevirlər. Maşına oturaraq, sürücüyə, sür gedək!- dedi və karıxmış Butadan soruşdu:
- Mənimlə bir işin var?
- Yox, - deyib, Buta mehmanxanaya qayıtdı.
- O, mehmanxananın inzibatçısından xahiş etdi ki, Apaapa nümayəndə heyətinin familiyalarını və telefon nömrələrini yazsın. Buta onların nömrəsinə zəng vurmaq üçün sıxıla-sıxıla telefondan istifadə etmək üçün icazə istədi, dili dolaşa-dolaşa: qonaqların şam yeməyinin qayğısına qalmalıyam və bəzi məsələləri danışmalıyam - dedi. Onun izahını diqqətlə dinlədi, lakin, bu eynəkli və səliqəli xarici görkəmi olan gəncə mehmanxana telefonundan istifadə etməyə üstünlük verən bir əsas tapmadı. Belə hallarda, bütün inzibatçılar kimi cavab verdi:
- Əzizim, bu telefonla zəng etmək olmaz, avtomatdan istifadə

edin. Butanın, hətta avtomat üçün sikkəsi olsa da, biliydi ki avtomat telefon utanmadan pulları udacaq. Büna görə də tanımıdiği qonaqlarını bir yerə yiğmaq üçün ən sadə üsuldan istifadə edərək hər birinin qapısını döydü. Bir neçə dəqiqədən sonra Apaapadan gələn qonaqlar-üç bəstəboy kişi – cənab Xambo, cənab Xaambo və cənab Xmbo, hollda Butanın qarşısında oturmuşdular. Onlar hər dəqiqə gülümşəyirdilər və Butanın hər kəlməsindən sonra səmimi minnətdarlıqlarını bildirirdilər. Qonaqları salamladıqdan sonra onları programla və akademik Otebaşvilinin fəaliyyəti ilə tanış etdi. Büta mədəni qonaqların programdan başqa bir arzu-istəkləri olub-olmadığını soruşdu.

Aydın oldu ki, qonaqların öz minimum-programı var. Onların maraq dairəsi ilə yetimlərin tərbiyəsi problemi arasında heç bir ümumi şey yoxdur. Butanın təcrübəsi olsayıdı, belə sual verməzdi və bununla da öz həyatını xeyli yüngülləşdirirdi, üstəlik də xoşagəlməz işlər olmazdı.

Cənab Xambo Qara dənizdə olan rəngbərəng balıqqulaqları almaq, Vadrziyanı görmək və keçən əsrdə xalq alətləri ustası Baltadzenin emalatxanasında düzəldilmiş çianuri almaq istədiyini bildirdi.

Cənab Xaambo dedi ki, onun qardaşı Çurçuriyada olarkən küçədə Omar deyilən bir nəfərlə tanış olub, ancaq adını və familiyasını bilmir. Omar ona qaban dışından tilsim hədiyyə edib. Indi, cənab Xaambonün qardaşının göndərdiyi məktubu Omara çatdırmaq lazımdır.

Cənab Xmbo bildirdi ki, iyirmi beş il əvvəl dəniz suyundan duz alınması haqqında bir kitab yazıb, lakin Apaapada çap etdirə bilməyib, indi Çurçuriyada onu nəşr etdirmək istəyir. Bir halda ki, özü gəlib, qonorarını da elə buradaca almaq istəyir ki, mühasibatlıq əziyyət çəkib Apaapaya köçürməsin.

Buta qonaqlara kömək etmək istədiyini bildirdi. Həmin axşam restoranda şam yeməyi yedilər. Şam yeməyi zamanı Buta qonaqları Çurçuriyanın adət və ənənələri ilə tanış etdi, səmimi və inandırıcı şəkildə sübut etdi ki, çurçuriyalı üçün qonaq allahın elçisi deməkdir, buna görə də cənab Xambo, Xaambo və Xmbo belə xırda şeylər xahiş etdiklərinə çox təəssüfləndilər. Bilsəydik ki, burada qonaq üçün özlərini öldürürlər, öz xahişlərimizi daha diqqətlə götür qoy edərdik. Əziz apaapalılar heç ağıllarına da gətirə bilməzdilər ki, onların "xırda" xahişləri misir üsulları ilə mumiyalaşdırmanı öyrənən laboratoriyanın əməkdaşını taqətdən salacaqdır.

Ertəsi gün o, Aron Cacanidzenin evinə gəldi, yaxşı bilirdi ki, ancaq belə sübh tezdən onu tapa bilər. Direktor artıq getməyə hazırlaşındı və qapını bağlayırdı. Düzünü demək lazımdır ki, Butanın gəlməyinə sevinmədi.

Butanın qolundan girib, maşına tərəf gedən Cacanidze dedi:

- Tez-tez danış, əzizim.

Maşının qapısını açıb portfeli sürücüyə verdi, Butaya hiss etdirməyə çalışdı ki, söhbətə vaxtı yoxdür.

- Mən onları gördüm, danışdım, olduqca nəcib adamlardır.

- Zəhmət olmazsa, yadına sal, sən kiminlə danışdın? -deyə Cancanidze qırıldı.

- Apaapa nümayəndə heyəti ilə, mən onlara təhkim olunmuşam.

- Hə, hə, dünən yaxşı alınmayıb, Zərər yoxdür.. Gərək böyük operativlik, göstərəsən. Belə səhvlər buraxmaq olmaz, əzizim. Coxları baxır ki, biz səni bu işə cəlb etmişik. Düşünməzdim ki, sənin bu qədər düşmənin var.

- Mən onlarla danışdım, programla tanış etdim. Hər şey xoşlarına gəldi, ancaq bəzi kiçik xahişləri də var.

- Öz aramızdı, başqası olsayıdı belə səhv'lərə görə cəzalandırırdım, ancaq səni bağışlayıram. Qonaqların qarşısında biabır ola bilmərik. Əzizim, sən bizi cox pis vəziyyətdə qoymusən.

- Siz nə deyirsiz, hörmətli Aron?
- Sən mənə nə deyirdin? Qonaqlarla hansı səhvi buraxmışsan?
- Onların hamsını avtobusla Zaladze gətirib.
- Zaladze. Sən elə düşünürsən ki, biz Zaladzenin başını sığallayacaqıq?! Başqa vaxt mən Zaladzeni də danlayacağam. Yaxşı, bu dəfə bağışlayıram, bax bir də belə etmə...

Cacanidze maşına oturdu.

Buta maşının dəstəyindən tutaraq dedi:

- Hörmətli Aron, mən ona görə narahat etdim ki, qonaqların problemləri var.

- Əlbətdə olacaq, əzizim, bəs necə, problemsiz iş olmaz! Ancaq sənə tapşırılan işi yerinə yetirməliyidin. Bir az tez de, nə etməliyəm?

- Cənab Xambo balıqqlağı almaq və Vardzianı görmək, bir də Baltadzenin düzəltdiyi çianuri almaq istəyir, indi o çianurunu, gündüzlər çraqla da axtasan tapılmaz! Cənab Xaambo, Omara məktub vermək istəyir, amma nə familyasını, nə də ünvanını bilir. Cənab Xmbo isə dəniz suyu haqqında yazdığı kitabını nəşr etdirmək istəyir... - deyə, Buta pulemyot kimi səpdi.

- Deyirsən yazüb? Düşünürsən ki, mən inanmiram? - deyə Cacanidze fikirli-fikirli sözü uzatdı. - Əlbəttə, inanıram, amma hər halda vaxtında gəlməliyidin, gecikmək lazımdır. Yaxşı salamat qal! Sən iradlara incimə, hələ cavansan, etiraz da etmə. Bilirsən mənə elə indi də nə qədər irad tuturlar?! Sür! - deyə sürücüyü tərəf döndü.

Maşın tərpəndi, Buta maşının yanınca tələsik addımlayaraq,

fikirli-fikirli qabağa baxan direktora qışqırıldı: "Balıqqlağı, rəngbərəng... Baltadze! Çianuri! Məktub, duz haqqında, duz haqqında..."

- Cox yaxşı, cox gözəl, -deyən Cacanidze, küçənin ortasında qalmış Bütaya qışqırıldı: -Nəzərə al ki, bu dəfə bağışlayıram, bax, bir də təkrar olmasın...

\* \* \*

Simpozium əla keçdi. Qonaqlar hamısı - kimi təntənəli açılışda, kimi plenar iclaslarda, kimi də zəhmətkeşlərlə görüşlərdə - çıxış etdilər. Bəzisi də natiqliyə olan ehtirasını banketdə yerinə yetirdi. Düzdür, qonaqlar, bir qayda olaraq Otebaşvilini xatırlamadılar. Buna baxmayaraq, qonaqların hər bir çıxışı yerlilərin böyük heyrətinə səbəb olurdu, çünkü qonaqlar ilk sözü Çurçuriya dilində deyirdilər. Bu da, simpozium sahiblərinin cox sevindirirdi.

Simpoziumun qonaqlarını böyük avtobuslarla bir şəhərdən digərinə aparırdılar. Nümayəndə heyətlərinə təhkim olunmuş alimlərdən qonaqlarla yalnız Buta Çkoidzeni görmək olurdu. O, ya inkişaf etməkdə olan Apaapanın nümayəndə heyətinin yanında vurnuxurdu, ya da ətrafdakılar və Aron üçün də analaşılmaznidalar ilə Aron Cacanidzeni axtarırdı:

- Soruşurlar ki, nə vaxtacan bizim başımızı aldadacaqsan? Balıqqlığı... Vardzia, məktub... duz alınması!

Butanın əlindən cana gəlmış Aron Cacanidze, sanki marafona çıxmış adam kimi maşına qaçırdı və sürücüyü qışqırıldı:

- Tez sür, görmürsən ki, çatır, tez, tez!

...Apaapa nümayəndə heyəti, elə arzuları da gözündə getdilər, bəlkə də bilirdilər ki, bu arzuları həyata keçməyəcək, ancaq bir şeyi təsəvvür etmirdilər ki, onlar gedəndən bir gün sonra Buta Çkoidze işdən çıxməq haqqında ərizəsini direktorun stoluna qoydu.

## SEHRBAZ

Sehrbaz Karlo Çio Axavai kəndinin mədəniyyət evində maqnitofonun xışlılı səsi altında səhnə ətrafında iki dövrə vurdu, sonra dayandı, gözlədi ki, zal sakitləşsin və dedi:

- Salam! Salam dostlar! Sehrbaz Karlo Çio sizin hüzurunuzdadır! İlk dəfədir ki, bura gəlmisəm. Yəqin ki, bu səhnədə çox sehrbazlar çıxış edib və belə hesab edirsiz ki, tamaşaçını aldatmadan fokus göstərmək olmaz. Sehrbazın işi sizə asan gəlir, ancaq onu bir başqası etsə, deyərdiniz ki, bu möcüzədir! Arxayınsız ki, müxtəlif fəndlərlə, əllərimizin çevikliyi ilə tamaşaçını aldadırıq, ağa qara deyirik, doğrunu yalana qatırıq. Elə deyilmi? Açığını deyim ki, mənə də bir neçə fokus məlumdur, ancaq bu gün onları göstərməyəcəyəm. Sizə söz verirəm ki, həyatımda ilk dəfə bu gün hər şey yalansız olacaqdır. Bu gün son dərəcə doğrucul olacağam, xeyirxah tamaşaçılarına göstərəcəyəm ki, məndə anadangəlmə möcüzəli biocərəyanlar var və titanik zəhmətlə çox şeylərə nail olmuşam. Bu gün öz assistentimin də xidmətlərindən imtina edirəm, o, indi pərdə arxasında dayanıb, əsəbiləşir: belə davam etsə, işsiz də qalmaq olar. Ancaq qoy narahat olmasın, onun üçün həmişə iş tapılar - səhnəni hazırlamaq, maqnitofonu qoşmaq və s. Gəlin başlayaq! Düzdür, bu gün çox istidir, ancaq acizanə xahiş edirəm ki, son dərəcə diqqətli olasınız. Qoy mənim geyimim sizi təşvişə salmasın. Biz sehrbazlar, öz ustادımıza and içmişik ki, tamaşaçı qarşısına başqa libasda çıxmayaq. Bu libas xüsusi şərait tələb edir. Əgər adı şəraitdə -ictimai nəqliyyatda və ya yeməkxanada, fokus göstərməyə başlasaq, camaat dəli olar, üstəlik Umumdünya sehrbazlar assosiasiyanından xaric olunarıq.

Deməli, danışdıq - bu gün səhnədə həqiqət hökm sürəcək. Xahiş edirəm, aranızdan bir nəfər qalxsın. Əgər sizi aldatmağa

cəhd etsəm, məni ifşa etsin, onda özümü məğlub nəsab  
 edəcəyəm. Sözümüz sözdür. Söz verdim, deməli, vədimə əməl  
 edəcəyəm. Kim assistentlik etmək istəyir?

Qoçaq olun, cəsarətli olun, burda qorxulu heç nə yoxdur!

Üçüncü cərgədən başında saman şlyapa olan bir kişi qalxdı.  
 Şlyapasını yanındakı tamaşaçıya verdi, cibindən dəsmal çıxarıb,  
 qırvım saçlarını və boğazını sildi, səhnəyə tərəf getdi.

Zaldakılar əl caldılar.

Gözbağlayıcı Cio əllərini yelləyərək dedi:

- Özünüzü tamaşaçılara təqdim edin.

Yan-yörəsinə baxan "assistant" dedi:

- Vaşakidze.

Zal bürkü idi, Vaşakidze düşündü: "Elə bil məni şeytan  
 qıdıqladı, bu istidə səhnəyə niyə çıxdım, düşünəcəklər ki, muzdla  
 razılıq vermişəm... Sakitcə yerimdə oturmuşdum, gərək  
 oturaydım. Xaşal qarnımı göstərməyə çıxdım". Ancaq artıq gedcir  
 - arxaya yol yoxdur.

Karlo Cio sumkasından diametri bir qarış olan nikelləşdirilmiş  
 halqlar çıxartdı. Halqalardan dörd-beşini öz qoluna keçirtdi,  
 ikisini Vaşakidzeyə uzatdı, ikisini isə əlində tutdu.

Zaldakılar eşitsin deyə, uca səslə "assistantə" dedi:

Möhkəmliyini yoxlayın. Assistant ciddi-cəhndlə halqlarını yoxladı  
 və möhkəm olduğunu təsdiq etdi.

Sehrbaz əlində tutduğu halqlarını ona uzatdı:

- Büyürün, bunların da eyniliyi və möhkəmliyini yoxlayın.  
 Fırıldaq yoxdur ki? İndi mənimlə birlikdə belə edin, - deyə, o  
 halqlarını bir-birinə vurdu, - bəlkə, onları bir-birinə keçirmək olar.  
 Başlayaqq - bir, iki, üç! Budur baxın, bir yerdə kəsik, ya da  
 yapışdırma izi yoxdur ki?

Vaşakidze hər iki halqaya baxdı, lakin heç nə tapa bilmədi.

- Yenə cəhd edək, bir, iki, üç!

Zaldakıların da, Vaşakidzenin də gözlədiyi baş verdi, ancaq necə baş verdi, heç kəs hiss etmədi. Sehrbaz bir-birinə keçmiş iki həlqəni havada fırlatdı, "assistant" isə yenə də cəhd etdi ancaq, alınmadı.

Karlo Çio həlqələri qoluna keçirdi, Vaşakidzeyə tabe olmayan həlqələri də aldı və dedi:

- İndi isə bu həlqələri də yoxlayaq, bəlkə əvvəlkilərdə nə isə qaydasında deyildi. Onlara diqqətlə baxaq, hə, kifayət qədər möhkəmdirler. Cox gözəl. Bir, iki, üç! - bir göz qırpmında həlqə-həlqəyə keçdi.

Tamaşaçılar sürəkli alqışladılar.

- Xahiş edirəm, tamaşaçılara açıq deyin, burda firıldaq varmı? İstəyirsiz bir də yoxlayaqla?! – deyə, Karlo Çio ehtirasla soruşdu.

- Kifayətdir, hər şey qaydasında idi, -deyə, boğazının tərini silən Vaşakidze hıqqandı. - Otura bilərəm?

- Büyürün əyləşin. Cox sağ olun – deyə sehrbaz öz vizit kartını ona uzatdı, - sizi gələcək konsertimə dəvət edirəm.

Bundan sonra Karlo Çio səhnəyə daha üç tamaşaçı çağırıldı. Birinciye təklif etdi ki, bir dəst təzə oyün kartından birimi çıxarsın, yadda saxlayıb, geri yerinə qoysun və kartı qatsın.

-İndi kartın dəstini stola qoyun və fikirləşdiyiniz kartın üstdən neçənci olmasını istədiyinizi deyin. Aydırındır ki, mənim həmin kart haqqında təsəvvürüm yoxdur, birincisi, mən heç görməmişəm, görsem də siz kartları elə yaxşı qatdınız ki, onu tapa bilmərəm!

- Doqquzuncu, - deyə "assistant" cavab verdi.

- On birinci! – deyə zaldan kimsə qışkırdı. Çio soruşdu:

- Doqquzuncu, ya on birinci?

"Assistant" bir qədər fikirləşdikdən sonra dedi:

- Nə doqquzuncu, nə on birinci - on beşinci.
- On beşinci üstdən ya altdan?
- Üstdən! - deyə zaldan cavab verdilər. Çio təklif etdi:
- Tamaşaçılara deyin, hansı kartı yadda saxlamışınız. "Assistant" cavab verdi:
- Kərpicxallı kral.

Doğrudan da, üstdən on beşinci kart kərpicxallı kral çıxdı. Üçüncü köməkçiye Çio sehrli çubuq verdi və dedi:

- Bu çubuqla mənim boynuma toxunsan, ağızında aluminium yumurta peyda olacaq.

Doğrudan da, çubuq sehrbazın saçına toxunan kimi, onun ordu şişdi və dodaqları arasından yumurta göründü. O, əllərini dodaqlarına uzatdı və ovcundakı yumurtanı zala nümayiş etdirdi.

Alqışlar yağırıldı.

Çio, yumurtanı yerə atıb, dedi:

- Bəlkə o mənim ağızında idi, bir də cəhd edək!

Çubuq bir də toxunanda Karlo Çionunun parlaq boyaya çəkilmiş dodaqları arasında daha bir yumurta göründü.

- Daha, bir dəfə!

- Yenə!

- Bir daha!

Stolun üstündə artıq yeddi yumurta var idi.

- Bəsdir, yazıqdır! - deyə zaldan kimsə qışkırdı və "assistant" çubuğu aşağı endirdi.

Bu fokus, hətta, kor adamları da inandırdı ki, Karlo Çio doğrudan da sehrbazdır.

Dördüncü fokus üçün səhnəyə gözəl qamətli, sarışın saçları olan qadın çıxdı. Çio onun qol saatinə açdı və dəsmala bükməyi tapşırıldı. Sonra dəsmala üfürdü və qadına onu açmağı təklif etdi:

- Saatınızı götürün, nömrə, deyəsən, alınmadı.

Sarışın qadın dəsmalı açdı və donub qaldı: onun qızıl saatı balaca ağaç yonqara çevrilmişdi. Sehrbaz güya ondan da çox təəccüblə-nib dedi:

- Bəs saat həni? Axı onu siz özünüz dəsmala qoyüb, bükdünüz, sisdən başqa heç kəs ona toxunmamışdır!

- Hə ... heç kəs... bilmirəm ... hara getdi ... - qadın ağlamaq istəyirdi.

Saatı axtardılar, axtardılar, maqnitofonun yanında, Çionun ehtiyat çalmasında tapdılar.

Sonda gözbağlayıcı üç qırmızı çubuqla jonqlıylıq etdi. Həyə-canlanmış tamaşaçılara səmimi qəbul üçün minnətdarlığını bildirdi, çalmasını çıxartdı, əli ilə parikini sığalladı, hətta az qaldı ki, onu çıxartsın, mokasin dabanlarını taqqıldatdı, hamiya xoşbəxtlik arzulayıb, zala hava öpüşü göndərdi və səhnəni tərk etdi.

Tamaşaçılardır sürəkli alqışlarla bir neçə dəfə Çionu səhnəyə çağırırlar. Sonda əllərini yelləyərək, mimikası ilə onları başa saldı ki, ürəyi onlarladır, ancaq istiyə dözmür. Alqışlar zəifləməyə başladı və ağır pərdələr endi.

Axavainin sakinləri evlərinə dağılışdırılar ki, öz işləri ilə məşğul olsunlar. Asistent inventarı yaşıł faner sandığa yiğışdırırı, Karlo Çio isə kiçik qrim otağındakı güzgüünü qarşısında oturub, vazelin vasitəsilə üzündəki qrimi çıxarırdı ki, Sovet İttifaqının tam hüquqlu vətəndaşı olan Çioya üyğun gəlsin.

Bu vaxt kimsə, qapını astadan döydü.

Çio qışqırıdı:

- Gəlin, açıqdır!

Vaşakidze öz saman şlypasını əlində tutmuşdu. Qabağa və sağa bir addım atıb, qapının yanında donub qaldı. Sehrbaz vazelindən parıldayan üzünü ağ dəsmalla sildi, köynəyinin yuxarı düyməsini

bağladı, stulu qonağa uzadıb dedi:

- Əyləşin, sizi dinləyirəm.

Karlo belə şeylərə adət etmişdi. Demək olar ki, həmişə konsertdən sonra iki-üç nəfər maraqlı tamaşaçı gələr, eyni hərəkətlə və həyəcanlı səslə ona yalvarardılar:

- Biz burda sizinlə təkik, allah xətrinə, danişin bu nömrəni necə edirsiz? Sizi çox diqqətlə izlədim, amma heç nə başa düşə bilmədim.

Təbiidir ki, Karlo həmişə eyni cavabı verirdi:

- Heç bir sırr yoxdur, olsayıdı, deyərdim. Mən sehrbaz deyiləm, sizi aldatmırıam, bütün iş biofiziki və anatomik imkanlarım dadır. Mənim kimi adamlar milyonda bir doğulur. Üstəlik öz üzərində intensiv işləyirsə, əsl sehrbaz olur...

Ancaq Vaşakidze, o sadəlövh - valeh olmuş tamaşaçılara oxşamırdı və suallar verməyə də tələsmirdi.

Karlo Çio təşəbbüsü öz əlinə alıb, gərginliyi aradan qaldırmaq üçün:

- Sırkı sevirsiz?

- Hə... Əlbəttə. Mane olmadım? Sizə bir şey demək istərdim, - Vaşakidze sanki təsbeh çevirirmiş kimi, şlyapasını əlində fırladırdı.

- Sizi dinləyirəm.

- Sizancaq bu göstərdiyiniz nömrələri bacarırsız, yoxsa başqaları da var?

- Əsasən bu nömrələri göstərirəm. Bir neçəsi də var, ancaq istiyə görə programı ixtisar etdim. Tamaşaçıları yorüb əldən salmaq istəmədim. Nə üçün soruştursuz?

- Heç elə belə... Düzdür bura, ucqar yerdir, amma biz də az-çox bir şey görmüşük. O qədər də avam deyilik...

- Nömrələr haqqında deyirsiz? Axı dedim ki, bu gün yaxşı

əhval-ruhiyyədəyəm, hər şey firildaqsız olacaq. Xoşunuza gəlmədi?

- Cox xoşuma gəldi! Əlbəttə, öz işinizi bilirsiniz və yaxşı ki, əvvəlcədən tamaşaçılara dediniz ki, onlardan xoşunuz gəlir və bu gün son dərəcə doğrucul olacaqsız.

- Mənə inanmırısz? Səmimiyyətimə şübhə edirsiz?

- İnama qalsa, bu dünyada çox şeyə inanmırıam, ancaq gördünüz ki, sizi dəstəklədim. Hətta əl də çaldım və sakitcə səhnədən getdim. Bilirsiz nə üçün? Çünkü, siz öz işinizi gördünüz və işinizə mərdimazarlıq etmək mənə ayıb olardı.

- Siz nə haqqında danışırsınız?

- Başqalarını deyə bilmərəm, ancaq mən istəmirəm ki, burdan gedəndə düşünəsiniz ki, zaldakı tamaşaçılарın hamısı sizə inanıb. Bağışlayın, təkrar edirəm ki, necə pul qazanmaq sizin öz işinizdir, indi bəyəm fokus vaxtıdır, bəyəm mən bunlara inanaram.

- Hüsn-rəğbətə görə təşəkkür edirəm, ancaq maraqlıdır ki, siz nəyi başa düşürsüz, nəyi yox. Siz həlqələri guya bir-birinə keçirəndə, onlar əvvəldən əlinizdə olanda bir-birinə keçirilmişdir; mənimlə birlikdə halqları bir-birinə vuranda, siz zalın diqqətini mənə yönəldiniz. Özünüz isə həmin vaxt halqları elə cəldliklə dəyişirdiz ki, tamaşaçı heç nə görmürdü.

- Axı sizin həlqələri də bir-birinə keçirtdim?

- Mənim əlimdəki həlqəmi götürəndə, üçüncü zərbədə, guya alınmadı və hiss olunmadan sağ qola geydirdiniz, əvəzində isə sol əldəkiləri salladiniz, elə deyilmi?

Karlo Çio susurdu.

- İndi isə kartla əlaqədar. Sizdə iki dəst kart vardi. Birində - ancaq kərpicxallı krallar idi. Siz əvvəlcə birinci dəsti göstərib, sonra onu cəldliklə köynəyinizin qoluna qoydunuz və ikincisini - krallar olanı - çıxardınız. "Müştəriyə" təklif etdiniz ki, kartı yadda

saxlaşın, dəsti qarışdırıñ və stola qoysun. Təbiidir ki, kartın sırə sayının heç bir mənası yox idi - üstdən yeddinci, ya altdan on üçüncü -hamısı kərpicxallı kral idi.

Yumurtalarla da, fəlsəfəsiz hər şey sadə və aydınır. Sizin ağızınızda bir aluminium yumurta vardi. Siz əlinizi dodaqlarınıza sürtürdünüz, ancaq ağızınızdan çıxarmırdınız, əksinə ağızınızda gizlədirdiniz, tamaşaçıya isə başqasını göstərib, yukarı atırdınız. Beləliklə, siz cibinizdən yeddi yumurta çıxardınız, sehirli çubuq isə fikri yayındırmaq üçün idi.

Saat ilə olan fokus isə lap sadədir. Qadın saatı sizə verdi, siz guya stolu yiğisdirirdiniz, saatı çantaya qoyduz, qadın diqqətlə yonqarı dəsmala bükdüyü vaxt, assistant çalmanızı aparıb maqnitofonun yanına qoydu. Belə oldu axı! Düzünü deyin, mən haqlıyam, ya yox?

Karlo Çio susurdu.

Vaşakidze qələbə çalaraq, istehza ilə ona baxdı. Ancaq ifşa olunmuş sehrbaz onun üzünə baxanda, öz hərəkətindən utandı. "Nahaq gəldim, axı o, adı bir adamdır" – deyə, Vaşakidze fikirləşdi.

- Adınız nədir?
- Karlo Çio, - deyə sehrbaz yad səslə cavab verdi və döndü.
- Mən həqiqi adınızı soruşuram.
- Klimenti, Klimenta Qelekva.
- Batono Klimenti, mənim adım Şanşədir. Xahiş edirəm, inciməyin. Mən elə belə, istədim düşünməyəsiz ki, buradakı adamlar avamdırlar.
- İncimirəm, dünya dəyişib, əvvəlki tamaşaçı yoxdur.
- Siz tamamilə haqlısınız. Bizi on illər ərzində, hər gün elə fokuslar göstərilər ki, sizinkilər onların yanında boş şeydir. Onları gah anlayırıq, gah da elə tapmaca olur ki, yalnız

qulaqlarımızı yelləyirik, ancaq hər iki halda ağızımıza sū 'alib, susuruq. Hər halda, indiyəcən belə olub. Sonra nə olacaq - baxarıq.

- Bəli, siz haqlısız – deyə Karlo Çio saatına baxdı.

- Batono Klementa, xahiş edirəm məni düzgün başa düşün, siz yəqin şam yeməyi etməmisiniz, icazə verin sizi evimə dəvət edim, bu yaxında, iki addımlıqda yaşayıram. Adama bir stəkan içərik, bir tikə çörək kəsərik, mən sizi çox saxlamaram, uşaqların canına and olsun.

- Batono, sizə təşəkkür edirəm, gələn dəfə. Bu gün alınmayacaq. Həm də tək deyiləm, assistentim var.

- Əlbəttə, onu özümüzlə aparacaq! Çox yox, bir saatlığa. Axşam yeməyi yemədən sizi belə uzağa buraxmayacağam: xahiş edirəm.

Şanse Vaşakidzenin bütün görkəmi elə bir səmimiyyət və hörmət ifadə edirdi ki, sehrbaz imtina edə bilmədi.

Onlar sandığı bağlayıb, kiçik qrim otağına dartıb qoydular, klubu bağlayıb, ayın işıqlandırıldığı dalana çıxdılar. Klubun həyatindəki quyunun yanında bir it oturub, aya hürürdü.

## NƏ OLDU?

Qadın qəribə məxluqdur! Nəinki mən, hec Allah özü də ondan baş açmir. Qadın bircə anda onu barmağına elə doladı ki, az qaldı ki, insanı yaratdığına görə özünü lənətləsin. Bax, fikir ver, sanki məleykə oturub, düşünmək olar ki, yarpaqdır, ağacdan qopmaz, bəlkə doqrudan da məleykədir, axı onu tanımiriqliq... Lakin cox güman ki, şeytan kimi hiyləgərdir və elə bir hərəkət edə bilər ki, dünyani bir anda alt-üst edər.

Hansı dayanacaqda düşəcəksiz? Saixvedə? Yolumuz bəldir. Vaxtı öldürmək üçün hadisə danışım. Lap yerinə düşdü, qadınla əlaqədardır, yoxsa danışmadım. Həyatda qəribə işlər olur.

Keçən il arvadım məndən ayrıldı. Biz məzuniyyətimizi "Yaşıl tala" istirahət evində keçirirdik. Beş ildi ki, ailə qurmuşduq, demək olmazdı ki, bir-birimizə uyğun gəlmirik. Hər şey öz qaydasında gedirdi. İkiimiz də işləyirdik. İkiotaqlı kooperativ mənzil tikdirdik. Mən içki içmirdim, arvadım pis yola baxındı, ailəyə başqa nə lazımdır? Mənə belə gəlirdi ki, pis ər deyiləm. İçməyi sevmirdim, simic ve adamsevməz də deyildim. İmkan daxilində arvadımın sözünü yerə salmazdım. Günaha batmaq istəmirdim, arvadım da bir şey istəməzdi ve heç nədən narazı deyildi. Ona bir şey alırdımsa – təşəkkür edirdi, almırdımsa - deyirdi heç nə də lazım deyil.

Mən, o, sadəlöhv kişilərdən deyiləm ki, arvadına kor-koranə hər şeyi etibar etsin, sonra da öz ürəyiaçıqlığına peşiman olsun. Hər halda qadın qadındır, buna görə də çalışırdım iş o dərəcəyə çatmasın ki, iki yoldan birini seçmək məcburiyyətində qalsın. İstirahətə tək buraxmazdım. Ona elə iş tapmışdım ki, ezamiyyətə getəyə ehtiyac yox idi. Səhərlər evdən bərabər çıxırdıq, axşam isə, təxminən eyni vaxtda qaydırıldıq. O, gecikməyi sevməzdi. İctimai iş onu cəlb etmirdi - icaslara həvəssiz qalardı. Kütləvi tədbirlərdə iştirak etməzdi. Ad gününə dəvət olunanda, həmişə məni də özü ilə aparardı.

Buna baxmayaraq ona inanmirdim. Özün bilirsən ki, qadına həmişə şübhə ilə baxmaq lazımdır. Fikirləşirdim ki, bəlkə vəziyyət düşündüyüm kimi deyil, ona görə də, səhvə yol vermək olmazdı. Bir-iki dəfə onu sınadım. Bir dəfə dedim ki, bütün kollektivi kartof yiğmağa aparırlar, bir dəfə də güya dörd günlük ezamiyyətə göndəririrlər. Pis yola baxan qadın, belə fürsəti əldən

verməzdi. Ya aşiqini evə gətirər, ya da özü onun yanına gedərdi. Belə işlər az olmur. Qadın ezamiyyətdə olan ərinə zəng vurur ki, necə gedib çıxdın, umid edirəm ki, sağ-salamatsan, özünə fikir ver, qalın geyin ki, xəstələnməyəsən - bu vaxt isə aşiqi yataqda onun yanında uzanıb, göbəyini sığallayır. Buynuzlu eşşək isə, arvadının gecə zəngindən ruhlanıb, səhər düşür mağazalara, sədaqətli xanımını sevindirmək üçün penuar, ya da büsthälter axtarır. Yox, mən belə sadəlövh kişilərdən deyildim.. Bir dəfə, o gözləmədiyi vaxt evə qayıtdım. Nə görsəm yaxşıdır? Arvadım sobanın yanında oturub, köynəyimi yamayırla. İndi gəl belə qadına inanma.

Məhz belə qadın da başıma oyun açdı. Keçən il kurortdan qoşulub qaçıdı. İstirahətimizin bitməsinə üç gün qalmışdı. Qayıtmaq üçün bilet də almışdım. O, isə əkildi. Nə oldu bilmirəm. Orada istirahətdə olan ləyaqətsiz, çirkin, əclafın birinə qoşulub qaçıdı. Ona iki dəfə yazdım. Hətta telegram da göndərdim. Ay yarımdan sonra cavab gəldi: "sənə hər şeyi izah etdim, məni unut. Mən öz xoşbəxtliyimi tapmışam. İstənilən şərtlə boşanmağa razıyam. Bizim barışmağımız mümkün deyil".

O, mənə nə izah etdi? Heç nə! Nahardan sonra domino oynamamaq üçün həyətə endim, qalxanda gördüm ki, yoxdur. Stolun üstünə məktub qoymuşdu: "Mən gedirəm, bağışla. Kiazoşa ərə gedirəm, belə lazımdır. Özümlə iyirmi altı manat pul götürürəm. Bileti qaytar. Əlvida". Bu da onun izahi. Ertəsi gün inzibatçıdan Kiazonun ünvanını öyrəndim, amma getmədim. Nəyimə lazım? Axı mənliyim var. İstədim iş yerinə yazım ki, sizin işçi camaatın gözü qabağında mənim arvadımı əlimdən aldı. Amma həmkar təşkilatı məsləhət gördü ki, çox səsə salmayım: birincisi, bu yaramaz onu aldadıb atmayıb, evlənib, ikincisi də arvadıma uşaq deyildi onu bəzəkli konfetlə aldadıb qaranlıq otara

salmayıblar, nə etdiklərini bilirdilər, yaxşı olar ki, onları rahat buraxım. Başqa yolum yox idi, belə də etdim.

Altı aydan sonra məhkəmə bizi boşadı. Qayda üzrə, ərini atan qadına, düşünmək üçün altı ay vaxt verirlər. Bəlkə fikrini dəyişdi. Mənimki isə gördüyüünüz kimi, fikrini dəyişmədi. Məhkəməyə birgə gəlmışdilər. Mən onlarla danışmadım. Axı mənliyim var, onlara nə deyə bilərdim? Birgə yaşadığımız vaxt aldığımız əmlakı böldük, ancaq mənzil istəmədi. Mənzili mənə verdi. Hər halda, insafla hərəkət etdi, bu da az deyil.

İndi isə bu faktı ətraflı danışım: bizim istirahət evinə getməyimiz, Kazan şəhərindən olan bu əclafla bir vaxta düşdü. O, mənimlə yaşıd, bəlkə də iki yaş kiçik olan, qara bığlı, bərəçi kimi uzun qolları olan ariq bir kişi idi. O, həmişə diqqət mərkəzində olar, nə isə məzəli şeylər danışar, ətrafdakılar gülərdilər. İlk baxışdan ondan xoşum gəlmədi. Hay-küylü və sırtlıq adam idi.

Gəlmişimizin üçüncü, ya da dördüncü günü, arvadımla kinoya bilet almaq üçün növbədə daynmışdım. Bizdən qabaqda iyirmi adam vardı. Bu əclaf - mənim arvadımın gələcək əri - artıq kassanın yanında dayanmışdı. O, birdən döndü və bizə baxdı, şübhəsiz hələ tanış deyildik, arvadım da ona adicə baxdı, ancaq onun diqqətlə baxması xoşuma gəlmədi.

Seans başlayana qədər, bir şey uydurub, arvadımın qulağına piçildədim: növbədə bizə baxan, bu uzundraz eşşək, dünən mənimlə bilyard oynayırdı, qəribə frayerdir, ona dörd şar verdim, amma yenə uddum... Sözsüz ki, yalan danışirdım ki, arvadımın ondan zəhləsi getsin. Mənə belə gəldi ki, arvadım bu sözlərə fikir vermədi, kiminlə bilyard oynamağım onu heç maraqlandırmadı.

Ertəsi gün xiyabanda gəzirdik, bir də gördük ki, həmin əclaf bir qadınla qol-qola gedir, qadını da elə tutur ki, sanki qorxur ki, bu saat qadın qaçacaq, yenə də arvadıma baxdı. Fürsəti əldən

verməyib, arvadıma dedim: istirahət evində olanların hamıstim  
ondan zəhləsi gedir, dəhşətli yelbeyin və don-juandır - deyirlər.  
Bir qadınla tanış olan kimi, tez otağına dartır... "Doğrudanmı? -  
deyə, arvadım təəccübləndi -belə adamlar üçün müqəddəs heç nə  
yoxdur. Torpaq belələrinə necə dözür?"... Görünür, mənim  
gələcək rəqibimin aksiyaları yüksəlməmiş, fəlakətli şəkildə  
düşməyə başladı.

Elə bil ki, qəsdən, gah yeməkxananın girişində bizi rast  
gəlirdi, (əlini qoynuna qoyub, nəzakətlə yol verirdi), ya da sərv  
ağacları alleyasında, ya da liftə növbədə. Baxmayaraq ki, heç kəs  
bizi bir-birimizə təqdim etməmişdi, o elə hesab edirdi ki, artıq  
tanışmış. Düzdür, rast gələndə, salamlaşmırıldı, amma elə açıqca  
gülümsəyirdi ki, artıq salamlaşmağa ehtiyac olmurdu. Mən də "öz  
işimdən" qalmırdım. Uydurmalarımın həddi yox idi - onu gah  
seksual manyak edirdim: srağagün arvadıma piçıldadım ki, o tip  
bir qadını aldadıb otağına salıb, əlindən gücənən alıblar. Belə  
adamlar, sərr də saxlaya bilmirlər. Onların yataq sərgüzəştləri  
hamiya məlum olur. Bir qadınla tək qalan kimi, müqəddiməsiz,  
filansız işə girisir: öpməyə, qucaqlamağa,... çalışır.

Beləcə fantaziyanın karuselini fırladırdım. Bir dəfə gəzinti  
vaxtı, arvadım sözlərimə diqqətlə qulaq asandan sonra, birdən  
dayındı və dərindən ah çəkib dedi: "İlahi, necə də dəhşət!". Mən  
qələbə çalışırdım. Mənə belə gəlirdi ki, məqsədimə çatmışam.  
Arxayın idim ki, arvadım bu əclafa heç vaxt rəğbətlə baxmaz.

Sən nə düşünürsən? Məhz ona qoşulub qaçı! Harda  
görüşdülər, haçan razılaşdırılar, nə vaxt evlənmək qərarına  
gəldilər? Axı arvadımdan heç bir an belə aralanmırıdım! Nə üçün  
mənim profilaktik tədbirlərimə belə biganə oldu? Başımı  
sındırıram, heç cür anlaya bilmirəm ki, nə oldu?

Gəl indi bu qadını başa düş.

## KİNOFİLM ÜÇÜN SÜJET

Beriyanı yaxşı xatırlayıram. 37-ci ildə, səkkiz yaşımvardı, səkkiz yaşlı uşağından bilirsiz ki, yaddaşı iti olur. Atam Samaçvia şəhərində İcraiyyə Komitəsinin sədri işləyirdi. İki həftədən bir Tbilisiyə gəlirdi, həmin günlərdə Beriya tez-tez bizdə qonaq olurdu. O mənim xatırımdə - bəstəboy, eynəkli, parıldayan çəkməli və qəlifeyi şalvarlı qalıb. Dolu bədənli olmasına baxmayaraq, arıq adam təsiri bağışlayırdı. Çox sürətli yerişi vardı. Qardaşımıla mən (qardaşım məndən yaş yarımböyük idi) iki-üç şeir bilirdik, o hər gələndə bizi məcbur edirdi ki, şeirləri əzbər deyək.

Sonra balaca bacımızı boynunda oturdub, otaqda qaçırdı (o vaxt bacım doqquz aylıq idi).

Biz Engels küçəsində, üçotaqlı mənzildə yaşayırıq. Bacım doğulana qədər valideynlərim Samaçviada yaşayırıdı, bizi nənəmiz saxlayırdı. Anam sonralar rayon qadınlar şurasının sədri işlədi.

Bu hadisə 1937-ci il mayın 19-da oldu. Atam bir gün əvvəl gəlmışdı. Atam meydan məhəlləsindəki kükürdü hamamı çox sevirdi və həmin axşam məni və qardaşımı da götürüb hamama getdi. Yadimdadır ki, hamamdan qayıdanan sonra valideynlərim xeyli vaxt radioya qulaq asdırılar.

Nənəmdən eştidim ki, mayın 19-na Plenum təyin olunmuşdur. Atam onun yarısında evdən çıxdı. Ona iki-üç dəqiqə qalmış Beriya zəng vurdu. "Liziko, -dedi, Plenumdan sonra nahara gələcəyik". Tez-tez belə olurdu, atam Plenumdan, ya da hər hansı böyük tədbirdən sonra Beriya və bir neçə başqa adamlarla evə gəlirdi. Anam və nənəm mətbəxdə əlləşirdilər, bizi isə şeirləri əzbər söylədikdən sonra ya yataq otağına göndərirdilər, ya da həyətə buraxırdılar, bu bizim üçün böyük bayram olurdu. Beriya

və onu müşayət edənlər heç vaxt maşınla gəlməzdilər. **Onlar** piyada gələr, sonra da söhbət edə-edə piyada da gedərdilər. Atam onları küçəyəcən ötürüb, qayıdardı. Əgər kefi sazdirdısa, biz bütün axşamı "güləşərdik", döşəmənin üstündə atamın kürəklərini yerə vurmağa çalışardıq və həmişə də qalib gələrdik, çünki o özü qəsdən belə edirdi: "Ah, mənim uşaqlarım necə də güclüdürlər" - deyirdi. Anam isə evi yığışdırar, atamı danlayardı: "Ehtiyatlı ol, ayı! Uşaqın qolunu-zadını sindirarsan, sən də elə onlar ağıldasan! Evi alt-üst eləməyin!"

Həmin səhər anam telefonun dəstəyini asıb, üzünü nənəmə tutdu: "Tez, odun üstünə qazanda su qoy, nahara qonaqlarımız olacaq! Terenti (Terenti - mənim atamdır) məni əvvəldən xəbərdar etməyib, artıq bazara çatmariq. Mətbəxdə iş qaynayırdı. Yaxşı, qoçaq qadınlar deyirlər, heç nədən şorba bişirirlər. Qonaqpərvər ev sahibəsi üçün, qonaqların gəlişinə hazırlıq görməkdən gözəl nə ola bilər.

Saat dörd oldu. O vaxt Plenumlar çox çəkməzdi. Adətən saat ikiyə qurtarardı. Nə isə qonaqlar gəlib çıxmırıldılar. Saat altı oldu gələn olmadı, anam MK-nın komendaturasına zəng vurdu, cavab verdilər ki, Plenum ikinin yarısında qurtarıb. Anam Beriyanın telefonunu yığdı və dedi: "İndiyəcən hardasız, xörəklər artıq soyuyub, Terenti niyə gecikir?" "Terenti burdadır, -deyə, bir qədər çəşmiş Beriya cavab verdi, -bəzi gözlənilməz işlərə görə ləngiyirik, bəzi şeyləri araşdırılmalyıq, üzr istəyirik, sonra gələrik".

Təxminən, saat səkkizdə radio ilə elan etdilər: "Bu gün partiya MK-sinin Plenumunda xalq düşməni, imperializm casusu Terenti Çioradze ifşa olunub və yerindəcə həbs olunub". Anamın çıçırtışına qabaq otağa qaçıq, radioda isə artıq başqa "casusların" familyalarını oxuyurdular.

Anam tez özünü telefona çatdırdı. İki saat ərzində cəhd

göstərdi ki, Beriya ilə danışın, heç nə alınmadı. Bunu təsəvvür edə bilərsinizmi? Arsızlığın da axı bir həddi olmalıdır. Saat ona üç dəqiqə qalmış zəng vurub, deyəndə ki, nahara gələcəyik, o bilirdi ki atamı həbs edəcək! Bəlkə də bilmirdi, Plenumda atamı bəlkə başqası "ifşa edib"?! Baş sindirirəm, amma heç nə anlaya bilmirəm. O, axı, güya atamla dost idi, tez-tez bizdə nahar edirdilər, bəs - nahara gələcəyik! -deməklə, onsuz da bədbəxt olmuş adamları ələ salmaq nə üçün idi?

Sonra nə oldu? Anam geyinib, harasa getdi. Biz isə yatdıq. Nənəm, ağlaya-ağlaya, o baş bu başa var-gəl edirdi. Anam gecə yarısı qayıtdı: "Heç kəs heç nə demir, heç izini də tapa bilmədim".

Ertəsi gün, qonşumuz, maliyyə inspektoru Şvindadze bizi gəldi. Dərdimizə şərik olduğunu bildirdi, sonra anamı bir kənara çağırıb, piçıldadı: "Liziko, onsuz da sizi bu evdən köçürəcəklər, təklif edirəm ki, sizin üçotaqlı mənzili mənim bir otaqımla dəyişək, üstündə pul da verərəm. Sizə lazım olacaq". - "Necə yəni köçürəcəklər? -deyə, anam hırslındı. -Terentinin tutulması anlaşılmazlıq olub. Hətta, həbs üçün sanksiya da yoxdur! Mənim ərimi tuta bilməzlər. Onu elə sabah buraxacaqlar!"

Heç duşmənim də oraya düşməsin. 1937-ci il mayın 19-dan sonra biz onu bir daha görmədik. Atam tutulandan üç gün sonra anamı da tutdular. Biz yatmışdıq, heç nə eşitməmişdik - maşın sübhə yaxın gəlmişdi. Nənəm danışındı ki, "maşın binanın qarşısında dayananda, başa düşdüm ki, onu aparmağa gəliblər".

Heç bir həftə keçməmişdi, yenə də bizim binaya "polutoratonka" dediyimiz maşın gəldi. Səhər saat altı idi. Yadimdadır, əllərinə keçən şeyləri maşına atırdılar. (Ağır şeylər, o cümlədən mebel götürməyin heç söhbəti ola bilməzdi). Sonra bizi də oturtdular. Kədərdən huşunu itirən nənəm, az qaldı ki, bacımı əlindən salsın. İcraçının yazığı gəldi, qızı özü ilə kabinaya

apardı. Bizi Didubenin qurtaracağına apardılar, tikinti və zibilxanasında, açıq səma altında bir sahədə düşürdülər.

Elə bircə bu çatmirdı - yaşayış üçün heç bir şeyimiz yox, üstəlik də əlimizdə körpə uşaq vardı. Ancaq nə qədər ağlamaq olar? Ümidsizlikdən nə qədər dizimizə, başımıza döymək olardı? Biz boylandıq, aralıda çadır oxşar bir şey gördük. Bizim kimi, talan olunmuş bir neçə ailə, bütün küləklərə açıq olan belə şəraitdə yaşayırdılar. Kimsə bizə siğınacaq verdi. Yedizzirdi. Günortadan sonra "polutoratonka" yenə gəldi. Artıq bizə tanış olan icraçı, maşından düşdü, əlini belinə qoydu, dayandı. Sürücü səliqəsiz qatlanmış bir brezentli sürüyüb maşından yerə saldı. İcraçı çadırlara yaxınlaşdı.

-Trotskiçi Çioradzenin ailəsinə deyin ki, onların mənzili və əmlakı müsadirə olundu. Xalq düşməninin uşaqları üçün şəhər hakimiyyətinin hələlik cadırdan başqa bir şeyi yoxdur. Qışacan bunda yaşasınlar, sonra baxarıq. Biz, namuslu əməkçilərin ailələrini mənzil ilə təmin edə bilmirik, ona görə də imperializm casuslarının uşaqları hələ gözləməlidirlər.

Bu sözləri deyib, tırıldayan maşına oturub, getdi.

Yaxşı ki, həyatda xeyirxah adamlar var. Bizə kömək etdilər, çadır qurduq, kimsə qatlanan çarpayı gətirdi, kimsə tələsik taxt düzəltdi - bir sözlə "padşah" kimi yerləşdik. Evdən götürdüyüümüz yemək iki günə çatdı, sonra nənəm harasa süpürgəçi düzəldi, bacımı da özü ilə aparırdı. Qardaşımla mən isə səherdən axşamacan Kürün sahilində veyllənirdik, bir az ac qalırdıq, qalan şeylərdən açığı deyim ki, vəziyyətimiz pis deyildi.

Yay keçdi, sentyabrda, nənəm bizi yaxınlıqdakı məktəbə qoydu. İndi artıq nömrəsini unutmuşam. Sonralar həmin məktəbi sökdülər, bir az aralıda, yeni bina tiktilər. İndi ya 187 sayılıdır, ya da 189. Həmin il, çox dəhşətli il idi. Qardaşımı ikinciyə, məni isə

birinci sinfə götürdülər. Yalnız noyabrin axırında ~~azizim~~ familyamızı siyahıya daxil etdilər. Bizə, açıq-aşkar ögey kimi yanaşındılar, biz də özümüzü müvafiq qaydada aparırdıq - çalışırdıq ki, çox gözə görünməyək. Evə birgə gedirdik. Dərsin qurtarmasını gözləmək üçün, ya qardaşım bizim sinifdə oturdu, ya da mən onların dərsində. Dərsə gecikəndə, ya dərs buraxanda, heç kəs bizdən heç nə soruşturmdu. Dərsliklər paylananda bizə - trotskiçi uşaqlarına vermədilər.

Həmin il qış tez gəldi və sərt keçdi. Çadırda ölümə məhkum idik. Nənəm çox axtardı və bir idarənin yaşayış binasında pilləkanın altında düzəldilmiş, darısqal bir otaq tapdı. Bu xilas olmaq demək idi. Bu balaca otağımız primusla tez qızırıldı - Allaha şükr olsun: nə sobamız, nə də onu qoymağa yerimiz vardi.

Həmin qışın ləzzətlərindən danışmayacağam. Çox şeyi özünüz təsəvvür edin.

Əsas onu deməliyəm ki, bir il sonra anamı qaladan buraxdilar. Məhkəmə üçlüyü anamı beş ilə məhkum etmişdi. Beriya Moskvaya işləməyə gedəndə, nədənsə anamın işinə yenidən baxdilar və cəza müddətini bir ilə qədər azaldılar, bu müddəti isə artıq çəkmişdi. Anamın vətəndaş hüquqlarını ləğv edib, ondan dövlət əleyhinə fəaliyyət göstərməyəcəyi haqqında iltizamnamə aldılar. (Yadımdadır, yalnız əlli doqquzuncu ildə ona seçkilərdə iştirak etməyə icazə verdilər). Anam qocalmış və düşkün qayıtmışdı. Evə gəlib, görüb ki, mənzilimizdə başqa adamlar yaşayırlar (mənzilimizi iki ailə arasında bölmüşdülər). Həmin vaxt Şvindadze də artıq tutulmuşdu. Biz qorxudan o tərəflərə hərlənmirdik və qonşularda görüşmürdük. Dündür, nənəm bir dəfə köhnə evə baş çəkib, həyət xidmətçisi olan kürd qadını görmüşdü. "Bizim haqqımızda heç kəsə danışma -deyə, ondan xahiş etmişdi, - yoxsa, Allah göstərməsin, uşaqları əlimdən

alarlar. Əgər Liziko, ya Terenti qayıtsa, deyərsən ki, biz Didubedə, Sakiri küçəsində yerləşmişik. Başqalarına bir söz demə - kim bilir, bəlkə bizi hələ də axtarırlar". Gör, qorxu nə deməkdir. O, yazığın doğrudan da ünvanını gizlətməkdə haqqı vardi. Ancaq, təəssüf olsun ki, anam kürd qadınla rastlaşmamışdı. Adaminkı gətirməyəndə gətirmir. Anam evsiz, qohumlarsız umidsızlıyə qapılmışdı. Bu yazışq, bədbəxtin vəziyyətini təsəvvür edin!

Atamın uzaq qohumu Kako Çioradze Belinski küçəsində yaşayırırdı. Kako özü artıq dünyasını dəyişmişdi. Onun xəstə arvadı və ərə getməmiş iki qızı anama sığınacaq vermişdi. Anam nə iş, nə də kömək üçün bir yerə müraciət etmək haqqında düşünmür, yalqız canavar kimi, şəhəri gəzib-dolaşıb - öz uşaqlarını axtarır.

Düz deyirsən, məktəblərdən başlamaq lazım idi, ancaq yay olduğundan, onların çoxu bağlı idi. Açıq olan məktəblərdə isə yalnız gözətçi və işlər müdürü vardi ki, onlar da oxuyan şagirdlər haqqında bir şey bilmirdilər. Bir də ki, anam bizi öz tərəflərimizdə - Sololakidə, Ortaçalada və Hallavarda axtarırmış. Burada bir şeyə nail olmayandan sonra, - on-on iki gündən sonra Didube məktəblərinə gedir, burada da bir şey tapmır. Düşünür ki, uşaqlar yəqin avara, səfil olublar və bazarlarda bizi axtarır. Bir dəfə kimsə məsləhət görür ki, Didubedəki parka getsin. Tbilisinin bütün səfilləri və oğruları gecələr bura yiğilirdi. "Sən uşaqlarını orda taparsan, -dedilər, heç olmasa avaralar, deyərlər, onları harda tapmaq olar".

Sonralar anam danışındı necə üç gecə Didube parkında səfillər və fahişələr arasında olub. Qorxudan dili dolaşa-dolaşa, hamidan bir-bir soruşmuş. Yeri gəlmışkən deyim ki, onların çoxunun qayğıkeşliyini qeyd edirdi...

1938-ci ilin 21 avqustunu heç vaxt unutmaram. Fəhlələrə

vaqon boşaltmağa kömək etməklə, ya pul, ya da çörək almaq üçün hər səhər tezdən qardaşımıla vağzala gedirdik.

Aydındır ki, tramvayda getməyə pulumuz yox idi. Bütün konduktorlar bizi üzdən tanıydılar və görən kimi qovurdular, lakin tramvayın qapı pilləsində getməyə öyrəşmişdik. Həmin gün, avqustun 21-də qardaşım sıçrayıb gedən tramvaya mindi, mən də arxasında. Deməliyəm ki, gedən tramvaya bu sıçrayış xüsusi məharət tələb edir. Gərək, tramvaya yaxın olan ayağıyla sıçrayarsan, əks təqdirdə tramvayın altına düşərsən. Bunu yaxşı bilirdim. Lakin güzgündə məni görən sürücü, sürəti artırıldıqından, dəstəkdən tutdum, ancaq ayağımı pilləyə qoya bilmədim. Tramvay gedir və məni sürüyürdü. Qardaşım çalışırdı ki, məni dartıb, pilləyə çıxartsın, ancaq gücü çatmirdı və elə dəstəkdən asılı qalmışdım. Bu Didube parkının qabağında baş verirdi. Kimsə qışkırdı: "Saxlayın! Saxlayın!!"

Tramvay dayandı, arxası üstə yerə yıxıldım. Dirsəyim sıyrılmış, dizim göynəyir, ancaq hiss edirəm ki, salamatam, çox əzilməmişəm.

Məni əhatə etdilər, qaldırdılar, kimi qulağımı dartdı, kimi mehbibancasına başımı sığalladı, kimi söydü, qəflətən qadın çığrtısı eşidildi:

- Tutun, onu buraxmayın! Yalvarıram! Tutun! "Tutun"?! Dabanıma tüpürüb götürüldüm. Arxamca məni qovurdular. Bilirdim ki, asayış pozucusu kimi tutsalar, koloniyaya göndərəcəklər. Bu vaxt dalandan milis çıxdı və qolumdan yapışdı. Mən bağırıldım: "Nə istəyirsiniz, buraxın, nə etmişəm, doğrudan da pulum yoxdur..."

Bu vaxt arxadan kimsə məni qucaqladı, milisin əlindən aldı, bağrına basdı.

- Oğlum, bu mənəm, sənin anan, hara qaçırsan?

Tramvay parkın yanından keçəndə, anam parkdan çıxırması, bir uşağın qapıdan sallandığını görüb, diksinir. "Necə axmaq uşaqdır, qəpik-quruşdan ötrü, həyatını təhlükəyə salır" - deyə fikirləşir. Ancaq diqqətlə baxanda, görür ki, bu axmaq dediyi, elə onun oğludur, onda qışqırıb: "Tutun onu, buraxmayın!"

Anam sonra deyirdi ki, "o vaxt qışqırmasayıdım, sağ olsun milis də səni tutmazdı, səni bir daha tapmazdım. Sənə çata bilməzdim, sən qaçmırıdın, uçurdun!"

Təsəvvür edin, küçənin ortasında üçümüz də dizi üstə ağlaşırdıq ki, bir yerdəyik.

"Anamız qayıtdı, anamız bizimlədir, artıq heç nədən qorxmuruq!"

İki il anam Kremlə şikayetlər yazdı. Cavab gəlmədiyindən qəpik-quruşunu yığıb Moskvaya getdi, Voroşilovun qəbulunda oldu. Əvvəlki mənzilimizi qaytarmadılar, ancaq müharibə başlamazdan bir həftə əvvəl, Naxalovkada bir otaqlı mənzil verdilər.

Bax, sən kinorejissorsan, elə deyilmi? Yaxşı filmlər cəkirsən. Ancaq tamaşaçıya 37-ci ildən danışanda, nədənsə elə şeylər uydurursan ki, nə görən olub, nə də eşidən.

Mənim söhbətim, məsələn, kinofilm üçün sujet deyilmi? Götür, istifadə et.

## TURİST QRUPUNUN SƏRGÜZƏŞTLƏRİ

Yağış yağdırdı. Adda-budda, fasilələrlə yağdırdı, damlalar avtobusun şüşəsində zolaqlar çəkirdi. Bir müddət yağış tamam dayandı, ancaq səhər yeməyindən sonra yenə də göyün üzünü qara buludlar örtdü, leysan tökdü, avtobusun şüşəsilənləri işini catdırı bilmirdi.

Tezliklə günəş göründü, yenə də tezcə buludların arxasında gizləndi. Nə başınızı ağrıdım, avtobus gah yağışa düşürdü, gah da yaqmura.

Yəqin siz də belə yağışa düşmüsüz, adama elə gəlir ki, bütün dünyaya yağır.

Sərnişinlər yağışlı meşələrə baxmaqdan yorulub, mürgüləyir. Ancaq bələdçinin yuxusu gəlmədiyindən, hərdənbir sürücü ilə kəlmələşirdi. Yoxsa, onun, bu lopabığ sürücü ilə nə işi vardı.

Bələdçi dəstənin rəhbəri Tulaviçoviç oturmuşdu. Son günlər səhhətini korlayaraq çox əsəbi və gərgin idi. Hərdən üst dodağını qaşıyır, tez-tez çənəsini silirdi, sanki qırılxılmış bığlarını axtarırdı. Yeganə adam idi ki, bütün görüşlərdə fəallıq göstərirdi. Həm giriş sözü deyirdi, həm suallara cavab verirdi, vida nitqində isə pulemyot kimi ötürdü. Başqa bir adamın səsini eşidəndə, o dəqiqə alnı qırışır, bununla da narazı olduğunu bildirirdi.

Özünü göstərmək istəyən bəzi qrup üzvləri, narazılıqla deyinirdilər, ancaq üzünə deməyə cəsarətləri çatmındı. Dəstənin rəhbəri saat yarımlıq monolit çıxışlarını nədənsə, mütləq, ümumittifaq ağsaqqalı olan Kalinindən sitatlarla bitirərdi. Sanki heç bir pis iş görmürdü, lakin üzünün ciddi ifadəsinə və uzunuzadı çıxışlarına görə dəstənin üzvləri onu sevmirdilər. Ancaq həmkarların nümayəndləri ilə görüşdə təşkilatın liderinə verdiyi sualdan sonra tamam nüfuzunu itirdi: hərdən televiziyyada sizin

keçirdiyiniz mitinq və nümayişləri göstərirlər, nümayişlər nədənsə son dəbdə "banan" gödəkçədə olurlar və manekenə oxşayırlar. Nə üçün nümayişçilərin arasında fəhlələr görünmür? Lider əvvəlcə sualı başa düşmədi. İzah etdilər. Lider cavab verdi ki, televizorun ekranında gördüyüünüz elə müasir fəhlələrdir və siz nəyə görə, düşünürsüz ki, nümayişə çıxan fəhlələrin paltarı mazutlu və əllərində çəkic olmalıdır?

Dəstədən gülüş səsləri eşidən Tulaviçoviç başa düşdü ki, pis vəziyyətə düşüb, ləyaqətini saxlamaq üçün əlavə etdi: "Mən belə demirdim". Qəti qərara gəldi ki, yerli adamlara bu cür suallar verməsin və həmin axşam iclas keçirib, uzun bir nitq söylədi: nümayəndə heyətinin bəzi üzvləri görüşlərdə düşünülməmiş, "götür-qoy" edilməmiş suallar verirlər. Sonra da əlavə etdi ki, təsəvvür etmirsiz ki, belə suallarla düşmən düşərgəsinə necə yem verirsiz və sari burjua mətbuatı bunu bizə qarşı istifadə edə bilər.

Yarımturistlər (dəstənin yarısı nümayəndə heyəti hesab olunurdu) oturub, diqqətlə dinləyirdilər. Rəhbər gülməli bir söz deməsə də, onlar bir-birinin üzünə baxıb qəribə tərzdə gülümsəyirdilər. Belə başa düşürəm ki, onlar nümayişə çıxan fəhlələri çirkli kombinezonda, qolunun damarları şışmış, əlində oraq və çəkic, inamla addimlayan (Tulaviçoviçin sualından yaranan obraz) kimi təsəvvür edirdilər və buna görə də gülümsəyirdilər. Günaha bata bilmərəm və bütün bunların həqiqətən gülməli olduğunu mühakimə etmirəm.

Iclas öz bəhrəsini verdi. Nəzərdə tutulan görüşlərdə təşkilatçıların fikrincə qonaqlar özünün monolit birliyini və mənəvi (!) üstünlüyünü göstərirdilər. Nümayəndə heyətinin bəzi üzvləri bir-birinə piçildiyirdilər ki, belə bir sual vermək istəyirəm, necə düşünürsən? Ancaq qonşusunun nagümanlığından sonra - xatadan uzaq olum - deyərək susmağa üstünlük verirdilər. Görüşlərdə,

qonaqlar dinməzcə oturur, heç nəyə maraq göstərmirdilər, hərdən bir saata baxırdılar. Yalnız dəstə rəhbəri aramsız tər tökürdü: ancaq yerlilər sual verirdi, qeyd etdiyimiz kimi, Tulaviçoviç isə suallara cavab verməyi heç kəsə etibar etmirdi. Hər turist qrupunda, bir nəfər baməzə adam olur. Belə adam lap əvvəldən, turistləri səfərin qaydaları ilə tanış edəndə: «Avtobusda mahni oxumaq olarmı?» və ya «Səhər yeməyində çiyələk cəmi verəcəklər, yoxsa gavalı?» kimi suallarla özünü büruzə verir. Sualları çox ciddi tərzdə verir. Qrupun bir qismi başa düşür ki, bu lağlağı üçündür, digər qismi isə onu sarsaq hesab edir. Lakin bu qismin fikri onun vecinə deyil.

Bu səfərdə iştirak edən, ekoloq Xuxiya, baməzə bir adam idi. Xuxiya qonşuluğundakı adamlarla aramsız zarafat edir. Bir qayda olaraq, dəstədə gərgin şərait yarananda, onun duzlu zarafatı vəziyyəti sahmana salırı. Məsələn, dəstəyə pul paylananda və ya turistləri üç nəfərlik nömrələrə bölüşdüründə belə oldu. Hamı ondan uzaq hərlənsə də, qəlbinin dərinliyində onu sevirdi. Dəstənin ədəbli üzvləri çalışırdılar ki, Xuxiyanın istehza və rişxənd dairəsinə düşməsindər, bu da aydındır. Yumor hissi olmayan bu adamlar onu sırtlıq hesab edir və onun zarafatlarından həyəcanlanırdılar. Yumor hissi olan adamlar isə, həmişə onun böyründə olurdular. Belə adamlar avtobusda, arxa cərgədə onun yanında oturur, bütün yolu əllərini üzlərinə tutub, hırıldışırlar. Səfərin lap əvvəlindən, sarışın saçlı, ağbəniz, qəşəng bələdçi-qız bu və ya digər tarixi binanın müharibə vaxtı bombalandığını həyəcanla danışanda, Xuxiya mütləq sual verirdi ki, "Hansı müharibə vaxtı?". Hamı, o cümlədən bələdçi də gülürdü. Hətta gülmək nə olduğunu bilməyən adamlar da gülürdülər - axı hamiya məlum idi ki, bu ölkəni nə üçün bombalamışdılar. İş o yerə çatdı ki, səfərin dördüncü, ya beşinci günü Tulaviçoviç Xuxiyaya bu

sualı verməyi qadağan etdi. Şübhəsiz, müharibəni bu ölkə özü başlamışdı, ancaq bələdçi-qız gənc nəslin nümayəndəsi idi, ona görə də bu bombalanmalara öz etirazını bildirirdi. Xuxiya artıq bu sualı vermirdi, çünki yeni bir sual tapmışdı: hər hansı gözəl binanın və ya tarixi abidənin yanından keçəndə uca səslə bələdçidən soruşurdu: «Mən üzr istəyirəm, bəs müharibə vaxtı bu yeri bombalamayıblar?» - bələdçi qız vuqarla və xoşbəxt bir tərzdə «yox» deyən kimi, Xuxiya sanki üstünə soyuq su tökürdü: «Bəs niyə?». Dəstənin bir qismi aramsız olaraq gülür, digər qisminin isə gözündə hirs oynayır, Tulaviçoviçə məsləhət verməyə əlverişli məqam axtarırdılar ki, Xuxiyaya qarşı ciddi tərbiyəvi tədbir görsün.

Hörmətli oxucu, hər turist qrupunda mütləq Xuxiya kimi bir adam olur. Bu çox yaxşıdır. Birincisi, ona görə ki, o, öz humoru ilə başqalarını ayıldır və digər nadincə əhval ruhiyyəli turistləri pis əməllərdən saxlayır, ikincisi, diqqəti özünə cəlb etməklə, başqalarına xidməti vəzifəsini maneəsiz yerinə yetirməyə imkan verir, üçüncüüsü də -dəstədə xoş ovqat yaratır, bu isə hamı üçün böyük hədiyyədir. Suallara həsr olunmuş iclasdan sonra, məsələn, yeni görüşə gedən qrupa Xuxiya elan etdi: «Üç nadir sual var. İstəyən varsa - sata bilərəm». Çoxları burada gülməli bir şey görmürdü, mənə isə çox gülməliydi, şükrə Allaha ki, mənim bu cür davranışımında heç bir cinayət tərkibi yox idi.

Sürücünün arxasındaki yerdə albinos Bqatarbqrtay oturmuşdu. Bu, nümayəndə heyətində ən sakit adam idi. Avtobusda tək oturardı, ya mürgüləyər, ya da burnunda bir çöl mahnisını züzmüzmə edərdi. O, nəinki mahni ilə, hətta bütün fikirləri ilə də daim vətəninin isti, küləkli çöllərində idi. Ona görə də, avtobus saxlayanda, turistlər şəkil çəkdirmək üçün tələsik düşəndə Bqatarbqrtay, yavaş-yavaş, tələsmədən düşürdü, dəmir

məhəccərdən tutub, aşağıda görünən mənzərəyə xeyli baxır, qayıdanda vətəninin bir aulunun şivəsində sürücüyə izah etməyə çalışırdı ki, bu mənzərə onun doğma vətəninə çox oxşayır. Sürücü heç nə başa düşməsə də, hər şeyə başını yelləyir, Bqatarbqrtay isə öz kəşfindən razı halda, yerinə qadyıdır ki, yenə mürgüləsin və zülmət etsin. Gəldiyi günün ertəsi, albinos otuz səkkiz il əvvəl istehsal olunmuş çoxdan dəbdən düşmüş, iri çemodan ölçüsündə olan, kassetli maqnitofon aldı. Uczuzaşmış mallar mağazasından aldığı, bu maqnitofon çox da ucuz deyildi. Bqatarbqrtay bütün pulunu son qəpiyədək buna xərclədi. Buna baxmayaraq, hamı ilə birlikdə bütün mağazaları gəzir, işgüzər görkəmlə radioapparatlar şöbəsinə yönəlir və baha alıb-almadığını aydınlaşdırmağa çalışırdı. Baxırdı ki, görsün daha ucuzu varmı. Bütün Sarprutiyani gəzsə 1931-ci ilin təcrübə buraxılışından olan bu maqnitofona, heç ona oxşayanı da tapa bilməzdi, çünki turist dəstəsinin planında maqnitofon muzeyinə səfər nəzərdə tutulmamışdı. Demək lazımdır ki, Bqatarbqrtay işgüzər adam təəssüratı yaradırdı. O qədər çalışqan idi ki, bələdçinin hər kəlməsini sarı üzünlükli qeyd dəftərçəsinə yazırı. Bələdçi vaxt udmaq üçün sözləri qaratoyuq kimi cırtdayanda, albinos əvvəl üzr istəyərək, onu dayandırır dı ki, çatdırıb yaza bilsin. O, son dərəcə dəqiqliklə, vicdanla Marksın və Engelsin doğum günlərini, oktyabr inqilabının hazırlanması və keçirilməsi xronologiyasını, ada ilə yarımadada arasındaki prinsipial fərqi və b.k. yazırı. Qeyd dəftərinin vərəqlərini elə səliqəli doldururdu ki, sanki bu məlumatları onun ucsuz-bucaqsız ölkəsinin kitabxanalarında və universitetlərində tapmaq olmazdı. Görünür, belə dəftərçələrdən çox gətirmişdi, günə birini doldururdu, səhər görürdün ki, təzə dəftərçə ilə silahlanıb. Bir dəfə Xuxiya, biliklərə belə acgözlükə yiyələnməyə çalışan Bqatarbqrtaya

yaxınlaşış, hörmətlə xahiş etdi: olarsa qeyd dəftərçəni axşam mənə ver -köçürüm. Albinos ona baxdı və sadəlövhəcəsinə dedi: bilirsiz, çox bərk yazıram, sizə çətin olacaq oxumaq, mən yanınızda oturub, hamısını imla deyərəm - bununla da çölün vəhşi oğlu Xuxiyanın hər cür istehzaza həvəsini öldürdü.

Bqatarbqratın arxasında Məmməd və Vasilisa oturmuşdu. Nümayəndə heyətinin ən dinc üzvləri olan bu iki nəfər səfər müddətində bir-birini elə sevdi ki, ətrafdə baş verənlər onları maraqlandırmırıdı. Hətta, avtobusda oturduqları yerdə şüşənin pərdəsini də bağlayır, sakitcə piçildaşır, gülümsəyir və əsil sevgililər kimi cikkildəşirdilər. Nahar vaxtı da bir yerdə oturur, şam yeməyindən sonra isə turistlərə bir saatlıq gəzintiyə çıxmağa icazə veriləndə, onlar növbə ilə Tulaviçoviçə yaxınlaşış, utanaraq, başqaları eşitməsin deyə, zəif səslə, icazə alırdılar ki, güya özlərini pis hiss etdiklərindən evdə qalmaq istəyirlər. Özünü hərdən demokratik rəhbər mantiyasında göstərmək istəyən Tulaviçoviç denişürəklik edərək "xəstələrin" nömrədə qalmasına icazə verir, ancaq ertəsi gün onları sorğu - suala tuturdu : «Özünüzü necə hiss edirsiz? Gecəni necə keçirdiniz? İştahınız necədir? Lazımdırsa bizim konsulluğa zəng edib, həkim çağırı bilərəm». Məmməd və Vasilisa gülümsəyərək, minnətdarlıqla özlərini yaxşı hiss etdiklərini bildirirdilər, amma axşam olanda yenə üz-gözlərini turşudurdular. Vasilisa nümayəndə heyətində olan başqa qadınlarla günahkar kimi, başını aşağı əyərək, danişardı, özündən razı olan Məmmədin isə üzündən təbəssüm əskik olmazdı. Yalnız bir anlığa, başqa kişilərə qarışar, yaxşı çay dəmlədiyi ilə fəxr edər, özünü tərifləyər, tezcə də darixaraq, gözləri ilə Vasilisanı axtarar və yanında durardı.

Sevgililərin yanındakı keçidin o biri tərəfində hazırlıq fakultəsinin keçmiş dekanı Qubko otururdu. Qubkonun yanında

istəsə belə başqası otura bilməzdi. Fotoapparatlarla (allah bilsir daha nələrlə) dolu olan portfelini yanındakı oturacağa qoyardı. Qəsdən belə edirdi ki, yanında heç kəs oturmasın, ancaq nəyə görə tək oturmaq istədiyini deyə bilmərəm.

Ümumiyyətlə, Qubko elə də adamsevməz və qapalı deyildi. Bəlkə də, dostları arasında çox şən adam təsiri bağışlayırdı, lakin bir mənfi cəhəti vardı: bir gülməli şey danışmadan əvvəl özü doyunca gülür, sonra isə danışmağa başlayır, lakin hər kəlmədən sonra o qədər gülürdü ki, qarşidakı adam anlayırdı ki, öz gülüşü ilə onsuz da anlaşılmaz olan söhbətini axıra çatdırı bilməyəcəkdir. Min dərdi olan camaatın vaxtı hardadı ki, gözləsin bu haçan gülüb qurtarır, sonra bir kəlmə söz deyəcək. Deyirlər, insan gülməli bir hadisəni nə qədər ciddi tərzdə danışırsa, məqsədinə bir o qədər tez çatır. Qubko görəndə ki, onun danışiq metodu nümayəndə heyəti arasında müvəffəqiyətə nail olmadı (son günlər hamı ondan qaçırdı), çalışdı ki, intellektual ləqəbi qazansın. Məsələn, kimsə deyirdisə filan küçə şəhərin şimal hissəsindədir, - Qubko mütləq düzəliş verirdi ki, - daha dəqiq desək, şimal -qərb tərəfindədir, - iş o yerə çatırdı ki, hətta bələdçiye də düzəliş verirdi. Əgər bələdçi mikrofona deyirdisə ki, bu məbədin hündürlüyü altmış metrə çatır, Qubko o yan bu yana boylanıb, qışqırırdı: daha dəqiq desək, əlli yeddi metrdir. Qəribə burasıdır ki, keçmiş dekan bu düzəlişlərdə çox vaxt haqlı olurdu. Nəhayət, bu maarifçilik fəaliyyəti də Qubkonu darıxdırdı, özünü təsdiq etmək üçün daha sadə və elementar üsula əl atdı: avtobus tərpənən vaxtı «Hə, getdik?!» və müvafiq olaraq, avtobus dayananda «Hə, çatdıq?!» - deyirdi. Ancaq bir şeyi qeyd etmək lazımdır ki, universitet, kollec və gimnaziyaların dinişəyiciləri ilə görüşlərdə, adəti üzrə mütləq belə bir sual verirdi: sizdə tələbələrin qovalanması olurmu? Açığı, yerlilər çox vaxt başa

düşmürdülər ki, bu nə deməkdir.

Avtobusun çıxışına yaxın olan oturacaqda Raisa xanım əyləşirdi. Raisa özünün sosial vəziyyətini qeyd etməyi sevirdi: deyirdi ki, əri onu atıb, ağır zəhmətə qatlaşaraq yeganə oğlunu tərbiyə edib. Düzdür, bir dəfə dilindən qaçırtdı ki, oğlu artıq orduda xidmət edib, hətta deyəsən arvadını, uşağıını atıb, ancaq bu tənha-ananın romantik vəziyyəti onu qane edirdi və ailəsindən ayrı düşmüş kişilərin ürəyinə bir inam toxumu səpirdi. Vasilisadan fərqli olaraq Raisa gah bir kişi ilə oturur, gah başqası ilə, lakin onun fədakar mübarizəsi bir nəticə vermirdi. Gün ərzində Raisa xanım elə olurdu ki, lirik əhval-ruhiyyədən ayrılib, praktik qayılara qovuşurdu. Belə hallarda işgüzər görkəm alaraq nümayəndə heyətinin üzvlərinə yaxınlaşıb, təbliğat aparırkı ki, axşam yeməyindən kollektiv surətdə imtina edək, - gündə iki dəfə yemək bəsimizdir - bələdçi dən axşam yeməyinin pulunu alaq.

İlk baxışda bu təklifə hamı razı olsa da rəhbərə deməyə heç kəsin cürəti çatmirdı. Uşaqlıqdan varlılara nifrət ruhunda tərbiyə olunmuş Raisa, Sarprutiyənin müxtəlif bölgələrindəki qəşəng villalara və onların ağ eyvanlarındakı mədəni sarprutiyalılara baxdıqca, rəğbəti gündən-günə artırıldı. Yaxşı ki, səfər başa çatırdı, yoxsa məlum deyil ki, Raisa öz şəhərində içkilər üçün uzun növbələrə necə qayıdardı.

Bəzən Raisanın yanında əyriburun, lopabığ, dağlı, at zavodunda gecə gözətçisi işləyən Berbek otururdu. Berbek avtobusun sürücüsünə çox oxşayırıdı, bəlkə də buna görə, sürücünün ciddi etirazına məhəl qoymayarq, hər gün ona Kremlin şəkillərini hədiyyə verirdi. Yeddi gün ərzində Berbek iki dəfə elə ciddi səhvlərə yol verdi ki, nəinki qalan dörd gündə, yəqin ki, on gündə də bu səhvləri düzəldə bilməyəcəkdi. Birincisi, Kraaxuuxaqene şəhərində şalvar aldı, ancaq iki saatdan

sonra da qaytardı ki, sıxır. Bələdçi onunla salon-mağazaya getdi və pulun yarısını ala bildi. Ertəsi gün Berbek özəl univermaqdə, yaşıl rəngli məxmər şalvar aldı. Güzgünün qabağında geydi, çox götür-qoy elədi, nəhayət ki, aldı. Ertəsi günün səhəri bələdçi yə xahiş etdi: olarsa mənimlə gedək, şalvari qaytarmaq isteyirəm, xoşuma gəlmir, bizdə bu cür şalvarlar geymirlər. Bələdçi öz narazılığını bürüzə vermədən yenə Berbeklə şalvari qaytarmağa getdi. Ancaq bizim dağlı üçüncü dəfə şalvar ala bilmədi, çünki ehtiyat saxladığı pulu italyan restoranında xərcədi.

Bu belə olmuşdu. Nahar vaxtı, hərəyə bir stəkan qırmızı şərab verdilər. Qırmızı şərabı çox sevən Berbek ofisianta səmimi təşəkkür elədi, sonra bir nəfəsə şərabı içdi, parıldayan italyan "qarsonunun" cibinə pul basdı. Ofisiant ağ dəsmala bükülmüş şüşəni yenə gətirdi və Berbekin stəkanını doldurdu. Berbek yenə də ona gülümsədi, anlaşılmaz bir dildə təmənnasız qulluq edən italyana sağlıq dedi, şərabı içdi, sonra üstündə başqa işarə olan əskinası, onun döş cibinə basdı. Sırtıq ofisiant yaxın divarın yanında durub, Berbekdən gözünü çəkmirdi. Sulu xörək yedikdən sonra, gecə gözətçisi şəhadət barmağı ilə italyanı yanına çağırıldı, çətinliklə də olsa ona başa saldı ki, bu stolun arxasında oturan mədəni adamlar üçün - iki şüşə qırmızı şərab gətirsin. İki şüşə şərabı gətirən ofisiant daha dörd əskinasla mükafatlandırıldı. Nahar çox gözəl şəraitdə keçirdi, ancaq Berbek son dəqiqlikləri xatırlamır. Səmimi vida mərasimindən sonra italyan sovet turistinə haqq-hesabı təqdim etdi. Sadəlövh müştərinin gözü təpəsinə çıxdı, ağızı əyildi. Berbeklə dostlaşmış restoran işçisi şərab üçün ondan çox böyük məbləğ tələb edirdi. Hər şey onunla qurtardı ki, Berbekin cibləri boşaldı, dilxor olan bələdçi isə çatmayan məbləği ödədi. Kim bilir, ərköyün, bədxərc turistin günahından xərcə düşən bələdçi, bu ziyanı hardan ödəyəcəkdi.

Bundan sonra Berbek çox qapalı olmuşdu, alqı-satqıda işləyirdi, restoran işçilərinə isə əyri baxırdı, inanmırıldı. Teatr tamaşasına gedəndə, nədənsə tez-tez boylanır, rastına gələn hər adamdan soruşurdu: "Sizin şəhərdə qulluqçuların orta əmək haqqı nə qədərdir?" Allah bilir, o, bununla nəyi aydınlaşdırmaq istəyirdi.

Nümayəndə heyətinin qalan yeddi üzvünün xasiyyətnaməsi ilə məşğul olmayıacağam. Bəzi xırdalıqları nəzərə almasaqla, bizim vətəndaşlar xaricdə hamısı bir-birinə bənzəyir. Bəlkə də, özlərindən asılı olmayıaraq, bənzəyirlər. Hər halda, bizim turistləri heç vaxt Los-Anjelesdən gələn turistlərlə dəyişik salmazsan.

Avtobus cənubi Sarprutiyada olan "Santavayne" şərabçılıq firmasına tərəf irəliləyirdi. Orada, nümayəndə heyəti yeraltı çaxır çənlərinə baxacaqlar və yerli şərablardan dadacaqlar.

Nədənsə, firma sahibləri, məhz bu nümayəndə heyətinə imkan yaratmışdır ki, cənub şərablarının dadına baxsınlar. Yəqin hesab edirdilər ki, bunların şərabçılıqdan başı çıxır və yerli şərabçıların işlərinə verəcəkləri qiymət, onlar üçün maraqlı idi. Bunu ya reklam xatırınə, ya da pis məqsədlərlə, başqa bir şeyi yoxlamaq üçün edirdilər. Bəyəm bu imperialistləri başa düşmək olur?

Avtobus daha bir yağış zolağını keçdi, qayaya söykənikli tikilmiş iri sütunlu binanın önündə saxladı.

- Belə hesab edirəm ki, biz hamımız ciddi adamlarıq və heç kəsi nizam-intizama dəvət etməyə ehtiyac olmayıacaq. Unutmayın ki, dequstasiya ilk dəfədir ki, proqrama daxil edilib, bunun ənənəyə çevrilməsi sizdən asılıdır. Dequstasiyanın qaydasını sizə xatırlatmaq istəyirəm: stekandakı şərabdan azca içirsiz, sonra başınızı yuxarı qaldırırsız, fikirləşirsiz, sonra yenə dilinizin ucunu şərabda isladırsız və sizdən gözünü çəkməyən firma sahiblərinə içkinin keyfiyyəti haqqında rəyinizi bildirirsiz. Tulaviçoviç

bələdçi eşitməsin deyə, piçilti ilə qrupun üzvlərini başa saldı ki, əsasən şərab buketlərinə, onların şirinliyinə, spirtinə, taninin miqdarına və daşınmaya davamlılığına fikri versinlər. Diqqətli bələdçi, şübhəsiz, hər şeyi eşidirdi və nümayəndə heyəti rəhbərinin həyəcanını və qorxusunu başa düşürdü.

Bələdçi də, öz növbəsində, xəbərdar etdi ki, dequstasiyaya qırx dəqiqə vaxt ayrılmışdır. Düz saat üçdə nahara getməliyik.

\* \* \*

Dequstasiya nəzərdə tutulduğundan üç dəfə uzun çəkdi və biabırçılıqla qurtardı. Altının yarısında avtobusda yalnız Xuxiya oturub, kədərli fikirlərə qərq olmuşdu. O, sixıntıdan baş götürüb Sarprutiyaya gəldiyinə təəssüflənirdi. Həyatın müəyyən mərhələsində, öz arzularına çatmamış, taleyindən narazı adamları bürüyən kədərdən Xuxiya da yaxa qurtara bilmirdi.

Dequstasiya zalından birinci keçmiş dekan Qubkonu çıxartdılar. "Santavaynenin" göy paltarlı fəhləsi, onu çiynində avtobusa gətirirdi. Qubko sağ əlini yuxarı qaldırıb, beynəlmiləl şuarlar qışqırırdı. Portfelindən isə iki şərab şüşəsinin gümüşü boğazı görünürdü.

Tulaviçoviç Məmmədin və Vasilisanın qolundan girmişdi. Onlar avtobusa tərəf sərxoş adam kimi, sürətlə addımlayırdılar.

Hamidan çox Bqatarbqrtay biabır oldu. Avtobusun yanında müşayətçilərin əlindən çıxdı, dequstasiya zalına tərəf qaçıdı, ancaq qapıya çatmamış, ayağı ilişdi və yaşıl otların üstündə uzandı. Onu, qucaqlarında avtobusa gətirdilər.

Berbek şərab şüşəsini başına qoyub, oynaya-oynaya avtobusa qaçırdı, iki qüvvətli sarprutiyalı onu tuturdu. Berbek, hərdənbir qəflətən dayanırdı, başındaki şüşəni götürdü, təzə tapdığı dostlarını növbə ilə öpürdü, sonra sevincdən ağlayaraq, yenidən şüşəni başına qoyurdu, "heyo!" qışqıra-qışqıra ayağının ucunda

oynamaq isteyirdi.

"Santavayne" firmasının nümayəndəsi bələdçi ilə qaşqabaqlı səhbət edirdi. Sonra cibindən bir kağız çıxarıb, ortadan cirdi. Bütün bu müddətdə Tulaviçoviç yırğalanaraq, avtobusun açıq qapısında dayanıb dequstasiya zalına qayıtmak istəyən turistləri güclə saxlayırdı.

Fikirli olan bələdçi avtobusa qayıdanda, məlum oldu ki, Raisa yerində yoxdur. O, kök bir kişi ilə dequstasiya zalının qabağında göründü. Kişi vidalaşaraq onun əllərini öpürdü. Avtobusda cəmi üç nəfər ayıq adam vardı: çoxdanışan sürücü, bələdçi və Xuxiya.

Avtobus tərpənəndə, Xuxiya, meşənin üstündə süzən qırğını gördü. Nədənsə, ona belə gəlirdi ki, bu yerlərdə qırğıdan başqa hər cür quş ola bilər. Bər addımda, qarğaya, göyərçinə, sərcəyə rast gəlirdi, qırğını isə birinci dəfə görürdü. Bu sarışın quş meşinin üstündə, əngin səmada süzürdü.

"Təki qırğılar bizi tərk etməsin. Təki bizi hirsləndirməsinlər... Yoxsa axırımız çatar. Bizə nə var, eh, yerdə sürünürük, dünyanın padşahı o qırğılardır... Bax necə də vüqarla uçur. Dünyanın ən gözəl məxluqları - bu quşlardır. İlahi, biz onların yanında necə də yaziq görünürük" - bunları fikirləşən Xuxiya, hərdən ətrafına boylanır fikirlərini bölüşmək üçün bir adam axtarırdı.

## HADİSƏNİN TƏQSİRKARI

Əbalı keşiş gecə yarısı özünü milis bölməsi növbətçisinin üstünə saldı və bir cengə sarışın saçları stolun üstünə qoydu.

- Növbətçi əvvəlcə eynəyini taxdı, diqqətlə saçlara baxdı. Sonra aram-aram qalxdı, seyfdən bir şüşə borcomi suyu çıxartdı, açmadan keşisin qabağına qoydu və saçları göstərib, dedi

- Bu nədir, keşiş-ata?

- Özün görmürsən? -deyə, keşiş kobudcasına onun sözünü kəsdi. - Saçdır, saç! - öz narazılığını və qəzəbini bildirmək üçün, qəribə tərzdə yana baxdı.

- Keşiş ata, bu saçlar mənim nəyimə lazımdır? – deyə, növbətçi yenə də arxayınlıqla soruşdu.

- Necə yəni "nəyimə lazımdır?" Mən bu saçları beşkanedzi keçisindən yolmamışam. Gör onlar haradan qoparılib? –deyərək, qulağının üstündəki saçı seyrəlmış və qızarmış yeri göstərdi. - Özün başa düşmürsən?

- İcazə verin? –deyə, növbətçi saça yaxınlaşdı.

- Buyurun.

Növbətçi stoldan lupa çıxartdı, qoparılmış saçları keşisin gic-gahına yaxınlaşdırıb, xeyli baxdı, müqayisə etdi və nəhayət dedi:

- Düzdür. Sizin saçınızdır.

- Sonra? –deyə, keşiş sakitləşdi.

- Sonra, deyirəm axı - sizin saçınızdır.

- Sizcə, mən elə buna görə gəlmışəm. Bu saçların mənimki olduğunu sızsız də biliram!

- Növbətçi qalxdı, məhəccərə dirənib, keşisə baxdı, sonra əlini belinə qoyub, var-gəl etdi. Növbətçi tələsmirdi.

- Keşiş ata, sən Yaşıl bazarın aşağıdakı kilsədə işləyirsən?

- Necə yəni - işləyirəm! - Keşiş daha da qəzəbləndi və qəribə tərzdə yan-yörəsinə baxdı.

-Bəs sizin işiniz necə adlanır, - deyə, növbətçi gülərək sadə-lövhəsinə soruşdu. - Tamam fikrimdən çıxıb, incimə.

- Mən işləmirəm, mərasim yerinə yetirirəm.

- Hə, hə-ə...

- İbadət edirəm.

-Hə də, uşaqları xaç suyuna salırsan, ölülərə dua oxuyursan...

Hamısı bir şeydir. Axı bu sizin işinizdir. Familiyanız necədir?

- Nutsubidze.

- Adın?

- Kukuri.

-Görün bir - sadəcə Kukuri! – deyə, növbətçi təəccübləndi.

Onun təsəvvürünə görə keşisin adı mütləq Savva və ya Amvrosiy, ya da, nə isə buna oxşar olmalıdır – Gecə yarısı bura niyə gəlmisən, Kukuri?

Bu söz keşisin xoşuna gəlmədi.

- İndi Kukuri sənə göstərər! Mənə keşiş deyə müraciət et, yoxsa canını alaram... Elə bilirsən ki, mən əbadayam, nə istəsən, edə bilərsən.

- Nə olub axı? Qəribə adamsan, nə üçün mənimlə söyleşirsin?

- Mənim laqqırtı vurmağa vaxtim yoxdur. Sənin dilin dinc durmur, mən isə hırsimdən partlayıram. Zərərcəkən kimi rəsmi surətdə milis bölməsinə gəlmışəm, mənimlə müvafiq qaydada rəftar eylə. Atamın qəbrinə and olsun, yoxsa paqonlarını itirərsən.

Növbətçi cibindən qatlanan balaca bıçaq çıxartdı, açdı və dırnaqlarını təmizləməyə başladı.

- Yuxulu çibin, burada səndən başqa bir adam varmı?

- Söyüş söymə, keşiş ata.

- Ey bədbəxt, həqiqətin və ədalətin keşiyində tək durursan?

- Dedim ki, söyüş söymə.

- Ay tənbəl şeytan, məni niyə duza qoyursan? Sənə nə pislik

etmişəm? Növbətçi müstəntiq hardadır?!

- Elə gələn kimi gərək belə də deyəydin. Keşmişən, əbada gəlmisən, deməli başımızda oturmalısan. Yox, keşş ata...

Növbətçi daxili telefonun dəstəyini firlatdı və qaldırdı.

- Otar-rəis, keşş gəlib... Heç nə başa düşmürəm. Yatmırırsa, yanınıza göndərim. Oldu, yoldaş rəis! – Sonra keşşə dəhlizi göstərib, dedi: dördüncü otaga keçin.

Keşş stoldakı saçları diqqətlə yığıdı, əbasının ətəyini qaldırdı və dördüncü otağa getdi.

Bir neçə dəqiqədən sonra o, Oçaskuri milis bölməsinin baş müstəntiqi Otar Naneşviliyə bir cəngə saçının onun başından necə yolunması haqqında dəhşətli hadisəni danişirdi.

Otar yuxudan təzə durmuşdu: gicgahında ağarmağa başlamış six saçları, nizamsız şəkildə alnına tökülmüşdü. Tez-tez gözlərini ovxalayıv və üz-gözünü turşudurdu.

- İndi, düzdür, qadağan olunub, ancaq gizlətmirəm, bəzən yeni ailə quranların xətrini qıra bilmirəm. “Zaqş” kağızını göstərməsələr kəbin kəsmirəm. Necə deyərlər çaxmaq daşıyam... Bəyəm onların kəbinini kəsməyə imtina edərdim? Heç vaxt! Ancaq edə bilmədim. Qonağım vardi, gedə bilmədim.

Kilsə də çoxdan bağlanmışdı. Axı bizim də öz iş vaxtimız var. Yoxsa, keşşə istirahət lazım deyil? Yoxsa biz yorulmuruq? Gəl bir gün mənim yerimdə dayan! Yalnız çılçıraqı əldə saxlamaqdan adamın qolları üzülür. Buxurun iyindən adamın başı hərlənir... Axşam olanda ayaqlarımı güclə sürüyürəm.

- Neçə vaxtdır bu sənətdəsiz?

- Beş ildir ki, keşşəm. Ona qədər isə konserv fabrikində işləyirdim. Siz məni tanıyırsınız, Dementi Nutsubidzenin oğluyam.

- Hə-ə, belə de. - Müstəntiq barmağı ilə boynunu qaşdı.

- Bu saçda səni tanımaq olmur.

- Bu konserv fabrikindən çox danışırlar, amma bir qara qəpiqlik xeyri yoxdur. Uşaqların canına and olsun, yoxsa, ordan getməzdim. Söz yox ki, burada işim pis deyil, ancaq saç məni yeyir. Boğuluram. İstidə lap adam öltür... Yoxsa dözərdim... Elə fikirləşirlər ki, keşişəm deməli yalnız dua deməyi biliyəm, əlim-qolum bağlıdır. Bu əbada olmasaydım heç qoyardığım ki, Şakro Qeorgadze məni döysün? Beləsinə baş qoşsam, özüm də hörmətdən düşərəm. Kim başa düşəcək? Deyəcəklər - keşis dava edib, yumruğunu işə salıb. Hətta işdən də çıxaralar. Bəs necə! Bizim də böyüyümüz, təftişimiz var.

- Mən yenə də bir şey başa düşə bilmirəm. Belə çıxır ki, Şakro Qeorgadze sizə soxulub, sənin saqqalını yolub, qaçıb?

- Dayan. Bəs mən nə danışıram. Əvvəl başqası gəldi. Dedi ki, bəyin dostuyam... Nə isə, cavan bir oğlan idi. Getmədim. Dedim, vaxtim yoxdur, işim var. Sonra yaşlı kişi gəldi, özünü təqdim etdi, dedi ki, mənimlə tanışdı, tanışları xatırlatdı, ancaq yadına sala bilmədim. Mən də ona deyirəm: "Gedə bilmərəm, görürsüz ki, qonağım var". Çox xahiş etdi, ancaq xeyri olmadı, qapını örtüb getdi.

- Kilsədən uzaq yaşayırsan?

- Yaxındır, dördüncü evdir. Bu yaşlı kişidən sonra Şakro gəldi. Şakro - allahsızın, iblisin biridir. Yaxşı bilirsiz ki, necə dəlisovdur.

- Elədir, ancaq, mən bildiyimə görə, son vaxtlar heç bir pis iş görməmişdir. İsləyir, deyirlər, evlənib. Daha dalaşmir, savaşır. Belə çıxır ki, yenə başlayıb?

- Bəs mən nə deyirəm? Elə bilirsiz, Şakro Qeorgadzeni düz yola çəkmək asandır? Ömründə düzəlməz! Düzəlib? Ağılanıb? Yox! Evimə soxuldu. "Bir dəqiqə bayırə çıx" -dedi. Bilirdim, nə iş üçün gəlib, yenə də çıxdım. O dedi: "Mənimlə gedək, qardaşım

evlənir, onların kəbinini kəs". Mən dedim: "Vaxtım yoxdur. Əgər başqalarına imtina etdimsə, sənin onlardan nəyin artıqdır? Sən göydən düşməmisən ki?" Dirəşdi. "Mən bilmirəm, -dedi. Bu saat kilsəni açacaqsan və gənclərin kəbinini kəsəcəksən". Mən dedim: "Sənin qonağının, mənim qonağımdan harası artıqdır?" Allah haqqı, uşaqların canına and olsun, vaxtım yox idi, yoxsa artıq pul qazanardım, imtina etməzdim?! Bu vaxt, danişdığımız yerdə, saqqalımdan tutdu, qaz kimi yoldu. Əlindən gücnən çıxdım. Üstəlik hədələdi: "Sənin evində olmasaydım -deyir, bunu sənə bağışlamazdım, başında saç qoymazdım!.." Bax belə olub... Bu saat o toyda kef edir, mən isə burada hirsimi tökürem, ürəyim ağızmanдан çıxır. Birdən beynimdən keçdi ki: "saqqalımı qırxdırıım, gedim o toya, onun alnınma bir gullə sıxım, həm özüm dincəlim, həm də başqalarının canı qurtarsın". Belə yaramaz axı. Demək, yalnız bir-birimizi öldürməyə qalıb, işimiz. Bax bu saçlarıım, arxasını özünüz bilirsiz. Otari, xoşluqla xahiş edirəm, bu işi sıxma, araşdır, axıra çıxart, yoxsa mən yuxarı müraciət etsəm, kiminsə atası yanacaq.

- Yaxşı, yaxşı. Bu nə söhbətdir! Al bu kağız, danişdığının hamısını burada yaz.

Keşiş burnunun altında deyindi, dodaqlarını çeynəyərək xeyli yazdı.

Müstəntiq ərizəni oxudu, iki yerdə imza etməsini xahiş etdi və dedi:

- Keşiş ata, indi gedə bilərsiz. Onun dalınca milis göndərəcəyəm, danişdiracağam, amma səhər sizi bir də narahat etməli olacağam.

- Məni? Nə üçün?

- Üzləşmə üçün.

- Yox, Allah xətrinə lazım deyil! Məni tamaşaya qoyma. Heç

şikayət ərizəmi də ona göstərməyin! Guya başqasından bu **həqiqət**  
eşitməsiz. Şəhərə səs salmaq nə lazım? Özünüz bilirsiz, şəhərdə  
dedi-qodu nə deməkdir: keşişin saqqalını yolublar, o da milisə  
qaçıb... O, quduz pişiyi gətirin, hər şeyi boynuna alacaq.  
Danmayacaq ki.

- Yaxşı, yaxşı, oldu, belə də edərik, get.

Otaqdan çıxmazdan əvvəl, keşiş stolun üstdəki saça baxdı.

- Saçlar qalsın, yoxsa aparım? Otar stoldan zərf çıxardı.

- Öz əlinizlə bu zərfə qoyun və imza edin.

Keşiş xeyli fikirləşdi. Bilmirdi necə yazsın. Əvvəl istədi ki,  
yazsın: "Keşiş Kukuri Nutsubidzenin saçları". Sonra bu qərara  
gəldi: "Keşiş Kukuri Nutsubidzenin Şakro Georqadze tərəfindən  
yolunmuş saçları". Nəhayət qəti qərara gəldi: "K.Nutsubidze",  
zərfi dili ilə islatdı, yapışdırıldı və müstəntiqlə sağollaşdı.

Növbətçi milisin yanından keçəndə, keşiş Kukuri Nutsubidze  
heç ona tərəf baxmadı: yəqin ki, indi səninlə heç işim yoxdur,  
mənim işimə yuxarılar baxır – deyə, düşündü.

\* \* \*

Sübənə çəngidi, tezliklə ilk xoruzlar banlayacaqdı, sahə müvəkkili  
Otar Naneşvilinin kabinetinə daxil oldu. Müstəntiq rahatca  
yatırdı. Müvəkkil, rəisi ciyindən tutub silkələməyə cəsarət  
etmədi, iki dəfə öskürdü, sonra stoldan avtoruçkanı götürüb,  
pəncərə şüşəsini iki dəfə taqqıldatdı. Otar tez oturdu, əsnədi,  
furajkasını qoydu və müvəkkilə baxdı.

- Nə var?

- Gətirmişəm.

Müstəntiq cəld divandan qalxıb, yazı stolunun arxasına keçdi.

- Hardadır?

- Növbətçi otağında.

- Müqavimət göstərdi?

- Xeyr, toydan çıxarıb, gətirmişəm.

- Evə girdin?

-Xeyr. Uşaq göndərib, həyətə çağırırdım. Deyəndə ki, sahə məntəqəsinə getməliyik, güldü: "Onlara yenə nə lazımdır?" Arvadına eşitdirdi: "Zirzəmidən soyuq borcomi gətirib, gəlirəm". Belə ki, heç kəs heç nə bilmir.

-Yaxşı. Gətir. Keflidir?

-Yox. Orda elə adam yoxdur ki, Şakro Georqadzeni kefləndirsin.

- Onu gətir, özün də hər halda hazır ol.

- Oldu.

- Ciblərində bir şey yoxdur ki?

- Bilmirəm. Axtarmağa cəsarət etmədim, ancaq yəqin ki yoxdur. Toyda, cibinə bıçaq qoyub, oturmazdı.

Növbətçi müstəntiqin kabinetindən çıxanda, qəşəng daranmış, qara saçlı bir kişi ilə üz-üzə gəldi.

- Bu sənsən? Keç.

Otar ayağa durmadı və ona əl vermedi. Bu o demək idi ki, söhbət ciddi və rəsmi olacaq.

Enli kürəkli, ağır sümüklü, uca boylu, üzünü təmiz qırxmış, qəşəng bir kişi olan Şakro Georqadze nəzakətlə kabinetə daxil oldu. Təklif olunmuş stula elə bir ədəblə, mərifətlə, təzim etməklə əyləşdi ki, kənardan müşahidə edən olsaydı, düşünərdi ki, bu adamın bütün ömrü konsulluqlarda və səfirliliklərdə keçmişdir. Ancaq müstəntiq onun kimliyini çox yaxşı bilirdi. Bir neçə il idi ki, Şakro dincəlmişdi, əvvəllər isə onun əməllərini eşidəndə ictimai asayış keşikçilərinin damarında qanı quruyurdu. Almazxan Georqadzenin oğlu şəhərdə birinci qoçu idi. Nəzakətsiz deyilmiş bir kəlmə sözə görə adamın boynunu sindirardı. Şəhər xılıqanlarının ən cəncəl işlərini aşadılar, könüllü məsləhətçi və

xuliqan "birjalarında" dəb qoyan, dostların güvənc yəfiyə  
ələalılmaz hakimi olan Şakro, bir neçə dəfə həbs olunmuşdu.

- Bu nədir, bunun bir sonu olacaq ya, yox! Sən ağıllanacaqsan  
axır ki?

- Nə olub, batono Otar?

- Allah xətrinə, yenə başlama: "batono Otar", "hörmətli Otar",  
"sağ ol". Yaxşısı budur ki, köhnə işlərindən əl çəkəsən. İndi  
şəhərdə birinci oğlan olmaq üçün başqa zəmanədir. Sən artıq uşaq  
dəyilsən.

- Nə deyəsən. Mən də bu sözləri, küçədə rast gələndə olduğu  
kimi sənin oğluna deyirəm. Sən ağı eyləmə. Şükür allaha, biz uşaq  
deyilik və bir-birimizi də yaxşı tanıyırıq.

- Məndən eşitsən hırslı�əcəksən. Al bu zərf, bu da şikayət  
ərizəsi. Sən qanunları məndən də yaxşı bilirsən, başa düşürsən ki,  
keşişin işinə beş il düşür.

- Hansı keşişin?

- Saqqalını yolduğun keşişin. Kukuri Nutsubidze. Şakro güldü.  
Sağ əli ilə boğazını sildi, şikayət ərizəsini açdı, ancaq oxumadı,  
yenə də qatlayıb, müstəntiqə verdi.

- Belə çıxır ki, bu əclaf Kukuri sizin yanınızqa qaçıb. Vicdansız,  
əldən çıxan kimi gəlib.

- Yaxşı, yaxşı! Bəs sən onun saçını yolanda, elə bilirdin  
sakitcə duracaq. Milisə qaçmaq bəyəm kişi işi deyil...

- Əzizim Otar, baxır nəyə görə yolublar.

- Fərqi yoxdur. Hər xırda şeydən ötrü sənin saçını yolsayırlar,  
Yefrosinya xalanın donuzu kimi tüksüz gəzərdin.

- Mən səhv edəndə, bundan da pis davranışları, narahat olma.

- Danış görüm nə olmuşdu? O nə günah edib? Nəyi xoşuna  
gəlməyib?

- Mənə heç nə, o nə edibsə, özünə edib. O, mənə nə edə bilər?

Özü-özünə edib. Dili onun düşmənidir. Eşidirsiz? O bizim ~~küçətən~~, böyüüb, məni yaxşı tanır. Hər halda ondan səkkiz yaş böyüyəm. Arıq bir uşaq idi, küçədə mənə rast gələndə, qorxudan ağlamağa başlayırdı... "Birjada" da onu yanımızdan qovurduq ki, satqınlıq etməsin. Ancaq belələrinin əlinə pul düşəndə, hər şeyi unudur. Bu gün mənə nə lazım idi? Nə xahiş etdim? Axı, bu Kukuri nə edə bilər? Açığı onun yanına getmək istəmirdim. Düşündüm ki, gedərəm, sözümü yerə salar, ayıb olar. İki adam göndərdim, xeyri olmadı. "Mən, -deyir, boş deyiləm, nərd oynayıram". Kiçik qardaşım evlənir, nişanlısı da bunu kimi arıq, incə qızdır. Mən bəyəm onların böyük qardaşı deyiləm? Onlardan ötrü mən başından keçərəm... "Zaqṣ"da qol çəkiblər, necə lazımdır, indi də istəyirlər ki, kəbin kəsdirsinlər. Domenti Xaburzaniadan xahiş etdik, kiflənmiş faytonunu yəhərlədi, kilsəyə gəldik. Bilirsən ki, uşaqdırlar, onlara sevinc lazımdır. Onlar üçün bu da işdir. Dostum peşiman qayıdanda, gəlinin qohumlarından bir yaşlı kişi irəli çıxdı. Getdi. O da peşman qayıtdı. Bağlı kilsənin qapısında dilənci kimi dayanmışdıq. Qardaşım dilxor oldu, kədərləndi, gəlin isə ruhdan düşüb, xırıldadı: görünür, biz xoşbəxt olmayıacaqıq. Düşündüm ki, adamdır, vəziyyətimizi başa düşər. Adam adama nə gündə lazımdır? Hami mənə baxıb, gözləyirdi. Özün başa düşürsən, həm o tərəf, həm də bu tərəf sual dolu nəzərlərlə mənə baxı: Mən Şakro Georqadzeyəm, yoxsa yox? Əlacsız qalıb, getdim. Nə oldu? O, heç mənimlə danışmaq istəmədi. "Sabah gəlin, -dedi, kəbin kəsərəm. Yaxşı, necə yəqin - deyirəm, nə üçün sabah? Toy bu gecədir, sabah sənin duaların kimə lazımdır?" O, heç qulaq da asmadı, çevrilib getdi. "Görürsən ki, -deyir, - nərd oynayıram". (Bunu deyib, Şakro güldü). Qolundan tutdum. Bura gəl dedim, şəhərdə nə qədər nərd var, sabah sənin üçün alaram, məni biabır

etmə, gəl gedək. On dəqiqə sənin üçün nədir ki. O, isə mənə deyir ki, get öz işinlə məşğul ol. Səbrim çatmadı, ovucumda bir cəngə saqqal qaldı.

- Bu nə vaxt oldu?

Axşamüstü. Uzaqda yaşasa dərd yarıdır, ikiaddımlığında yaşayır. Tənbəllik etdi.

- Sonra nə oldu?

Geri qayıtdım bəyi və gəlini bir təhər sakitləşdirdim. Belə keşişdən, -dedim, - sizə nə əklil lazımdı, nə də ikona.

- Düz danışırsan? Bir yada sal...

- Hörmətli Otar, mən bəyəm haçansa yalan danışmışam?

- Axı onun qonağı varmış. Heç kəsi görməmisən?

- Hə, deyəsən, özü kimi bir əbali vardı. Bilmirəm.

- Sizin davanzı görən, eşidən olub?

- Deyəsən yox. Kukuri çox şöhrətpərəstdir, boynuna almazdı. Məni təəccübəldirən budur ki, bura gəlib.

- Necə yəni "gəlib"! "Əgər, -deyir, ölçü götürməsəniz, yuxarıya gedəcəyəm".

- Qoy olsun... Səhər onun üzünə elə bozararam ki, ərizəsinin dalınca qaçıb gələr. Belələrini tanıyıram.

- Sən də düz etmirsen.

Mən boynuma alıram. Neçə dəfə and içmişəm ki, pis adamlara baş qoşmayım. Ancaq alınmır. Həyat adamı məcbur edir. Əsəblərim dözmədi, bacarmadım. Toy məclisinə qayıt və elan et: «Hörmətli Kukuri sizə kəbin kəsmək istəmir, nərd oynayır». Bax belə!

- Düz deyirsən. Çətindir. Bir müddət hər ikisi susdu.

- Hansı qardaşın evlənir, dedin?

- Kiçik. Diş texnikumu qurtaran. Cumber Vaçiberidzenin yanında işləyir. Gəlin Mardaleşvili dir, Maqlakidəndir. Yaxşı,

mədəni ailədəndir, valideynləri müəllimdirlər.

- Tamada kim idi?

- Karpenin yeznəsi, professor Qoqi Todua idi. Süfrəni hələlik yaxşı aparır, mənsiz dolaşmasa yaxşıdır.

- Şakro, nə üçün mən sənin qardaşının toyunda olmamalıyam.

Şakro başını aşağı saldı.

- Uşaqların canına and olsun, kiçik toydur, cəmi əlli nəfər qonaq var. Heç kəsi dəvət etməmişik. Yalnız yaxın qohumlar və qonşular. Böyük məclis edə bilmədik.

- İndi, heç lazımla deyil. Onsuz da hamını çağırıa bilməzsən, çağrılmayanlar isə onsuz da inciyirlər.

Yenə sükut çökdü. Xoruzlar banladı. Bir azdan, Şakro dedi:

- Mənim işim necə olacaq: indi həbs edirsiz yoxsa toya qayıdım, sabah gəlim?

Otar qalxdı. Cibindən açarları çıxartdı, stolun sürmələrini və seyfi səliqə ilə bağladı, saçını daradı, qalın, ağaran kəkilini furajkanın altına düzəltdi və müttəhimə tərəf döndü:

- İndi get. Mən işi hələlik dayandırıram, sabah Kukurini bir təhər ağıllandır... Amma öz aramızda, gərək onu əməlli yolaydın, o buna layiq idi.

Şakro cibindən dəsmal çıxartdı, iri ovuclarını sildi və müstəntiqin gözüün içinə baxdı:

- Otar, əzizim, məni bağışla... bir neçə dəqiqə... qonaqlardan ayrıca, oturaq... bir-iki sağlıq... təzə ailə quranların sağlığına içsən, sənə həyatımı verərəm... Özün bilirsən, mən Şakroyam, Georqadze.

- Şükür Allaha, axır ki, ağlın kəsdi, -deyə, Otar gülümsədi və qonağı qabağa buraxdı.

Növbətçi milis gördü ki, müstəntiqlə müttəhim mehbibancasına söhbət edə-edə pilləkanlara tərəf getdilər.

Təəccübündən ağızı açıq qaldı, heç nə başa düşmədi və raportu köçürməyini davam etdi. Bu növbətçi həmişə əvvəlki növbətçinin raportunu köçürərdi, ona görə də mətn standart idi: "Bizim növbəmizdə heç bir hadisə baş verməmişdir".

## PARAD MALI

Qırx yeddinci zavod ölkənin nəhəng zavodlarından sayılır. Bü balaca bir zavoddur və müasir bir qurğu üçün xırda detallar buraxır. Bunun nə qurğu olduğunu və nə üçün işləndiyini yalnız zavodun direktoru və baş mühəndisi bilir. O ki, qaldı gözətçi Kosta Qvaladzeyə, o nə bu qurğunun təyinatını bilir, nə də təsəvvür etmir ki, ölkəyə səpələnmiş kiçik zavodlarda hazırlanan detallar, qurğu yaratmaq üçün, - əgər belə bir qurğu həqiqətən yaradılırsa, - haraya, hansı şəhərə göndərilir. Kosta Qvaladzeyə elə gəlir ki, hökümət sadəcə olaraq onun qoruduğu zavoda iş tapıb. Axı qırx yeddinci zavod da nə isə istehsal etməliydi.

Bu gün aprelin doqquzudur. Bu il havalar qarlı, şaxtalı keçir. Şəhərin küçələri quru olsa da, kölgəliklərdə və həyətlərdə hələ də horraya oxşayan boz qarvardı. Hava aydın və günəşlidir. Uzun qışdan sonra Kosta ilk dəfə budkasından stulunu çıxartdı canını qızdırmaq üçün güneydə oturdu. Korlar artelinin çobanlar üçün buraxdığı keçə kürkü düymələmişdi, evdə toxunmuş papağını isə eynəyinin üstünə qədər çəkmişdi. Eynəyinin sağ qulaqcığı qırıldıği üçün sap dolamışdı. Vaxtaşırı Kosta əli ilə ağ lopa bigina və saqqalına sığal çəkirdi, sanki elə bil dartib çənəsini uzatmaq istəyirdi. Kosta aprel günəşinə inanmırı və düz də edirdi. Dünən səhər də günəşli gün idi, ancaq günorta göyün üzü

qaraldı, külək qalxdı və dolu qarışq yağan yağış şaxtadan çat-çat olmuş asfaltı uzun müddət döyəclədi.

Kostanı günəş əldən saldı, mürgülədi, bir də klub anbarının müdürü Tamaz Qaloqre, salamlaşmaq işarəsi olaraq onun qulağının dibində öskürəndə ayıldı.

- Sənsən? - deyə, Kosta gözlərini açdı.

- Lənətə gəlmış avtobus saxlamadı, yolumu uzaq saldı.

- Gah saxlayır, gah saxlamır.

- Mən arxada oturmuşdum, dəhşətli basabas idi, irəli keçmək mümkün deyildi. Sürücüyə nə qədər qışqırıdımsa ki, saxla, saxla, sürücü saxlamadı, görünür məni eşitməyibdi.

Bununla da, salamlaşma bitdi. Tamaz budkadan taburet çıxarıb, böyrü üstə asfalta qoydü və qurşağında ağrı olan adam kimi ehtiyatla oturdu.

- Baltanı götür, lap sindir. Qaloqre güldü.

- Niyə gülürsən? Düz-əməlli qoya bilmirsən? Sindirsaydin, birdəfəlik canı qurtarardı.

- Eh, Kosta, ürəyini sıxma anbarında taburetlər üst-üstə qalanıb. Məni soruşan olub?

- Soruşmaq da sözdü, lap özunu cırıb-dağıdırdı.

- Kim?

- Direktor. Bu gün səhərdən başlayıb: bu anbarı, nə vaxt boşaldacaqlar! Mənə, -deyir, icraiyyə komitəsindən hər dəqiqə zəng vururlar, bu gün – sabah anbarı uçuracaqlar.

- Bəs köməyə adam vermək istəmir? Tək canıma öhdəsindən gələ bilərəm?

- Söz verdin - əməl etmək lazımdır. Günortaya dək boşaltmasan - qiyamət qopacaq. Bəs niyə demədin ki, tək bacarmazsan. İndi necə istəyirsən bir təhər eylə. Orada, nə var?

- Elə bilirsən, xəbərim var. Necə vaxtdır ki, oraya heç

baxmamışam. Bircə onu bilirəm ki, ağızinacan doludur, ancak nə ilə doludur, bilmirəm.

Qaloqrenin sözləri oxucuya qəribə və qeyri səmimi görünə bilər. Necə yəni, anbar müdürü bilmir ki, anbarı nə ilə doludur? İndi hər şeyi izah edərəm. (İstərdim ki, lap sadə dildə izah edim. Çünkü sadəlik novellanın duzudur, məhz bunun üçün mən oxucunun qiymətli vaxtını almışam, əks təqdirdə oxucu vaxtını daha yaxşı novellalar oxumağa sərf edərdi).

Biricisi, deyəndə ki, anbar nə ilə dolu olduğunu bilmir, Tamaz düz demirdi. Necə yəni, bilmir?! Bu anbar ona tapşırılarda müharibə hələ başlamamışdı, o vaxtdan da, çox da çətin olmayan anbar müdürü vəzifəsini namusla yerinə yetirir. Qırx yeddinci zavodun klubunun anbarına müdirlik etmək mürəkkəb iş deyildi, çünkü klub adında şey ümumiyyətlə yox idi.

İclaslar zavodun idman zalında keçirilirdi, anbarda isə hesabdan silinmiş yararsız şeylər və parad malı vardı. Əgər təntənəli bir hadisə olmasaydı, məsələn, şəhərə hörmətli qonaq gəlməsəydi və ya Gürcüstanın könüllü olaraq Rusiyaya birləşməsinin eninci illiyinin növbəti dəfə bayram edilməsi olmasaydı, anbarın dəmir darvazaları ildə cəmisi iki dəfə - 7 noyabrda və 1 mayda açılırdı. Hər dəfə, bayrama üç gün qalmış partiya komitəsinin katibi və yerli komitənin sədri anbara düşərək, oradan portretlər, şuarlar və transparantlar seçirdilər. Onların bəzilərini elə anbarın girişinə və ya pəncərələrə asırdılar, bir hissəsini ayrıca yiğirdilər ki, parlaq bayram günü paradda nümunəvi keçidə həvəsi olan zəhmətkeşlərin təkidli xahişi və dil tökməyindən sonra yiğilanlara paylaşınlar və əvvəlcədən ciddi tapşırınlardır ki, keçidən sonra bayram inventarını anbara təhvil versinlər. Paradlarda iştirak etməkdə uzun illər təcrübəsi olan oxocular bu xəbərdarlıqların vacibliyini təsdiq edərlər. Məlumdur

ki, paradda rəhbər işçilərin dayandığı tribuna qarşısından üç dəfə "Ura!" sədaları və addım səsləri altında vüqarla keçəndən sonra hər bir adamı məyusluq bürüyür. Məyusluq yox, hətta onun qəlbində bu cür genişmiqyaslı paradların zəruriliyinə və məqsədə uyğun olmasına şübhə yaranır. Beş dəqiqə əvvəl başı üstünə qaldıraraq apardığı məsul bir şəxsin portreti və ya ilhamverici transparant-şüar, birdən birə artıq yüksəkə çevrilir və təbii olaraq onu hasarın barmaqlıqları arasına taxıl və ya mağazanın şüşə vitrini qarşısında atıb getmək istəyi yaranır. Çünkü, gülümşəyən nümayişçilərin sıralarında bu portret nə qədər təbii və təntənəli görünürdüsə, meydandan qayıdan, fikirlərə qərq olmuş şəhərlilərin əlində bir o qədər yönəmsiz və gülünc görünürdü.

Təsəvvür edin, anbardan parada aparılan bayram əşyalarının xeyli hissəsi geri qayıtmırıdı. Lakin, taleyin hökmü ilə vitrinlərin və hasarların yanına atılan bu inventar defisit olmadıqından, diqqətli yoldaşların səyi nəticəsində itib-batmırdı. Sonda, onları icraiyyə komitəsinin anbarına yiğirdilar, oranın zirək işçiləri isə tabeçilikdə olan idarə və müəssisələrə paylayırdılar.

Olağña çarə olmadığına inanan Tamaz Qaloqre oturduğu tərzdə də taburetdən qalxdı və onu aparıb budkaya qoydu, iri brezent əlcəkli əllərini irəli uzadaraq budkadan çıxdı. O, əlcəklərə diqqətlə baxdı, sonra sağ əlcəyi çıxardı, qoltuğunun altına qoydu, cibindən burun dəsmalını götürdü, finxirti ilə burnunu sildi. Sonra bişərini qaydaya saldı və üzünü dostuna çevirib dedi:

- Anbara düşüm, yavaş-yavaş işə başlayım.

Kosta nəzakət xatırınə dedi:

- Kömək lazımdır? Əslində, postunu qoyub getmək istəmirdi, Qaloqre dostunu başa düşdü.

- Səndən nə kömək? Lazım olsan, çağıraram.

- Necə istəyirsən.

1944-cu ildən neçə il keçib? Səhv etmirəmsə, qırx dörd il. Qırx dörd ildir ki, Qaloqre və Qvaladze bir-birini tanır. Tamaz işə düzələndə, Kosta iki ay idi ki, gözətçi işləyirdi. Onun üçün də Tamaz kimi, müharibə kontuziya və yaralanmaya görə vaxtından tez qurtarmışdı. Həmin vaxtdan da onlar ayrılmaz dostlar idilər. İllər ötdükcə onların şəvə kimi qıvrım kəkilləri ağarmış, özləri isə ağırlaşmışdır. Veteranlar iclasına, müharibə veteranları üçün mağazadan talonları almağa bərabər gedirdilər. Qvaladze - özünü gözə soxmağı sevmirdi. Qaloqre - əksinə. O, həvəslə qırmızı sarğı bağlayaraq ya veteran mağazasının qapısında durur, ya da drujinniklərlə növbətçilik edirdi. Bu iki dostun baxışlarındakı fərq bununla qurtarır, qalan hər şeyə onların münasibəti eynidir. Bunda da bir-birlərinə çox oxşayırlar. İki də danışmaçı xoşlamırlar və bir-birlərini sözsüz başa düşürlər. Maaş günü bir qayda olaraq dalandakı kiçik kababxanaya gedirlər, hərəsinə bir şüşə çaxır götürürlər, vaxtlarını ləzzətli, uzunçuluq olmayan səhbətlə keçirirlər, sonra da ilhamları coşmuş, kefləri saz evlərinə gedirlər. Keçən il, kababxanalarda çaxır satışı qadağan olunanda, veteranlar ənənələrini dəyişmək fikrinə düşmədilər. Onların dostluq məclisi yalnız formaca dəyişdi. Maaş günü, növbə ilə iki şüşə ağ çaxır (qan təzyiqinə görə qırmızı çaxır içmirlər), yarımfabrikatlar mağazasından şübhəli texnologiya ilə hazırlanmış kotlet alırlar, budkada tavada qızardırlar və hər iki şüşəni kiçik stəkanlara süzməklə və mütləq sağlıqlar deməklə (onlardan birincisini - müharibədən dönməyənlərin sağlığına) qurtarana qədər, dağlışmırlar.

Qırx yeddinci zavod da qocaldı, müharibəni keçmiş uşaqlar da qocaldılar. Qırx yeddinci - bu diyarın sənayeləşdirilməsinin ilk



qaranquşlarından idi. 1927-ci ildə tikilmişdi. Sonrakı illerde bu zavod dəfələrlə həm adını, həm təyinatını dəyişmişdi. Deyirlər, ləp əvvəl burada süd bidonları və üzüm bağları üçün çiləmə cihazı buraxılırdı. Sonralar, qazma quyuları üçün silindrər istehsal olunurdu. Müharibə illərində odlu silahlar üçün çaxmaq tətiyi buraxırdı. Kosta və Tamaz işləməyə gəldiyi zaman bura diyircək zavodu idi. 1957-ci ildən sərinləşdirici içkilər üçün arabacıqlar istehsalına başladılar. 1969-cu ildən əleyhqazların istehsalı başladı. Artıq beş ildir ki, zavod "47-ci" adlanır və unikal bir qurğu üçün işləyir.

Klub anbarı burada, budkanın beş metrliyində, zirzəmidə idi. Zavodun ikimərtəbəli köhnə binasını küçənin təmiri ilə əlaqədar uçurmalıydılar. Zavod müdürüyyəti müvəqqəti olaraq, elə zavodun həyətindəcə tələsik qurulmuş fin evinə keçmişdi, ancaq anbarın hara keçəcəyi haqqında geniş ictimaiyyətin heç bù məlumatı yox idi. Müdiriyyət bu inventar üçün maddi məsul və deməli cavabdeh olan anbar müdürü və gözətçiyyətə çox dumanlı cavab verdi: əvvəlcə boşaldaq, düşünürəm ki, sonra icraiyyə komitəsinin anbarında müvəqqət yerləşdirərlər. Sonra bizə yeni klub tikəndə, anbar üçün yer taparıq... Bu söhbət üç gün əvvəl olmuşdu. Qaloqre şəhər tikintisinin sürəti haqqında yüksək fikirdə deyildi, ona görə də əmrin yerinə yetirilməsini ləngidirdi: tələsməyin nə mənası var, keçi ağaca dırmaşanda, onlar sökməyə gələcəklər. Bu üç günün ərzində o, direktoru sakitləşdirirdi: "Sabah başlayacağam, sabah hər şey ediləcək", ancaq Kostanın səhərki təsirindən sonra işə başlamaq qərarına gəldi - birdən, doğrudan da sökməyə gələrlər. Üç gün əvvəl isə direktorun dediyinə o qədər də maraq göstərmirdi. "Onsuz da mən bunu, görməyəcəyəm, yeni ildən istirahətə gedəcəyəm -deyə fikirləşdi. Yorulmuşam, dala nəqliyyatda vurnuxa bilmirəm, trolleybus

gedə-gedə sıçrayıb düşə bilmirəm, köhnə yaralarım sizildayıñ, ayaqlarım da həmişəki deyil - axı, 73 yaşım var".

Anbarın qapısındaki qıflı paslanmışdı, açmaq üçün, iki dəfə daşla döyücləməli oldu. Qaloqre pilləkanlardakı paslanmış konserv bankalarını və köhnə qəzetləri yiğisdirirdi. Anbara boyası iyi ilə qarışmış acı nəmişlik iyi vardı. Səliqəsiz, topa halında tökülmüş parad inventarı, Qaloqre gözlədiyindən də xeyli çox idi. İçəri girəndə, birinci fikri bu oldu: "Hə-ə, burada ki, on adamlıq iş var, indi gəl bu qalağı ayırd etməyə çalış".

Sağ tərəfdən keçidi marksizm-leninizm klassiklərinin qrup halında olan portreti kəşmişdi. Buna görə də Tamaz əvvəlcə bu tablonu küçəyə çıxartdı və binanın divarına söykədi.

Kosta baxdı və təəccübləndi:

- Aha, dördü də bir yerdədir?

- Guya birinci dəfə görürsən! – deyə, anbar müdürü bir neçə dəfə əlini-əlinə vurdu ki, əlcəklərdəki toz dağılsın və yenə zırzəmiyə düşdü.

Bu portreti Kosta çoxdan görməmişdi, indi ona diqqətlə baxdı. Ön planda Stalin təsvir olunmuşdu, ondan sonra saqqallı və bağlı simalar sıralanmışdır. Kosta budkaya girib, nəm əsgı gətirdi və tablonun tozunu sildi.

Bu vaxt Qaloqre fisıldayaraq Budyonunun büstünü zırzəmidən çıxartdı və ehmalca səkiyə qoydu. Sonra Jdanovun və Kaqanoviçin portretlərini gətirib divar boyu cərgə ilə yiğdi.

Köhnə, güvə yemiş şuar-transparantları çıxarmaq Qaloqreyə çətin olmadı, lakin dairəvi, nazik məftilə dərtilmiş cuna üzərində çəkilmiş və uzun ağaca bərkidilmiş, müxtəlif dövrlərin Siyasi Büro üzvlərinin portretlərini bir dəfəyə beş-altı dənə çıxarırdı və büstlərin asxasına, divarın yanına qoyurdu.

Kosta Qvaladze isə əlində nəm əsgı, büstlərin üstündə əlləşirdi.

Qırıq yeddinci zavodün inzibati binasının qabağına camaat yığışmağa başladı. Yoldan ötənlər bu qəfil sərginin önündə ayaq saxlayır, kimi kədərlı-kədərlı, kimi də şən-şən (yaşından asılı olaraq) səki üzərindəki eksponatlara baxırdı. Doğrudur bunlar əvəzsiz incəsənət əsərlərinindən sayıla bilməzdi, ancaq, aydın idi ki, bu şəkillərə külli miqdarda pul, enerji və nəsillərin ilhamı sərf olunmuşdu.

Aydındır ki, parad malına bu qədər kütləvi marağı Qaloqre gözləmirdi. O, yorulmuşdu, tərin içindəydi, tutması tutmuşdu: daha çox parad malını nümayiş etdirmək istəyirdi.

Bu arada zirzəmi ətrafında camaat çoxalırdı. Qabaqdakılar getmək istəmirdilər, arxadakılar isə sıxırdılar. Hamı öz işini unutmuşdu. Sanki onları buraya keçmiş paradların qəhrəmanlarını tanımağa və ölkə qarşısında xidmətlərini qiymətləndirməyə çağırmışdılar. Səs-küy aləmi başına götürmüştü, gülüş səsləri eşidilirdi. Qaloqrenin zirzəmindən gəlisiini səbirsizliklə gözləyirdilər.

Büstlərin gəlməsini xüsusi maraqla qarşılayırdılar. Pilləkanda əvvəlcə büstün başı, sonra Kostanın heykəlin kürəyindən yapıldığı qırışmış əlləri, nəyahət, sonra dəsmal ilə bağlılığı və qabağa əydiyi başı görünürdü. O, tərlədiyi üçün qulaqlı papağını çıxartmış, başına təmizliyi şübhə doğuran dəsmal bağlamışdı.

Xruşovun büstü ona kifayət qədər ağır göründü. Kənardan kömək olmasaydı yəqin ki, salıb, parça-parça sindiracaqdı. Ancaq, xoşbəxtlikdən hər şey yaxşı qurtardı.

Adama elə gəlirdi ki, Qaloqre bu parad malını çıxartmağa nə isə xüsusi məna verir. Bəzi portretləri və büstləri, ciyindən və ya başından tutaraq xüsusi hörmətlə, bəzilərini isə ciyinənə alıb, çırpı şəlesi kimi səliqəsiz çıxarırdı. Bəziləri ona qeyri-adi dərcədə yüngül, digərləri isə dəyirman daşı kimi ağır gəlirdi.

Tamaşaçılar isə öz növbəsində hər bir büstü və ya portreti təsvir olunan adamın xidmətlərinə uyğun qarşılıyırıdlar: bəzilərini – alqışlarla, digərlərini – sükutla, üçüncüləri isə - fit və gülüşlə...

Səki boyunca həyatımızın siyasi ehtirasları, qanlı səhnələri, mənəsiz və ya mənalı ığidlikləri, məkrələri, sarsaq eksperimentləri, iqtisadi döyüsləri, tarixdə diletant sıçrayışları və sözsüz ki, vaxtında qayıdış və özünüdərki ilə dünənimizin panoramı düzülmüşdü.

Stalinin, Voroşilovun, Budyonnunun, Dzerjinskinin, Jdanovun, Kaqanoviçin, Molotovun, Mikoyanın, Bulqaninin, Malenkovun, Xruşovun, Brejnevin, Suslovun, Podgornının, Çernenkonun, Andropovun və bir çox başqalarının büst və portretləri cərgəyə düzülərək, dayanmışdır.

Portretlərə diqqətlə baxdıqda, sosial sıfarişi tələsik yerinə yetirən rəssamın şəklə qoymuşundan daha çox şey görünürdü. Bəzilərinin, sıfətindən müdriklik yağırdı, sanki təntənə hissi vardi, digərləri sanki bu dəstəyə təsadüfi düşmüş kimi təvazökar, üçüncüləri isə avantürist təbəssümü ilə dodağını əyərək, həyasızcasına, ürəkli baxırdılar.

... Yük maşınının üstündən üç kişi yerə sıçradı, dabanları ilə taqqıldadaraq pilləkanlarla zirzəmiyə düşdülər. Qaloqreyə nə dedikləri məlum deyil, ancaq onun çatılmış qaşlarından və qəzəblə sıxılmış dodaqlarından görünürdü ki, qanını qaraldıblar.

Gələnlərdən boyca hündür olanı camaata dedi:

- Xahiş edirəm dağlışın! Öz işinizlə məşğul olun! Bura sizin üçün nə sirkdir, nə də kino!

Bu cür kəskin avazla müraciət vətəndaşlara da sirlə təsir edir. Onlar tələsmədən, boyhana-boylana, gülümsəyərək və irişərək dağlışmağa başladılar.

Bu üçlük həsəd olunacaq bir çevikliklə parad malını maşına

yüklədilər və üstünə iri brezent parçası örtdülər. Yükləmək uzun çəkmədi, brezenti dartmağa və dörd kündən bərkitməyə çox vaxt getdi.

\* \* \*

"KAMAZ" tırılıtı ilə yola düşəndə Qaloqre, əllərini silərək, zirzəmidən çıxdı, ayaqlarını sürüyə-sürüyə budkaya yaxınlaşdı, tabureti çıxartdı, onu böyrü üstə ehtiyatla asfalta qoydu, sızılıtı ilə oturdu və Kostaya dedi:

- Bunlar nə anqırırdılar? Dedilər, boşalt, mən də boşaltdım. Bəlkə mən başqa bir iş görmüşəm?

Kosta cavab vermədi. Tamaz sükütu yenə pozaraq, dedi:

- Səncə, bütün bunları hara apardılar?

- Heç nə demədilər,

- Belə də iş olar? Axı bu inventara mən cavabdehəm, bəs sabah məndən soruşsalar?

- Qorxma, soruştazlar.

- Doğrudan soruştazlar?

- Sən nəyə cavabdehsən... Tutaq ki, bir büst çatmadı, belə çıxır ki, sən əkişdirmisən? Guya onu kimsə alar? Hec nədən qorxma, onlar bilir, bu malı hara aparmaq lazımdır.

Külək əsdikcə anbarın çürümüş qapısı cırıldayırdı. Günəş, gah topalaşmış buludların arasından vaxtaşırı özünə yol tapırdı, gah da nəhəng bir kölgə şəhərin üstündən qaçırdı...

## MÜNDƏRİCAT

	Səh
Müəllifdən	3
Tərcüməcidən	5
Baci	9
Şulaveri müharibəsi	13
Etiraf	17
Mirzə	29
İnadkar	34
Qış	42
Xeyirxah	53
Ferma müdürü	76
Təbib	85
Əziyyət	90
Sehrbaz	101
Nə oldu?	109
Kinofilm üçün süjet	114
Turist qrupunun sərgüzəştləri	122
Hadisənin təqsirkarı	134
Parad malı	145

۷۵/۴۶۴



«Elm və Təhsil» nəşriyyatının direktoru:

professor Nadir MƏMMƏDLİ

*Kompüter dizayneri: Dürdanə Mirtağıqızı*

Yiğulmağa verilmiş 15.12.2009.

Çapa imzalanmış 21.12.2009.

Şərti çap vərəqi 9,7. Sifariş № 735.

Kağız formatı 60x84 1/16. Tiraj 500.

---

Kitab «Elm və Təhsil» nəşriyyat-poliqrafiya  
müsəssisəsində səhifələnib çap olunmuşdur.

E-mail: [elm\\_ve\\_tehsil@box.az](mailto:elm_ve_tehsil@box.az)

Tel: 497-16-32; 050-311-41-89

Ünvan: Bakı, İçərişəhər, 3-cü Maqomayev döngəsi 8/4.

Vüqar Vüqarlı (Əliyev) 1955-ci ildə  
Gürcüstanda anadan olmuşdur.

Fizika-riyaziyyat elmləri doktorudur.  
Fizika sahəsində elmi kəşfinə görə

Nobel mükafatı laureati Kapitsa adına Qızıl Medala layiq görülmüşdür.

Azərbaycan (1998) və Gürcüstan (2004) Yazarlar Birliklərinin üzvüdür. Şota Nişnianidzenin şerlərini ("Allah, bizi saxla!", 1999) və Revaz Mişveladzenin novellalarını ("Yorğun adamın monoloqu", 2000) ilk dəfə Azərbaycan dilinə tərcümə etmişdir.

Bədii tərcümə sahəsində "Humay" Milli mükafatının (2001) laureatıdır. Azərbaycanlı oxoculara təqdim etdiyi "Xeyirxah" adlı bu kitabda R.Mişveladzedən yeni tərcümələri toplanmışdır. Ailəlidir, üç oğlu, iki nəvəsi var.

ვუგარ ვუგარლი (ალიევი) 1955 წელს დაიბადა საქართველოში. ფიზიკა-მათემატიკის მეცნიერებათა დოქტორია. ფიზიკაში სამეცნიერო აღმოჩენისათვის დაჯილდოვებულია ნობელ პრემიის ლაურიათი კაპითას სახელობის ოქრო მედალით.

აზერბაიჯანის (1998) და საქართველოს (2004) მწერალთა კავშირის წევრია. შოთა ნიშნიანიძის ლექსები (“ეფალო, შეგვიწყალე”, 1999) და რევაზ მიშველაძის ნოველები (“დაყლილი კაცის მონოლოგი”, 2000) პირველად თარგმნა აზერბაიჯანულ ენაზე. სამხატვრო თარგმანისათვის დაჯილდოვებულია აზერბაიჯანის ეროვნულ პრემიით – “პუმა” (2001). აზერბაიჯანელ მკითხველს წარდგენილი “სათნო” სახელობის წიგნში რევაზ მიშველაძისაგან ახალი თარგმნებია შექმნილი. დაოჯახებულია, ჰყავს სამი შვილი და ორი შვილიშვილი.



T 14 089  
• ວິຊາຂະໜາດ  
ວິຊາຄະນະ